

2007_Az_Y2017_Yekun imtahan testinin sualları

Fənn : 2007 Audit (istehsal sahələri üzrə)

1 Hesabat dövrünün sonuna audit olunan şəxsin mühasibat uçotu və hesabatında mal qaranın əks etdirilmiş faktiki mövcudluğunun yoxlanması:

- ☒ analitik prosedur hesab olunur;
- ☐ daxili nəzarət testləri hesab olunur;
- ☐ auditor sübutu hesab olunur;
- ☐ riyazi yoxlama hesab olunur;
- ☐ tipik səhv hesab olunur;

2 Fermada daxili nəzarət sisteminin səmərəli təşkili məqsədi ilə auditor təklif edir:

- ☐ mal qaranın hərəkəti üzrə əməliyyatların reallığının (sənədli) yoxlanması;
- ☐ mal qaranın çəkilməsi və kəsilməsi prosesində mühasibat işçilərinin iştirakı;
- ☐ əməkdaşlarla sorğu, ilkin uçot və digər sənədləşmələrdə mövcud informasiyanın nəzərdən keçirilməsi və təhlili
- ☒ müəssisə rəhbərliyi və ya digər məsul şəxs tərəfindən mal qaranın hərəkəti üzrə əməliyyatlara icazə verilməsi;
- ☐ uçotun həmin sahəsi üzrə sənəddövriyyəsi qrafikinə mövcudluğu və ona əməl olunmasına nəzarət;

3 hesabat dövrünün sonuna audit olunan şəxsin mühasibat uçotu və hesabatında mal qaranın əks etdirilmiş faktiki mövcudluğunun yoxlanması;

- ☒ həmin əməliyyatların sənədli rəsmiləşdirilməsinin düzgünlüyünə nəzarət edilməsi
- ☐ mal qaranın hərəkəti üzrə əməliyyatların reallığının (sənədli) yoxlanması;
- ☐ əməkdaşlarla sorğu, ilkin uçot və digər sənədləşmələrdə mövcud informasiyanın nəzərdən keçirilməsi və təhlili
- ☐ hesabat dövrünün sonuna audit olunan şəxsin mühasibat uçotu və hesabatında mal qaranın əks etdirilmiş faktiki mövcudluğunun yoxlanması
- ☐ mal qaranın hərəkəti üzrə əməliyyatlara icazə verilməsi;

4 Heyvandarlıq fermalarında mal qaranın miqdarı və çəkisi üzrə bilərəkdən edilən təhriflər yol verilməməsi məqsədi ilə yoxlama zamanı auditor təklif edir:

- ☒ mal qaranın çəkilməsi və kəsilməsi prosesində mühasibat işçilərinin iştirakını;
- ☐ mal qaranın hərəkəti üzrə əməliyyatların reallığının yoxlanması;
- ☐ hesabat dövrünün sonuna audit olunan şəxsin mühasibat uçotu və hesabatında mal qaranın əks etdirilmiş faktiki mövcudluğunun yoxlanması;
- ☐ əməkdaşlarla sorğu, ilkin uçot və digər sənədləşmələrdə mövcud informasiyanın nəzərdən keçirilməsi və təhlili
- ☐ mal qaranın hərəkəti üzrə əməliyyatlara icazə verilməsi;

5 Bəslənməkdə və kökəldilməkdə olan mal qara ilə əlaqədar əməliyyatların auditinin digər aktivlərin auditini ilə fərqi səciyyəlidir:

- ☒ mahiyyətinə görə tətbiq olunan analitik prosedurların tərkibi və məzmunu üzrə;
- ☐ bəslənməkdə və kökəldilməkdə olan mal qaranın hərəkəti üzrə əməliyyatlar üzrə;
- ☐ yoxlamanın planı və auditin planlaşdırılması üzrə;
- ☐ düzgün cavab yoxdur
- ☐ bioloji aktivlərin spesifik xüsusiyyətləri üzrə;

6 Heyvandarlıq məhsullarının maya dəyərinin strukturunda hansı xərclər böyük xüsusi çəkiyə malikdir?

- ☒ yem xərcləri
- ☐ amortizasiya ayırmaları
- ☐ nəqliyyat xərcləri
- ☐ sağıcıların əmək haqqı
- ☐ çobanların əmək haqqı

7 Məzuniyyətə gedən əməkdaş üçün nağdsız qaydada aviabiletin ödənilməsi üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- ☐ D-t «İnzibati xərclər» K-t «Kassa»
- ☐ D-t «Təhtəlahesab məbləqlər» K-t «Digər debitor və kreditor borcları»
- ☐ D-t «Digər debitor və kreditor borcları» K-t «Təhtəlahesab məbləqlər»
- ☒ D-t «Digər debitor və kreditor borcları» K-t «Bank hesablaşma hesabları»
- ☐ D-t «Kassa» K-t «İnzibati xərclər»

8 Konkret növ məhsul istehsalına buraxılmış materiallar üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- ☐ D-t «Material ehtiyatları» K-t «İnzibati xərclər»
- ☐ D-t «Bitməmiş istehsal» K-t «Material ehtiyatları»
- ☐ D-t «Material ehtiyatları» K-t «Bitməmiş istehsal»
- ☒ D-t «İstehsalat məsrəfləri» K-t «Material ehtiyatları»
- ☐ D-t «İnzibati xərclər» K-t «Material ehtiyatları»

9 İstehsala buraxılmış materiallar üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- ☐ D-t «Material ehtiyatları» K-t «Bitməmiş istehsal»
- ☐ D-t «Bitməmiş istehsal» K-t «Material ehtiyatları»
- ☐ D-t «Material ehtiyatları» K-t «İnzibati xərclər»
- ☐ D-t «İnzibati xərclər» K-t «Material ehtiyatları»
- ☒ D-t «İstehsalat məsrəfləri» K-t «Material ehtiyatları»

10 D-t «İnzibati xərclər» K-t «Torpaq, tikili və avadanlıqların amortizasiyası» mühasibat yazılışı hansı əməliyyatı səciyyələndirir :

- ☐ D-t «Bank hesablaşma hesabları» K-t «Bina, tikili və avadanlıqlar»
- ☐ norma daxilində istehsal məsrəflərini;
- ☒ ümumtəsərrüfat təyinatlı əsas vəsait üzrə amortizasiyanın hesablanması;
- ☐ xidmət sahələrinin əsas vəsait obyektləri üzrə amortizasiyanın hesablanması;
- ☐ ümumistehsal təyinatlı əsas vəsait üzrə amortizasiyanın hesablanması;
- ☐ əldə edilmiş əsas vəsait üzrə amortizasiyanın hesablanması;
- ☐ D-t «Kommersiya xərcləri» K-t «Malsatan və podratçılara qısamüddətli kreditor borcları»
- ☐ D-t «Malsatan və podratçılara qısamüddətli kreditor borcları» K-t «Kommersiya xərcləri»
- ☒ D-t «İnzibati xərclər» K-t «Malsatan və podratçılara qısamüddətli kreditor borcları»
- ☐ D-t «Bina, tikili və avadanlıqlar» K-t «Bank hesablaşma hesabları»

11 Hesablaşma hesabına qısamüddətli kreditlərin köçürülməsi üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- ☐ D-t 223 K-t 343;
- ☐ D-t 343 K-t 223;
- ☒ D-t 223 K-t 501;
- ☐ D-t 401 K-t 221;
- ☐ D-t 221 K-t 401;

12 Əsas vəsaitlərin alınması üçün kreditdən istifadəyə görə hesablanmış faiz məbləği üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- ☐ D-t 113 K-t 343;
- ☐ D-t 343 K-t 113;
- ☒ D-t 113 K-t 401;
- ☐ D-t 341 K-t 111;
- ☐ D-t 111 K-t 341;

13 Auditora görə sənaye müəssisəsində əsas vəsaitlərin hərəkəti üzrə əməliyyatlar hansı hesabda əks etdirilməlidir:

- ☐ “Nizamnamə üzrə ehtiyat” hesabı üzrə ;
- ☒ “Sair əməliyyat gəlirləri” hesabı üzrə;
- ☐ “Qanunvericilik üzrə ehtiyat” hesabı üzrə;
- ☐ “Hesabat dövrünün xalis mənfəəti (zərəri)” hesabı üzrə;
- ☐ “Ümumi mənfəət (zərər)” hesabı üzrə;

14 Auditor sənaye müəssisəsində keçmişdə silinmiş debitor borclarının ödənilməsi üçün daxil olan məbləğin hansı hesabda əks etdirilməsini düzgün hesab edir:

- ☐ “Qanunvericilik üzrə ehtiyat”;
- ☐ “Hesabat dövrünün xalis mənfəəti (zərəri)”;
- ☐ “Digər debitor və kreditor borcları”;
- ☒ “Ümumi mənfəət (zərər)”;
- ☐ “Nizamnamə üzrə ehtiyat”;

15 Auditor sənaye müəssisəsində aşağıdakı məbləğin qeyri satışdan gəlirlərə daxil edilmədiyini yoxlamalıdır:

- ☐ patentlər üzrə hüquq haqqının ödənilməsi ilə bağlı daxilolmalar
- ☐ təşkilatın aktivlərin müvəqqəti istifadəsinə görə haqqın daxil olması;
- ☒ əvəzsiz alınmış aktivlər;
- ☐ kurs fərqləri
- ☐ təşkilatın pul vəsaitlərindən isitifadəyə görə alınmış faizlər

16 Auditor sənaye müəssisəsində aşağıdakı məbləğin qeyri satışdan gəlirlərə daxil edilməsini yoxlamalıdır:

- ☐ əvəzsiz alınmış aktivlərin dəyəri;
- ☒ digər təşkilatın fəaliyyətində iştirakdan pay;
- ☐ kurs fərqləri;
- ☐ tələb olunma vaxtı keçmiş kreditor borcları;
- ☐ hesabat ilində aşkar olunmuş ötən illərin mənfəəti

17 Auditor sənaye müəssisəsində hesabat ilinin mənfəətinin bir hissəsinin dividendlərin ödənilməsinə yönəldilən mənfəət üzrə aşağıdakı yazılışı düzgün sayır?

- ☐ D-t 534 K-t 311
- ☐ D-t 302 D-t 801
- ☒ D-t 341 K-0t 534
- ☐ D-t 801 K-t 302
- ☐ D-t 311 K-t 534

18 Auditor normativdən artıq ezamiyyə xərclərinin hansı mənbə hesabına silinməsini düzgün hesab edir:

- ☐ gələcək hesabat dövrlərin gəlirlərinə
- ☐ işçinin öz hesabına
- ☐ qeyri satış gəlirlərinə
- ☒ mənfəət hesabına
- ☐ məhsulun maya dəyərinə

19 Auditorun fikrinə görə sənaye müəssisəsində birgə fəaliyyət iştirakçısına çatacaq mənfəət daxil edilməlidir:

- ☐ ehtiyat kapitalına
- ☐ məhsul satışından pul gəlirinə
- ☐ xalis mənfəətə
- ☒ əməliyyat gəlirlərinə

☐ qeyri satış gəlirlərinə

20 Auditor sənaye müəssisəsində tələb olunma vaxtı ötmüş kreditor borclarını aid edir:

- ☒ qeyri satış gəlirlərinə
- ☐ məhsul satışından pul gəlirinə
- ☐ xalis mənfəətə
- ☐ əməliyyat gəlirlərinə
- ☐ ehtiyat kapitalına

21 Sənaye müəssisəsində ƏDV hansı mənbədən ödənilməlidir?

- ☐ xalis mənfəətdən
- ☐ marjinal mənfəətdən
- ☐ vergiyə cəlb olunan mənfəətdən
- ☐ balans mənfəətindən
- ☒ satışdan pul gəlirindən

22 Auditor sənaye müəssisəsində əməliyyat gəlirlərinə aşağıdakı məbləğin aid edilməsini düzgün sayır?

- ☐ müsbət kurs fərqi
- ☐ sığorta ödəmələrinin alınması
- ☒ əmlakın icarəyə verilməsindən gəlirlər
- ☐ əvəzsiz alınmış aktivlər
- ☐ istiqrazlar üzrə faiz gəlirləri

23 Auditor sənaye müəssisəsində əsas vəsaitin satışından zərərin əks etdirilməsinin hansı yazılışını düzgün sayır?

- ☒ D-t "Ümumi mənfəət (zərər)" K-t "Sair əməliyyat gəlirləri"
- ☐ D-t "Sair əməliyyat xərcləri" K-t "Ümumi mənfəət (zərər)"
- ☐ D-t "Ümumi mənfəət (zərər)" K-t "Satış"
- ☐ D-t "Satış" K-t "Ümumi mənfəət (zərər)"
- ☐ D-t "Ümumi mənfəət (zərər)" K-t "Sair əməliyyat xərcləri"

24 Auditor sənaye müəssisəsində məhsul satışından mənfəətin əks etdirilməsinin hansı yazılışını düzgün sayır?

- ☐ D-t "Hazır məhsul" K-t "Ümumi mənfəət (zərər)"
- ☒ D-t "Satış" K-t "Ümumi mənfəət (zərər)"
- ☐ D-t "Sair əməliyyat gəlirləri" K-t "Ümumi mənfəət (zərər)"
- ☐ D-t "Ümumi mənfəət (zərər)" K-t "Sair əməliyyat gəlirləri"
- ☐ D-t "Ümumi mənfəət (zərər)" K-t "Hazır məhsul"

25 Auditorun fikrincə sənaye müəssisəsində hansı yazılış işçilərə dividendin hesablanmasını səciyyələndirir:

- ☒ D-t "Hesabat ilinin xalis mənfəəti (zərəri)" K-t "Nominal (nizamnamə) kapitalının ödənilməmiş hissəsi"
- ☐ D-t "Hesabat ilinin xalis mənfəəti (zərəri)" K-t "Nominal (nizamnamə) kapitalı"
- ☐ D-t "Nominal (nizamnamə) kapitalı" K-t "Ümumi mənfəət (zərər)"
- ☐ D-t "Ümumi mənfəət (zərər)" K-t "Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar"
- ☐ D-t "Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar" K-t "Ümumi mənfəət (zərər)"

26 Auditorun fikrincə sənaye müəssisəsində hazır məhsul uçot qiyməti ilə mədaxil edildikdə aşağıdakı yazılışı aparılmalıdır:

- ☒ D-t 204 K-t 202;
- ☐ D-t 205 K-t 204;
- ☐ D-t 221 K-t 223;
- ☐ D-t 223 K-t 221

☐ D-t 204 K-t 205;

27 Auditor müəssisədə əsas vəsaitlərin ilkin dəyərinin formalaşdırılmasını yoxlayarkən hansı elementin daxil edilməməsinə əmin olmalıdır:

- ☐ müəssisəyə çatdırılma ilə bağlı nəqliyyat xərcləri
- ☐ Obyektin qeydiyyatı ilə əlaqədar dövlət rüsumları
- ☐ əsas fəhlələrin əmək haqqı
- ☒ idarəetmə heyətinin əmək haqqı
- ☐ quraşdırma ilə bağlı xərclər

28 Auditor müəssisənin hazır məhsulunun hansı qaydada əks etdirilməsini düzgün sayır:

- ☐ yalnız faktiki maya dəyəri üzrə;
- ☒ normativ və ya faktiki maya dəyəri üzrə;
- ☐ satış qiyməti üzrə;
- ☐ müqavilə və ya uçot qiyməti üzrə
- ☐ yalnız uçot dəyəri üzrə;

29 Auditor sənaye müəssisəsində satış üçün nəzərdə tutulmuş məhsulun mühasibat uçotu və hesabatda əks etdirilməsinin hansı metodunu düzgün hesab edir:

- ☐ b. plan maya dəyəri üzrə;
- ☐ a. normativ maya dəyəri üzrə;
- ☒ faktiki istehsal maya dəyəri üzrə;
- ☐ d. bazar dəyəri üzrə
- ☐ c. uçot dəyəri üzrə;

30 Sənaye müəssisəsində hazır məhsulların yüklənməsi üzrə ilkin sənədlərə aiddir:

- ☒ hesab-faktura, əmtəə-nəqliyyat qaiməsi;
- ☐ hazır məhsulun anbar uçotu və rəqəsi
- ☐ təhvil-təslim qaiməsi, əmr-qaimə;
- ☐ hazır məhsul buraxılışı cədvəli
- ☐ məhsulun yüklənməsi və satışı cədvəli;

31 Sənaye müəssisəsində məhsul buraxılışı və satışının uçotu üzrə analitik və sintetik uçot reyestrinə aiddir:

- ☐ əmtəə-nəqliyyat qaiməsi;
- ☐ əmr-qaimə;
- ☐ təhvil-təslim qaiməsi;
- ☒ hazır məhsul buraxılışı cədvəli
- ☐ hesab-faktura;

32 Sənaye müəssisəsində hazır məhsulun uçotu üzrə hansı ilkin sənəddən istifadə olunur:

- ☐ məhsul buraxılışı cədvəli
- ☒ təhvil-təslim qaiməsi;
- ☐ əmr-qaimə;
- ☐ hesab-faktura;
- ☐ əmtəə-nəqliyyat qaiməsi;

33 Auditor sənaye müəssisəsində əməliyyatların uçotunun onun uçot siyasətinə uyğun gəlməməsi faktını aşkar edərsə:

- ☐ mənfi auditor rəyi verməlidir;
- ☐ müəyyən qeydlərlə auditor rəyi verməlidir;
- ☒ həmin qayda pozuntusunun məhsulun maya dəyərinə təsirini müəyyən etməlidir;
- ☐ rəy verməkdən imtina etməlidir;

34 Sənaye müəssisəsində hesablaşma-ödəmə cədvəlinə daxil edilir:

- ☐ hesablanmış və veriləcək əmək haqqı;
- ☐ yalnız ödəniləcək əmək haqqı məbləği;
- ☐ ödənilmək üçün hesablanmış əmək haqqı;
- ☒ hesablanmış əmək haqqı, tutulası və veriləsi məbləq ;
- ☐ hesablanmış əmək haqqı və tutulma məbləqləri;

35 Sənaye müəssisəsində yeni sexin tikintisinə sərf olunan materialların dəyəri aid edilir:

- ☐ məhsul satışına;
- ☐ əsas fəaliyyət üzrə xərclərə;
- ☒ kapital qoyuluşlarına;
- ☐ əməliyyat xərclərinə;
- ☐ qeyri satış xərclərinə;

36 Qaydaya görə hesabat dövründə təşkilatın digər xərcləri :

- ☐ hesabat dövrünün mənfəəti hesabına silinir;
- ☒ hesabat dövrünün mənfəətinə silinmir;
- ☐ kommersiya xərclərinin tərkibində verilir;
- ☐ balans mənfəətinin tərkibində verilir;
- ☐ mühasibat hesabatında ayrıca verilmir;

37 Sənaye müəssisəsinin mühasibat uçotunda hazır məhsulun qiymətləndirilməsi metodunu müəyyən edir:

- ☐ istehsalın sahə xüsusiyyəti;
- ☐ istifadə olunan istehsal texnologiyasının xüsusiyyəti;
- ☐ doğru cavab yoxdur;
- ☒ təşkilatın uçot sisteminin seçilməsi;
- ☐ təşkilatın fəaliyyətinin həcmi;

38 Auditor sənaye müəssisəsində əsas istehsal fəhlələrinə əmək haqqının hesablanması üzrə hansı mühasibat yazılışını düzgün hesab edir?

- ☐ D-t “Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar” K-t “Kassa”
- ☐ D-t “Kommersiya xərcləri” K-t “Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar”
- ☐ D-t “İnzibati xərclər” K-t “Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar”
- ☒ D-t “İstehsalat məsrəfləri” K-t “Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar”
- ☐ D-t “Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar” K-t “İstehsalat məsrəfləri”

39 Mühasibat hesabatında minimum aşağıdakı informasiyaya açıqlama verilməlidir:

- ☐ müstəqim əmək məsrəflərinin tanınması qaydası;
- ☐ müstəqim material məsrəflərinin tanınması qaydası;
- ☐ kommersiya və inzibati xərclərin tanınması qaydası;
- ☐ hesabat dövründə satılmış məhsulların maya dəyərinin hesablanmasına aid olmayan xərclərin həcmnin dəyişməsi;
- ☒ kalkulyasiya xərc maddələri kəsiyində adi fəaliyyət növü üzrə xərclər;

40 Auditor sənaye müəssisəsində kommersiya xərclərinin silinməsi üzrə hansı mühasibat yazılışını düzgün hesab edir?

- ☐ D-t “Hesabat dövrünün xalis mənfəəti (zərəri)” K-t “Hazır məhsul”
- ☐ D-t “Hazır məhsul” K-t “Kommersiya xərcləri”
- ☒ D-t “Satış” K-t “Kommersiya xərcləri”
- ☐ D-t “Kommersiya xərcləri” K-t “Ümumi mənfəət (zərər)”
- ☐ D-t “Ümumi mənfəət (zərər)” K-t “Hesabat dövrünün xalis mənfəəti (zərəri)”

41 Sənaye müəssisəsində digər təşkilatın alınmış qiymətli kağızlarının saxlanması üzrə depozit xidməti xərcləri aid edilir :

- ☐ əsas fəaliyyət üzrə xərclərə;
- ☐ qeyri satış xərclərinə;
- ☐ məhsul satışına;
- ☒ əməliyyat xərclərinə;
- ☐ maliyyə qoyuluşlarına;

42 Mühasibat hesabatında minimum aşağıdakı informasiyaya açıqlama verilməlidir:

- ☐ müstəqim material məsrəflərinin tanınması qaydası;
- ☐ kommersiya və inzibati xərclərin tanınması qaydası;
- ☒ xərc elementləri kəsiyində adi fəaliyyət növü üzrə xərclər;
- ☐ maddələri kəsiyində adi fəaliyyət növü üzrə xərclər;
- ☐ müstəqim əmək məsrəflərinin tanınması qaydası;

43 Sənaye müəssisəsində istehsala buraxılmış materiallar üzrə aşağıdakı mühasibat yazılışı aparılmalıdır?

- ☒ D-t “İstehsalat məsrəfləri” K-t “Material ehtiyatları”
- ☐ D-t “Bitməmiş istehsal” K-t “Material ehtiyatları”
- ☐ D-t “Material ehtiyatları” K-t “İnzibati xərclər”
- ☐ D-t “İnzibati xərclər” K-t “Material ehtiyatları”
- ☐ D-t “Material ehtiyatları” K-t “Bitməmiş istehsal”

44 Sənaye müəssisəsində hansı əməliyyat üzrə D-t 721 K-t 112 mühasibat yazılışı aparılır:

- ☒ ümumtəsərrüfat təyinatlı əsas vəsait üzrə amortizasiyanın hesablanması zamanı ;
- ☐ ümumistehsal təyinatlı əsas vəsait üzrə amortizasiyanın hesablanması zamanı;
- ☐ əldə edilmiş əsas vəsait üzrə amortizasiyanın hesablanması zamanı;
- ☐ xidmət sahələrinin əsas vəsait obyektləri üzrə amortizasiyanın hesablanması zamanı;
- ☐ norma daxilində istehsal məsrəflərinə daxil edildikdə;

45 Sənaye müəssisəsində əsas vəsaitlərin təmiri ilə bağlı xərclər silinməlidir:

- ☐ kommersiya xərclərinə;
- ☐ üstəlik xərclərə;
- ☒ norma daxilində istehsal məsrəflərinə;
- ☐ gələcək dövrlərin xərclərinə;
- ☐ inzibati xərclərə;

46 Sənaye müəssisəsində təhtəlhəsab şəxs tərəfindən edilən ezamiyyə xərcləri üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- ☐ D-t “Kassa” K-t “Təhtəlhəsab məbləğlər”
- ☐ D-t “İstehsalat məsrəfləri” K-t “Təhtəlhəsab məbləğlər”
- ☒ D-t “İnzibati xərclər” K-t “Təhtəlhəsab məbləğlər”
- ☐ D-t “Təhtəlhəsab məbləğlər” K-t “Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar”
- ☐ D-t “Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar” K-t “Kassa”

47 Auditor sənaye müəssisəsində kənar təşkilatın cari xərclərinin aksept edilməsi üzrə hansı mühasibat yazılışını düzgün hesab edir?

- ☐ D-t “Gələcək hesabat dövrlərin xərcləri” K-t “Malsatan və podratçılara qısamüddətli kreditor borcları”
- ☐ D-t “Kommersiya xərcləri” K-t “Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar”
- ☒ D-t “İnzibati xərclər” K-t “Malsatan və podratçılara qısamüddətli kreditor borcları”
- ☐ D-t “Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar” K-t “Kommersiya xərcləri”
- ☐ D-t “Malsatan və podratçılara qısamüddətli kreditor borcları” K-t “Gələcək hesabat dövrlərin xərcləri”

48 Sənaye müəssisəsində istehsal ehtiyatları mühasibat uçotunda qiymətləndirilir:

- ☐ müqavilə qiyməti ilə;
- ☐ normativ maya dəyəri ilə;
- ☒ faktiki maya dəyəri ilə;
- ☐ plan maya dəyəri ilə;
- ☐ bazar qiyməti ilə;

49 Sənaye müəssisəsində qiymətlilərin alınması ilə bağlı borc üzrə faizlər onların uçota alınmasına qədər harada əks etdirilir:

- ☒ əmtəə-material qiymətlilərinin dəyərində;
- ☐ satışdan kənar xərclərin tərkibində;
- ☐ təşkilatın xalis mənfəətində;
- ☐ əməliyyat xərclərinin tərkibində;
- ☐ təşkilatın əlavə kapitalında;

50 Sənaye müəssisəsində plandankənar qeyri məhsuldar xərclər daxil edilir:

- ☐ digər fəaliyyətdən zərərlərin tərkibinə;
- ☐ satışdankənar xərclərə;
- ☒ məhsulun faktiki maya dəyərində;
- ☐ məhsulun normativ maya dəyərində;
- ☐ satış üzrə xərclərin tərkibinə;

51 Sənaye müəssisəsinin mühasibat hesabatında minimum aşağıdakı informasiyaya açıqlama verilməlidir:

- ☐ kommersiya və inzibati xərclərin tanınması qaydası;
- ☐ kalkulyasiya xərc maddələri kəsiyində adi fəaliyyət növü üzrə xərclər;
- ☒ xərc elementləri kəsiyində adi fəaliyyət növü üzrə xərclər;
- ☐ müstəqim material məsrəflərinin tanınması qaydası;
- ☐ müstəqim əmək məsrəflərinin tanınması qaydası;

52 Sənaye müəssisəsində kommersiya və inzibati xərclərin tanınması qaydası göstərilməlidir:

- ☐ izahlı qeydlərdə;
- ☐ mühasibat balansında;
- ☐ pul vəsaitlərinin hərəkəti haqqında hesabatda;
- ☐ Kapitaldakı dəyişikliklər haqqında hesabatda;
- ☒ müəssisənin uçot siyasətində;

53 Sənaye müəssisəsinin uçot siyasəti haqqında informasiyanın tərkibində açıqlama verilməlidir:

- ☒ kommersiya və inzibati xərclərin tanınması qaydası;
- ☐ qeyri müstəqim xərclərin tanınması qaydası;
- ☐ müstəqim əmək məsrəflərinin tanınması qaydası;
- ☐ müstəqim material məsrəflərinin tanınması qaydası;
- ☐ kalkulyasiya maddələri kəsiyində adi fəaliyyət növü üzrə xərclər;

54 Sənaye müəssisəsində məhsulun tam maya dəyərini hesablanması zamanı:

- ☐ bütün xərclər satılmış məhsullar və bitməmiş istehsalat arasında bölüşdürülür;
- ☒ bütün xərclər satılmış məhsullar və hazır məhsul qalıqları arasında bölüşdürülür;
- ☐ dolayı xərclər istehsal olunmuş məhsulun həcmində proporsional bölüşdürülür;
- ☐ dolayı xərclər istehsal fəhlələrinin əsas əməkhaqqına proporsional bölüşdürülür;
- ☐ daimi xərclər bütünlükdə satılmış məhsula aid olunur;

55 Uzunmüddətli kreditlər üzrə faizlərin silinməsi üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- ☐ D-t 801 K-t 343;
- ☐ D-t 801 K-t 501;
- ☐ D-t 501 K-t 343;
- ☒ D-t 343 K-t 401;
- ☐ D-t 343 K-t 801;

56 Sənaye müəssisəsində qiymətlilərin alınması ilə bağlı borc üzrə faizlər onların uçota alınmasından sonra əks etdirilir:

- ☐ əmtəə-material qiymətlilərinin dəyərində;
- ☐ satışdan kənar xərclərin tərkibində;
- ☐ təşkilatın xalis mənfəətində;
- ☒ əməliyyat xərclərinin tərkibində;
- ☐ təşkilatın əlavə kapitalında;

57 Qısamüddətli kreditlər üzrə faizlərin alınması üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- ☐ D-t 801 K-t 343;
- ☐ D-t 223 K-t 401;
- ☐ D-t 401 K-t 343;
- ☒ D-t 223 K-t 501;
- ☐ D-t 343 K-t 801;

58 Sənaye müəssisəsində qiymətlilərin alınması ilə bağlı borc üzrə faizlər vergi uçotunda əks etdirilir:

- ☐ əmtəə-material qiymətlilərinin dəyərində;
- ☒ satışdan kənar xərclərin tərkibində;
- ☐ təşkilatın xalis mənfəətində;
- ☐ əməliyyat xərclərinin tərkibində;
- ☐ təşkilatın əlavə kapitalında;

59 Sənaye müəssisəsində malların daxil olması tarixinə yaranmış öhdəlik məbləği manatla faktiki ödənilmiş məbləğə uyğun gəlmədikdə fərqvergi uçotunda daxil edilir:

- ☒ satışdan kənar xərclərə;
- ☐ əmtəə-material qiymətlilərinin dəyərində;
- ☐ təşkilatın xalis mənfəətində;
- ☐ əməliyyat xərclərinin tərkibində;
- ☐ təşkilatın əlavə kapitalına;

60 Sənaye müəssisəsində kommersiya krediti qaydasında alınmış əmtəə-material qiymətlilərinin uçota alındıqdan sonra kredit üzrə faizlər daxil edilməlidir:

- ☐ satışdan kənar xərclərə (gəlirlərə);
- ☐ əmtəə-material qiymətlilərinin dəyərində;
- ☐ təşkilatın xalis mənfəətində;
- ☒ əməliyyat xərclərinin tərkibində;
- ☐ təşkilatın əlavə kapitalına;

61 Sənaye müəssisəsində kommersiya krediti qaydasında alınmış əmtəə-material qiymətlilərinin uçota alınmasına qədər kredit üzrə faizlər hesablandıqda hara daxil edilir:

- ☐ satışdan kənar xərclərə;
- ☐ təşkilatın əlavə kapitalına;
- ☐ əməliyyat xərclərinin tərkibində;
- ☐ təşkilatın xalis mənfəətində;
- ☒ əmtəə-material qiymətlilərinin dəyərində;

62 Sənaye müəssisəsində borcların və məqsədli maliyyələşdirmənin uçotunun aparılması zamanı maliyyə nəticələrinin formalaşdırılması prinsiplərinin pozulması ilə bağlı səhv hansıdır:

- ☒ kredit və borclar üzrə faizlərin normativdən yuxarı məbləğinin təşkilatın xüsusi vəsait mənbəyinə aid edilməsi;
- ☐ kredit müqaviləsinin və ya onunla əlaqədar əlavə razılaşmanın olmaması;
- ☐ alınmış kredit və orclar üzrə faizlərin mühasibat uçotunda düzgün əks etdirilməməsi;
- ☐ hesabat dövrünün sonuna faktiki olaraq banka ödənilməmiş kredit və ya borc üzrə xərclərin vergi xərclərinə daxil edilməsi;
- ☐ kredit və borclar üzrə faizlərin vergi xərclərinin tərkisinə daxil edilməsi;

63 Sənaye müəssisəsində borcların və məqsədli maliyyələşdirmənin uçotunun aparılması zamanı xərclərin formalaşdırılması prinsiplərinin pozulması ilə bağlı səhv hansıdır:

- ☐ kredit müqaviləsinin və ya onunla əlaqədar əlavə razılaşmanın olmaması;
- ☐ kredit və borclar üzrə faizlərin normativdən yuxarı məbləğinin təşkilatın xüsusi vəsait mənbəyinə aid edilməsi;
- ☐ kredit və borclar üzrə faizlərin vergi xərclərinin tərkisinə daxil edilməsi;
- ☐ hesabat dövrünün sonuna faktiki olaraq banka ödənilməmiş kredit və ya borc üzrə xərclərin vergi xərclərinə daxil edilməsi;
- ☒ alınmış kredit və orclar üzrə faizlərin mühasibat uçotunda düzgün əks etdirilməməsi;

64 Sənaye müəssisəsində əsas vəsait obyektinin istismara verilməsindən sonra uzunmüddətli kreditlər üzrə faizlərin ödənilməsinin yoxlanması üçün hansı auditor proseduru aparılmalıdır:

- ☐ kreditin məqsədli təyinatına əməl olunmasının faktiki yoxdanması;
- ☐ kreditin alınması və qaytarılmasını, faizlərin hesablanmasını rəsmiləşdirən ilkin sənədlərin tamlığının yoxlanması;
- ☒ kredit və borclar üzrə faizlərin qeyri maddi aktiv obyektinin inventar dəyərinə daxil edilməsinin düzgünlüyünün yoxlanması;
- ☐ müəssisənin hesablama hesabında uçota alınan bank kreditləri üzrə ilkin sənədlərin tamlığının yoxlanması;
- ☐ kredit və borclar üzrə faizlərin vergi xərclərinin tərkisinə daxil edilməsinin əsaslı olmasının yoxlanması;

65 Sənaye müəssisəsində pulun hesablama hesabı vasitəsi ilə əldə olunmasını yoxlamaq üçün hansı auditor proseduru aparılmalıdır:

- ☐ kredit və borclar üzrə faizlərin qeyri maddi aktiv obyektinin inventar dəyərinə daxil edilməsinin düzgünlüyünün yoxlanması;
- ☐ kreditin alınması və qaytarılmasını, faizlərin hesablanmasını rəsmiləşdirən ilkin sənədlərin tamlığının yoxlanması;
- ☒ müəssisənin hesablama hesabında uçota alınan bank kreditləri üzrə ilkin sənədlərin tamlığının yoxlanması;
- ☐ kredit və borclar üzrə faizlərin vergi xərclərinin tərkisinə daxil edilməsinin əsaslı olmasının yoxlanması;
- ☐ kreditin məqsədli təyinatına əməl olunmasının faktiki yoxdanması;

66 Sənaye müəssisəsində borcların və məqsədli maliyyələşdirmənin uçotunu əks etdirən mühasibat hesabatına daxildir:

- ☐ mühasibat balans, mənfəət və zərər haqqında hesabat, pul vəsaitlərinin hərəkəti haqqında hesabat;
- ☐ mühasibat balans, mənfəət və zərər haqqında hesabat, kapitaldakı dəyişikliklər haqqında hesabat;
- ☐ mühasibat balans, pul vəsaitlərinin hərəkəti haqqında hesabat, kapitaldakı dəyişikliklər haqqında hesabat;
- ☒ mühasibat balans, mənfəət və zərər haqqında hesabat, pul vəsaitlərinin hərəkəti haqqında hesabat, kapitaldakı dəyişikliklər haqqında hesabat;
- ☐ mənfəət və zərər haqqında hesabat, pul vəsaitlərinin hərəkəti haqqında hesabat, kapitaldakı dəyişikliklər haqqında hesabat;

67 Sənaye müəssisəsində borcların və məqsədli maliyyələşdirmənin uçotu üzrə hansı təsərrüfat əməliyyatı tipik səhv hesab olunmur?

- ☒ alınmış kredit və borclar üzrə xərclərin analitik uçotu kredit və borcların növlərinə görə təşkil edilir;
- ☐ qiymətli kağızların əldə olunması üçün alınmış kredit və borclar qiymətli kağızların uçota qəbul olunması tarixindən onların dəyərinə daxil edilir;
- ☐ alınmış kredit və borclar üzrə xərclər həmişə hesabat dövrünün cari xərcləri kimi tanınır;
- ☐ alınmış kredit və borclar üzrə xərclər investisiya aktivinə aid olunur və onun qalqa dəyərinə daxil edilir;
- ☐ alınmış kredit və borclar üzrə xərclər məhsulun maya dəyərinə daxil edilir;

68 Sənaye müəssisəsində borcların və məqsədli maliyyələşdirmənin uçotu üzrə hansı təsərrüfat əməliyyatı tipik səhv hesab olunmur?

- ☐ alınmış kredit və borclar üzrə xərclər məhsulun maya dəyərinə daxil edilir;
- ☐ alınmış kredit və borclar üzrə xərclər həmişə hesabat dövrünün cari xərcləri kimi tanınır;
- ☐ qiymətli kağızların əldə olunması üçün alınmış kredit və borclar qiymətli kağızların uçota qəbul olunması tarixindən onların dəyərinə daxil edilir;
- ☐ alınmış kredit və borclar üzrə xərclər investisiya aktivinə aid olunur və onun qalaq dəyərinə daxil edilir;
- ☒ alınmış kredit və borclar üzrə xərclərin analitik uçotu onların məqsədli təyinatına görə təşkil edilir;

69 Sənaye müəssisəsində kredit və borcların analitik uçotu aparılmadıqda onların yoxlanması üçün auditorun hərəkəti?

- ☒ əvvəlcə müəyyən əlamətlər üzrə kredit müqavilələrini qruplaşdırmalıdır;
- ☐ əvvəlcə kredit müqavilələrini və əmtəə və kommersiya krediti üzrə bağlanmış müqavilələri yoxlamalıdır;
- ☐ dərhal alınmış kreditlər üzrə faizlərin hesablanması düzgünlüyünün yoxlanmasına başlamalıdır;
- ☐ alınmış kredit və borclar üzrə sənədlərin təşkilatın direktoru, baş mühasib və ya səlahiyyətli şəxs tərəfindən imzalanmasını yoxlamalıdır;
- ☐ əvvəlcə mühasibatlıqda kredit və borclar üzrə faizlərin hesablanması düzgünlüyünü yoxlamalıdır;

70 Auditor sənaye müəssisəsində deponent edilmiş əmək haqqı məbləği üzrə aşağıdakı mühasibat yazılışını düzgün hesab edir?

- ☐ D-t "Bank hesablaşma hesabları" K-t "Müxtəlif debitor və kreditor borcları"
- ☐ D-t "Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar" K-t "Təhtə hesab məbləğləri"
- ☐ D-t "Digər ehtiyatlar" K-t "Nominal (nizamnamə) kapital"
- ☒ D-t "Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar" K-t "Müxtəlif debitor və kreditor borcları"
- ☐ D-t "Müxtəlif debitor və kreditor borcları" K-t "Kassa"

71 Sənaye müəssisəsində əmək üzrə qanunvericilik qaydalarına əməl olunması üzrə daxili nəzarətin vəziyyətinin auditi zamanı yoxlanılır:

- ☐ sexlərdə iş vaxtının uçotu tabelinin aparılması
- ☒ bütün cavablar doğrudur;
- ☐ vaxtamuzd əmək haqqının və digər ödəmələrin hesablanması üzrə uçotun və hesablaşmaların düzgünlüyü;
- ☐ fiziki şəxslərin əmək haqqından tutulmaların hesablanması düzgünlüyü;
- ☐ məzuniyyətlərin verilməsi üzrə əmrlərin mövcudluğu;

72 Sənaye müəssisəsində şəxsi heyətin uçotu üzrə nümunəvi formaların mövcudluğunun yoxlanması auditin hansı istiqamətinə aid edilir?

- ☒ əmək üzrə qanunvericilik qaydalarına əməl olunmasının, əmək münasibətləri üzrə daxili nəzarətin vəziyyətinin yoxlanması;
- ☐ fiziki şəxslərin əmək haqqından tutulmaların hesablanması düzgünlüyünün yoxlanması;
- ☐ işçilərə əmək haqqı xərcləri üzrə analitik uçotun təşkilinin yoxlanması;
- ☐ vaxtamuzd əmək haqqının və digər ödəmələrin hesablanması üzrə uçotun və hesablaşmaların düzgünlüyünün yoxlanması;
- ☐ işəməz fəhlələrə əmək haqqının hesablanması uçotu və ona nəzarətin təşkilinin yoxlanması

73 Sənaye müəssisəsində əmək və onun ödənilməsi üzrə əməliyyatların düzgünlüyünün yoxlanması:

- ☐ hesablaşma, valyuta və digər hesabların auditinin məqsədidir;
- ☐ xarici hesablaşmalar üzrə uçotun auditinin məqsədidir;
- ☐ istehsal xərclərinin üzrə uçotun auditinin məqsədidir;
- ☐ kassa əməliyyatları üzrə uçotun auditinin məqsədidir;
- ☒ daxili hesablaşmalar üzrə uçotun auditinin məqsədidir;

74 Auditor sənaye müəssisəsində qazanxana işçisinə hesablanmış əmək haqqı hansı hesabın debetinə yazılmalıdır?

- ☐ 202-1
- ☐ 202-5
- ☐ 202-6
- ☐ 202-3
- ☒ 202-7

75 Auditor sənaye müəssisəsində pul-hesablaşma sənədləri əlavə edilməklə bank çıxarışlarından istifadə edir?

- ☐ kassaya xarici valyutanın daxil olması zamanı;
- ☐ kassada mövcud olan xarici valyutaların inventarizasiyası zamanı;
- ☐ təşkilatın banklarla əlaqəsinin mövcudluğunun yoxlanması zamanı
- ☒ valyuta hesabları üzrə əməliyyatların auditi zamanı;
- ☐ kassadan xarici valyutanın çıxması zamanı;

76 Sənaye müəssisəsində valyuta hesabları üzrə əməliyyatların rəsmiləşdirilməsi hansı sənəd əsasında həyata keçirilir?

- ☐ pul-hesablaşma sənədləri əlavə edilməklə kassa məxaric orderləri;
- ☐ pul-hesablaşma sənədləri əlavə edilməklə kassa mədaxil orderləri;
- ☒ pul-hesablaşma sənədləri əlavə edilməklə bank çıxarışları;
- ☐ bank arayışları;
- ☐ xəzinədarın hesabatı;

77 Sənaye müəssisəsində real debitor və kreditor borclarının auditi aid edilir

- ☐ maliyyə qoyuluşunun auditinin vəzifəsinə;
- ☒ xarici hesablaşmaların auditinin vəzifəsinə;
- ☐ daxili hesalaşmaların auditinin vəzifəsinə;
- ☐ qeyri maddi aktivlərin auditinin vəzifəsinə;
- ☐ maliyyə nəticələrinin təhlilinin əsas vəzifəsinə;

78 Sənaye müəssisəsində ödənmə vaxtı keçmiş debitor və kreditor borclarının mövcudluğunun yoxlanması aid edilir:

- ☐ maliyyə qoyuluşunun auditinin vəzifəsinə aid edilir;
- ☐ maliyyə nəticələrinin təhlilinin əsas vəzifəsinə
- ☒ xarici hesablaşmaların auditinin vəzifəsinə;
- ☐ qeyri maddi aktivlərin auditinin vəzifəsinə;
- ☐ daxili hesalaşmaların auditinin vəzifəsinə;

79 Sənaye müəssisəsində alınmış avans məbləqləri üzrə hansı mühasibat yazılışı doğrudur:

- ☐ D-t "Digər qısamüddətli aktivlər" K-t "Gələcək hesabat dövrün xərcləri"
- ☐ D-t "Digər qısamüddətli aktivlər" K-t "Alınmış qısamüddətli avanslar"
- ☐ D-t "Alınmış qısamüddətli avanslar" K-t "Digər qısamüddətli aktivlər"
- ☒ D-t "Bank hesablaşma hesabları" K-t "Alınmış qısamüddətli avanslar"
- ☐ D-t "Gələcək hesabat dövrün xərcləri" K-t "Digər qısamüddətli aktivlər"

80 Auditor sənaye müəssisəsində əvvəllər verilmiş və tələb olunmamış avans məbləğinin silinməsinin hansı qaydasını düzgün hesab edir:

- ☒ D-t 801 K-t 192
- ☐ D-t 543 K-t 244
- ☐ D-t 244 K-t 801
- ☐ D-t 543 K-t 341
- ☐ D-t 341 K-t 543

81 Sənaye müəssisəsində verilmiş avansların və alınmış kommersiya kreditlərinin yoxlanması proseduru aid edilir:

- ☐ maliyyə qoyuluşunun auditinin vəzifəsinə;
- ☐ maliyyə nəticələrinin təhlilinin əsas vəzifəsinə;
- ☒ xarici hesablaşmaların auditinin vəzifəsinə;
- ☐ daxili hesablaşmaların auditinin vəzifəsinə;
- ☐ qeyri maddi aktivlərin auditinin vəzifəsinə;

82 Sənaye müəssisəsində malsatan və podratçılarla hesablaşmaların yoxlanması ilə bağlı plan və proqramı tərtib etməzdən qabaq müəyyən edilməlidir:

- ☐ malsatan və podratçılarla hesablaşmaların müvafiq iqtisadi məzmununa görə uçotda əks olunması
- ☐ bütün təsərrüfat əməliyyatlarının bağlanmış müqaviləyə uyğunluğu;
- ☐ malsatan və podratçılarla hesablaşmaların uçotu sistemində konkret nöqsanlar;
- ☒ malsatan və podratçılarla hesablaşmaların uçotu üzrə daxili nəzarətin vəziyyətinin keyfiyyəti
- ☐ müəssisənin rəhbərliyi ilə daxili nəzarət xidməti arasında informasiya mübadiləsinin təşkili;
- ☐ D-t "İstehsalat məsrəfləri" K-t "Material ehtiyatları"

83 Sənaye müəssisəsində malgöndərənlərdən daxil olmuş, lakin hesablaşma aparılmamış materiallar üzrə hansı mühasibat yazılışı tərtib olunmalıdır?

- ☒ D-t "Material ehtiyatları" K-t "Malsatan və podratçılara qısamüddətli kreditör borcları"
- ☐ D-t "Material ehtiyatları" K-t "Malsatan və podratçılara uzunmüddətli kreditör borcları"
- ☐ D-t "Material ehtiyatları" K-t "İstehsalat məsrəfləri"
- ☐ D-t "Malsatan və podratçılara uzunmüddətli kreditör borcları" K-t "Material ehtiyatları"

84 Sənaye müəssisəsində ödənilməyə qəbul olunmuş hesab üzrə əldə edilmiş QMA mədaxil edildikdə hansı mühasibat yazılışı aparılır:

- ☐ D-t 531 K-t 103
- ☐ D-t 103 K-t 331
- ☐ D-t 331 K-t 103
- ☒ D-t 103 K-t 431
- ☐ D-t 103 K-t 531

85 Təşkilatın uçot siyasəti haqqında informasiyanın tərkibində mühasibat hesabatında açıqlama verilməlidir:

- ☐ qeyri müstəqim xərclərin tanınması qaydası;
- ☐ kalkulyasiya maddələri kəsiyində adi fəaliyyət növü üzrə xərclər;
- ☒ kommersiya və inzibati xərclərin tanınması qaydası;
- ☐ müstəqim material məsrəflərinin tanınması qaydası;
- ☐ müstəqim əmək məsrəflərinin tanınması qaydası;

86 Qiymətlilərin alınması ilə bağlı borc vəsaiti üzrə faizlər mühasibat uçotunda onların uçota alınmasına qədər harada əks etdirilir:

- ☒ əmtəə-material qiymətlilərinin dəyərində;
- ☐ əməliyyat xərclərinin tərkibində;
- ☐ təşkilatın xalis mənfəətində;
- ☐ satışdan kənar xərclərin tərkibində;
- ☐ təşkilatın əlavə kapitalında;

87 Qiymətlilərin alınması ilə bağlı borc vəsaiti üzrə faizlər mühasibat uçotunda onların uçota alınmasından sonra harada əks etdirilir:

- ☐ əmtəə-material qiymətlilərinin dəyərində;
- ☒ sair əməliyyat xərclərinin tərkibində;
- ☐ təşkilatın xalis mənfəətində;

- ☐ satışdan kənar xərclərin tərkibində;
- ☐ təşkilatın əlavə kapitalında;

88 Borcların və məqsədli maliyyələşdirmənin uçotunun aparılması zamanı xərclərin formalaşdırılması prinsiplərinin pozulması ilə bağlı səhv hansıdır:

- ☐ kredit və borclar üzrə faizlərin vergi xərclərinin tərkibinə daxil edilməsi;
- ☐ kredit müqaviləsinin və ya onunla əlaqədar əlavə razılaşmanın olmaması;
- ☒ alınmış kredit və orclar üzrə faizlərin mühasibat uçotunda düzgün əks etdirilməməsi;
- ☐ hesabat dövrünün sonuna faktiki olaraq banka ödənilməmiş kredit və ya borc üzrə xərclərin vergi xərclərinə daxil edilməsi;
- ☐ kredit və borclar üzrə faizlərin normativdən yuxarı məbləğinin təşkilatın xüsusi vəsait mənbəyinə aid edilməsi;

89 Əsas vəsait obyektinin istismara verilməsindən sonra uzunmüddətli kreditlər üzrə faizlərin ödənilməsinin yoxlanması üçün hansı auditor proseduru aparılmalıdır:

- ☐ müəssisənin hesablaşma hesabında uçota alınan bank kreditləri üzrə ilkin sənədlərin tamlığının yoxlanması;
- ☐ kreditin alınması və qaytarılmasını, faizlərin hesablanmasını rəsmiləşdirən ilkin sənədlərin tamlığının yoxlanması;
- ☒ kredit və borclar üzrə faizlərin qeyri maddi aktiv obyektinin inventar dəyərinə daxil edilməsinin düzgünlüyünün yoxlanması;
- ☐ kreditin məqsədli təyinatına əməl olunmasının faktiki yoxdanması;
- ☐ kredit və borclar üzrə faizlərin vergi xərclərinin tərkibinə daxil edilməsinin əsaslı olmasının yoxlanması;

90 Mühasibat uçotu məqsədilə təşkilatın uçot siyasəti haqqında informasiyanın tərkibində aşağıdakı məlumat yoxdur?

- ☐ borclar üzrə əlavə xərclərin tərkibi və silinməsi qaydası vergi xərclərinə daxil edilir;
- ☐ uzunmüddətli borcların qısamüddətli borclara keçirilməsi;
- ☐ borc vəsaitlərinin müvəqqəti qoyuluşundan gəlirin uçotu qaydası;
- ☒ kredit və borclar üzrə analitik uçotun təşkili;
- ☐ borc öhdəlikləri üzrə daxil olacaq gəlirin hesablanması və bölüşdürülməsi qaydasının seçilməsi

91 Sənaye müəssisəsində QMA ilə bağlı digər mütləq öhdəliklər üzrə hesablaşmaların düzgünlüyünün yoxlanması auditinin hansı istiqamətinə aid olunur?

- ☐ QMA amortizasiyasının uçotunun auditı
- ☐ QMA dövrüyyədən çıxması üzrə əməliyyatın auditı
- ☐ QMA daxil olması və yaradılması üzrə əməliyyatların auditı
- ☒ QMA üzrə vergitutmanın düzgünlüyünün auditı
- ☐ QMA istifadənin səmərəliliyinin yoxlanması

92 Auditor sənaye müəssisəsində vaxtında tələb olunmayan debitor borclarının silinməsinin hansı qaydasını düzgün hesab edir:

- ☐ D-t "Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları" K-t "Törəmə (asılı) müəssisələrin qısamüddətli debitor borcları"
- ☐ D-t "Törəmə (asılı) müəssisələrin qısamüddətli debitor borcları" K-t "Əsas idarə heyətinin qısamüddətli debitor borcları"
- ☒ D-t "Şübhəli borclar üzrə düzəlişlər" K-t "Alıcılar və sifarişçilərin uzunmüddətli debitor borcları"
- ☐ D-t "Əsas idarə heyətinin qısamüddətli debitor borcları" K-t "Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları"
- ☐ D-t "Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları" K-t "Əsas idarə heyətinin qısamüddətli debitor borcları"

93 Sənaye müəssisəsində D-t 223 K-t 211 mühasiat yazılışı hansı əməliyyatın düzgünlüyünü əks etdirir

- ☐ alıcıların uzunmüddətli debitor borclarının hesablanması;
- ☐ alıcıların qısamüddətli debitor borclarının hesablanması;
- ☐ malsatanların ortamüddətli borclarının ödənilməsini
- ☐ malsatanların uzun və qısamüddətli kreditör borclarının müəyyən olunmasını
- ☒ alıcıların qısamüddətli borclarının ödənilməsini;

94 Sənaye müəssisəsində D-t 531 K-t 223 mühasibat yazılışı hansı əməliyyatın düzgünlüyünü əks etdirir:

- ☐ malsatanların qısamüddətli kreditor borclarının hesablanması;
- ☐ malsatanların ortamüddətli kreditor borclarının ödənilməsi
- ☐ malsatanların uzun və qısamüddətli kreditor borclarının hesablanması
- ☐ malsatanların uzunmüddətli kreditor borclarının hesablanması;
- ☒ malsatanların qısamüddətli kreditor borclarının ödənilməsi

95 Auditor sənaye müəssisəsində alınmış əsas vəsait obyektinə görə alıcının borcu üzrə hansı mühasibat yazılışını düzgün hesab edir?

- ☐ D-t "Təhtə hesab məbləqlər" K-t "Torpaq, tikili və avadanlıqların və digər uzunmüddətli aktivlərin satışından digər gəlirlər";
- ☐ D-t "Torpaq, tikili və avadanlıqların və digər uzunmüddətli aktivlərin satışından digər gəlirlər" K-t "Malsatan və podratçılara kreditor borcları"
- ☒ D-t "Alıcı və sifarişçilərin debitor borcları" K-t "Torpaq, tikili və avadanlıqların və digər uzunmüddətli aktivlərin satışından digər gəlirlər"
- ☐ D-t "Malsatan və podratçılara kreditor borcları" K-t "Torpaq, tikili və avadanlıqların və digər uzunmüddətli aktivlərin satışından digər gəlirlər";
- ☐ D-t "Torpaq, tikili və avadanlıqların və digər uzunmüddətli aktivlərin satışından digər gəlirlər" K-t "Torpaq, tikili və avadanlıqlar"

96 Auditor sənaye müəssisəsində yenidən qiymətləndirmə ilə bağlı əsas vəsaitlərin dəyərinin artımı üzrə hansı mühasibat yazılışını düzgün hesab edir?

- ☐ D-t 111 K-t 333;
- ☒ D-t 111 K-t 331;
- ☐ D-t 442 K-t 111;
- ☐ D-t 111 K-t 112;
- ☐ D-t 333 K-t 111

97 Auditor sənaye müəssisəsinin işçilərinə dividendin hesablanması üzrə hansı yazılışı düzgün hesab edir?

- ☐ D-t 342 K-t 301
- ☐ D-t 801 K-t 533
- ☒ D-t 341 K-t 534
- ☐ D-t 533 K-t 801
- ☐ D-t 801 K-t 534

98 Auditor sənaye müəssisəsinin işçilərinə nağd qaydada dividendin ödənilməsi üzrə hansı yazılışı düzgün hesab edir?

- ☐ D-t "Əməyin ödənişi üzrə işçi heyəti ilə hesablaşmalar" K-t "Tələblərə əsasən verilən digər bank hesabları"
- ☐ D-t "Əməyin ödənişi üzrə işçi heyəti ilə hesablaşmalar" K-t "Bank hesablaşma hesabları"
- ☐ D-t "Əməyin ödənişi üzrə işçi heyəti ilə hesablaşmalar" K-t "Ümumi mənfəət (zərər)"
- ☐ D-t "Bank hesablaşma hesabları" K-t "Əməyin ödənişi üzrə işçi heyəti ilə hesablaşmalar"
- ☒ D-t "Əməyin ödənişi üzrə işçi heyəti ilə hesablaşmalar" K-t 221 "Kassa"

99 Sənaye müəssisəsində D-t 341 K-t 534 mühasibat yazılışı hansı əməliyyatı səciyyələndirir?

- ☐ ehtiyat kapitalı hesabına dividendlərin hesablanması
- ☐ öz işçilərinə dividendlərin hesablanması
- ☐ təşkilatın işçilərinə dividendlərin ödənilməsi
- ☐ işləməyən səhmdarlara dividendlərin ödənilməsi
- ☒ təşkilatda işləməyən səhmdarlara dividendlərin hesablanması

100 Auditor sənaye müəssisəsində əmlakın yenidən qiymətləndirilməsi hesabına nizamnamə kapitalının artımı üzrə hansı mühasibat yazılışını düzgün hesab edir?

- ☐ D-t 301 K-t 533

- ☐ D-t 312 K-t 302
- ☐ D-t 302 K-t 312
- ☒ D-t 331 K-t 301
- ☐ D-t 533 K-t 301

101 Sənaye müəssisəsində D-t 218 K-t 171 mühasiat yazılışı hansı əməliyyatın düzgünlüyünü əks etdirir:

- ☐ tələb olunmamış debitor borclarının silinməsini
- ☐ vaxtında silinməmiş debitor borclarının silinməsini
- ☐ uzunmüddətli debitor borclarının silinməsini
- ☐ ödənmə vaxtı çatmış debitor borclarının silinməsini
- ☒ vaxtında alınmamış debitor borclarının silinməsini

102 Auditor sənaye müəssisəsində vaxtında tələb olunmayan debitor borclarının aşağıdakı silinmə qaydasını düzgün hesab edir:

- ☐ D-t "Törəmə (asılı) müəssisələrin qısamüddətli debitor borcları " K-t "Əsas idarə heyətinin qısamüddətli debitor borcları
- ☐ D-t "Əsas idarə heyətinin qısamüddətli debitor borcları" K-t "Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları
- ☒ D-t "Şübhəli borclar üzrə düzəlişlər" K-t "Alıcılar və sifarişçilərin uzunmüddətli debitor borcları
- ☐ D-t " Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları " K-t "Əsas idarə heyətinin qısamüddətli debitor borcları
- ☐ D-t " Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları " K-t "Törəmə (asılı) müəssisələrin qısamüddətli debitor borcları

103 Sənaye müəssisəsində D-t 223 K-t 211 mühasiat yazılışı hansı əməliyyatın düzgünlüyünü əks etdirir:

- ☐ alıcıların uzunmüddətli debitor borclarının hesablanması;
- ☐ alıcıların qısamüddətli debitor borclarının hesablanması;
- ☐ malsatanların uzun və qısamüddətli kreditör borclarının müəyyən olunmasını
- ☐ malsatanların ortamüddətli borclarının ödənilməsini
- ☒ alıcıların qısamüddətli borclarının ödənilməsini;

104 Auditor sənaye müəssisəsində ödənilmiş veksellər üzrə hansı yazılışı düzgün hesab edir:

- ☐ D-t " Malsatan və podratçılara qısamüddətli kreditör borcları " K-t " Bankdakı hesablaşmalar hesabı
- ☐ D-t "Törəmə (asılı) müəssisələrin qısamüddətli debitor borcları " K-t "Bankdakı hesablaşmalar hesabı
- ☐ D-t " Bankdakı hesablaşmalar hesabı " K-t "Törəmə (asılı) müəssisələrin qısamüddətli debitor borcları
- ☒ D-t "Bankdakı hesablaşmalar hesabı" K-t "Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları
- ☐ D-t "Bankdakı hesablaşmalar hesabı " K-t "Alıcılar və sifarişçilərin uzunmüddətli debitor borcları"

105 Sənaye müəssisəsində hansı təsərrüfat əməliyyatı üzrə D-t 531 K-t 223 mühasiat yazılışı edilir:

- ☐ malsatanların ortamüddətli kreditör borclarının ödənilməsini
- ☐ malsatanların uzun və qısamüddətli kreditör borclarının müəyyən olunmasını;
- ☐ malsatanların uzunmüddətli kreditör borclarının hesablanması
- ☐ malsatanların qısamüddətli kreditör borclarının hesablanması;
- ☒ malsatanların qısamüddətli kreditör borclarının ödənilməsini

106 Auditor sənaye müəssisəsində malsatanlara olan kreditör borclarının silinməsi üzrə hansı yazılışı düzgün hesab edir:

- ☐ D-t " Bankdakı hesablaşmalar hesabı " K-t "Törəmə (asılı) müəssisələrin qısamüddətli debitor borcları
- ☐ D-t " Malsatan və podratçılara uzunmüddətli kreditör borcları " K-t "Əsas idarə heyətinin qısamüddətli debitor borcları
- ☒ D-t " Malsatan və podratçılara qısamüddətli kreditör borcları " K-t " Bankdakı hesablaşmalar hesabı"
- ☐ D-t "Bankdakı hesablaşmalar hesabı" K-t "Malsatan və podratçılara uzunmüddətli kreditör borcları
- ☐ D-t "Törəmə (asılı) müəssisələrin qısamüddətli debitor borcları " K-t "Bankdakı hesablaşmalar hesabı

107 Sənaye müəssisəsində keçmişdə ümitsiz borc kimi zərərə silinmiş debitor borcları məbləğinin ödənilməsi üçün daxil olmuş məbləq hansı hesabda əks etdirilməlidir:

- ☒ “Gələcək hesabat dövrlərin gəlirləri”
- ☐ “Ümumi mənfəət (zərər)”;
- ☐ “Qanunvericilik üzrə ehtiyat”;
- ☐ “Hesabat dövrünün xalis mənfəəti”;
- ☐ “Emissiya gəliri”;

108 Auditor sənaye müəssisəsində kreditor borclarının aşağıdakı hesabda əks etdirilməsini düzgün hesab etmir:

- ☒ “Gələcək hesabat dövrlərin gəlirləri”
- ☐ “Nominal (nizamnamə) kapitalının ödənilməmiş hissəsi”;
- ☐ “uzunmüddətli kreditor borcları”;
- ☐ “Təhtəlhəsab məbləqlər”;
- ☐ “Qısamüddətli bank kreditləri”;

109 Auditor sənaye müəssisəsində debitor borclarının aşağıdakı hesabda əks etdirilməsini düzgün hesab etmir:

- ☐ Alıcılar və sifarişçilərin debitor borcları;
- ☐ “Nominal (nizamnamə) kapitalının ödənilməmiş hissəsi”
- ☒ “Emissiya gəliri”;
- ☐ “Vergi öhdəlikləri”;
- ☐ “Təhtəlhəsab məbləqlər”;

110 Auditor sənaye müəssisəsində pay şəklində əsas vəsait obyektinin nizamnamə kapitalına daxil edilməsi ilə bağlı aşağıdakı yazılışı düzgün hesab edir:

- ☐ D-t “Nominal (nizamnamə) kapitalı” K- t “Daşınmaz əmlaka investisiyalar”
- ☐ D- t “Nominal (nizamnamə) kapitalı” K – t “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”
- ☒ D- t “Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması” K- t “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”;
- ☐ D- t “Torpaq, tikili və avadanlıqlar” K- t “Nominal (nizamnamə) kapitalı”
- ☐ D- t “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi” K- t “Nominal (nizamnamə) kapitalı”;

111 Sənaye müəssisəsində D-t “Alıcılar və sifarişçilərlə hesablaşmalar” K-t “Bank hesablaşma hesabları” mühasibat yazılışı hansı əməliyyatı səciyyələndirir?

- ☐ avansın satıcının hesabına köçürülməsini
- ☐ vaxtından əvvəl alınmış avansın məbləğini
- ☒ alıcının borcunun ödənilməsini
- ☐ mal göndərənə avansın köçürülməsi
- ☐ avansın sifarişçinin hesabına köçürülməsini

112 Sənaye müəssisəsində təhtəlhəsab şəxs tərəfindən pul vəsaitlərinin qaytarılmasının hansı yazılışı auditor tərəfindən düzgün hesab edilir:

- ☐ D-t “Bank hesablaşma hesabları” K-t “İstehsalat məsrəfləri”
- ☐ D-t “Təhtəlhəsab məbləqlər” K-t “Bank hesablaşma hesabları”
- ☒ D-t “Kassa” K-t “Təhtəlhəsab məbləqlər”
- ☐ D-t “Təhtəlhəsab məbləqlər” K-t “İstehsalat məsrəfləri”
- ☐ D-t “Bank hesablaşma hesabları” K-t “Təhtəlhəsab məbləqlər”

113 Sənaye müəssisəsində təhtəlhəsab şəxslərə nağd pul vəsaitlərinin verilməsi zamanı hansı mühasibat yazılışı auditor tərəfindən düzgün hesab edilir:

- ☐ D-t “Bank hesablaşma hesabları” K-t “İstehsalat məsrəfləri”

- ☒ D-t "Təhtəlhəsab məbləqlər" K-t "Bank hesablaşma hesabları"
- ☐ D-t "Təhtəlhəsab məbləqlər" K-t "Kassa"
- ☐ D-t "İstehsalat məsrəfləri" K-t "Təhtəlhəsab məbləqlər"
- ☐ D-t "Əməyin ödənişi üzrə işçi heyətinə olan borc" K-t "İstehsalat məsrəfləri"

114 Auditor sənaye müəssisəsində əmək haqqının ödənilməsinin hansı mühasibat yazılışını düzgün hesab edir?

- ☐ D-t "Tələblərə əsasən verilən digər bank hesabları" K-t "Əməyin ödənişi üzrə işçi heyətinə olan borc"
- ☐ D-t "Bank hesablaşma hesabları" K-t "Əməyin ödənişi üzrə işçi heyətinə olan borc"
- ☒ D-t "Əməyin ödənişi üzrə işçi heyətinə olan borc" K-t "Kassa"
- ☐ D-t "İstehsalat məsrəfləri" K-t "Əməyin ödənişi üzrə işçi heyətinə olan borc"
- ☐ D-t "Əməyin ödənişi üzrə işçi heyətinə olan borc" K-t "Bank hesablaşma hesabları"

115 Sənaye müəssisəsində əmək haqqının hesablanması üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün hesab edilir?

- ☐ D-t "Tələblərə əsasən verilən digər bank hesabları" K-t "Əməyin ödənişi üzrə işçi heyətinə olan borc"
- ☐ D-t "Bank hesablaşma hesabları" K-t "Əməyin ödənişi üzrə işçi heyətinə olan borc"
- ☐ D-t "Əməyin ödənişi üzrə işçi heyətinə olan borc" K-t "Kassa"
- ☐ D-t "Kassa" K-t "Əməyin ödənişi üzrə işçi heyətinə olan borc"
- ☒ D-t "İstehsalat məsrəfləri" K-t "Əməyin ödənişi üzrə işçi heyətinə olan borc"

116 Sənaye müəssisəsində təhtəlhəsab şəxslərə pul vəsaitinin verilməsi üzrə hansı yazılış auditor tərəfindən düzgün hesab olunur?

- ☐ D-t "Bank hesablaşma hesabları" K-t "Tələblərə əsasən verilən digər bank hesabları"
- ☐ D-t "Tələblərə əsasən verilən digər bank hesabları" K-t "Bank hesablaşma hesabları"
- ☐ D-t "Kassa" K-t "Tələblərə əsasən verilən digər bank hesabları"
- ☐ D-t "Bank hesablaşma hesabları" K-t "Kassa"
- ☒ D-t "Təhtəlhəsab məbləqlər" K-t "Kassa"

117 Sənaye müəssisəsində inventarizasiyanın nəticəsi olaraq hansı halda D-t "Ümumi mənfəət (zərər), K-t "Kassa" mühasibat yazılışı edilir?

- ☐ düzgün cavab yoxdur
- ☒ xəzinədarın günahı üzündən kassada pul vəsaitinin çatışmazlığını;
- ☐ təhtəlhəsab şəxslərə artıq pulun ödənildiyini;
- ☐ kassa əməliyyatlarının tam əks etdirilməməsi;
- ☐ kassada aşkara çıxarılmış artıq pulun mədaxil edilməməsi

118 Sənaye müəssisəsində inventarizasiyanın nəticəsi olaraq hansı halda D-t "Kassa", K-t "Ümumi mənfəət (zərər) mühasibat yazılışı edilir?

- ☐ kassa əməliyyatlarının tam əks etdirilməməsi
- ☐ təqsirkar şəxsdən kassada çatışmayan pulu tutulmasını
- ☐ təhtəlhəsab şəxslərə artıq pulun ödənildiyini;
- ☐ kassada pul vəsaitinin çatışmazlığını;
- ☒ kassada aşkara çıxarılmış artıq pulun mədaxil edilməməsi

119 Sənaye müəssisəsində müqəssir şəxsdən çatışmazlığın tutulması mümkün olmadıqda silinir?

- ☐ gələcək dövrün xərclərinə;
- ☐ hazır məhsula;
- ☒ maliyyə nəticələrinə;
- ☐ əməliyyat xərclərinin tərkibinə;
- ☐ əməyin ödənişi üzrə işçi heyəti ilə hesablaşmaya;

120 Auditorun fikrincə sənaye müəssisəsində inventarizasiya zamanı əksikgəlmə məbləği müqəssir şəxs müəyyən olunmadıqda silinir:

- ☒ inziati xərclərə;
- ☐ hazır məhsula
- ☐ əmtəə-material qiymətlilərinin dəyərinə;
- ☐ əməliyyat xərclərinin tərkibinə;
- ☐ əməyin ödənişi üzrə işçi heyəti ilə hesablaşmaya;

121 Auditorun fikrincə sənaye müəssisəsində inventarizasiyanın nəticəsi kimi əksikgəlmə məbləği müqəssir şəxs müəyyən olunmadıqda aid edilməlidir:

- ☒ ümumistehsal xərclərinə;
- ☐ hazır məhsula;
- ☐ əmtəə-material qiymətlilərinin dəyərinə;
- ☐ əməliyyat xərclərinin tərkibinə;
- ☐ əməyin ödənişi üzrə işçi heyəti ilə hesablaşmaya

122 Auditorun fikrincə sənaye müəssisəsində inventarizasiyanın nəticəsi kimi əksikgəlmələr aid edilməlidir:

- ☐ təşkilatın xalis mənfəətinə;
- ☒ günahkar şəxsə;
- ☐ əmtəə-material qiymətlilərinin dəyərinə;
- ☐ əməliyyat xərclərinin tərkibinə;
- ☐ təşkilatın əlavə kapitalına;

123 Sənaye müəssisəsində baş kitabda xərclərin uçotu üzrə yazılışların düzgünlüyünün yoxlanması hansı analitik prosedur vasitəsi ilə həyata keçirilir:

- ☐ müstəqim xərclərin bölüşdürülməsi cədvəlində və aparılmış hesablamalarda yazılışların düzgünlüyünün üzləşdirilməsi;
- ☐ istehsala xərcləri əks etdirən hesabların qalıq məbləğlərini hesablamaqla;
- ☐ istehsala xərcləri əks etdirən hesabların dövriyyəsi üzrə məbləği hesablamaqla;
- ☒ istehsala xərcləri əks etdirən hesabların dövriyyələrini və qalıq məbləğlərini hesablamaqla;
- ☐ istehsala xərclərin analitik uçotu məlumatlarının istehsalat məsrəfləri hesabları üzrə dövriyyə və qalıq məbləqlərinə uyğunluğunun eyni olması ilə;

124 Cari hesabların yoxlanması zamanı auditor təşkilatın hansı hesabları nəzərdən keçirir?

- ☒ Bütün bank hesabları
- ☐ Yalnız 224
- ☐ Yalnız 221,223
- ☐ Yalnız 431, 531;
- ☐ Yalnız 225

125 Ticarət təşkilatında əmtəə-material qiymətlilərinin auditi nəzərdə tutur:

- ☐ Əmtəə -material qiymətlərindən istifadənin səmərəliliyinin müəyyən edilməsi
- ☒ Əmtəə -material qiymətliləri üzrə həyata keçirilən əməliyyatların qanunvericiliyə uyğunluğunun müəyyən edilməsi
- ☐ İstehlak bazarının tədqiq edilməsi
- ☐ Tələb və təklifin öyrənilməsi
- ☐ Əmtəə -material qiymətlərinin alınıb saxlanmasına sərf olunmuş pul vəsaitlərinin həcmnin müəyyən edilməsi

126 Ticarət təşkilatında əmtəə-material qiymətlilərinə görə pul vəsaitlərinin köçürülməsinin auditi zamanı:

- ☐ əmtəə -material qiymətlərinin saxlanması vəziyyəti yoxlanılır
- ☒ hesablaşma hesabından köçürülmüş pul vəsaitləri və malsatan və podratçılara borcların analitik uçot məlumatları üzləşdirilir
- ☐ bank çıxarışına əlavə edilən bütün ödəmə sənədlərinin və müqavimətlərin mövcudluğu yoxlanılır

- ☐ hesabdən çıxarış üzrə ilkin qalıq əvvəlki bank çıxarışı üzrə son qalıqla üzləşdirilir
- ☐ istehlak bazarının tədqiq edilməsinin düzgünlüyü yoxlanılır

127 Ticarət təşkilatında banka təhvil verilmiş, lakin onun cari hesabında qeyd olunmayan pul vəsaitləri hansı hesabda öz əksini tapın?

- ☐ “Tələblərə əsasən verilən digər bank hesabları”
- ☐ “Sair əməliyyat gəlirləri”
- ☐ “Satış”
- ☐ “Kassa”
- ☒ “Yolda olan pul köçürmələri”

128 Kommersiya xərcləri nəyin hesabına ödənilməlidir?

- ☐ Dövlət büdcəsi hesabına
- ☐ Məlgöndərlərin vəsaiti hesabına
- ☒ Təşkilatın ümumi maliyyə nəticələrinə görə
- ☐ Satışdan əldə edilmiş mənfəətin hesabına
- ☐ Bank krediti hesabına

129 Kreditlərin və digər borcların auditinin məqsədi nədir?

- ☐ Təşkilatın vergi öhdəliklərinin yerinə yetirilməsinin yoxlanılması
- ☐ Ticarət təşkilatında dövriyyə cədvəllərinin yekunlarının düzgünlüyünün yoxlanılması
- ☒ Təşkilatın öhdəliklərinin yaranmasının qanuniliyinin təsdiq edilməsi
- ☐ Təşkilatın maliyyə vəziyyətinin öyrənilməsi
- ☐ İstehsalçılarla hesablaşmaların ucotunun dolğunluğunun yoxlanılması

130 Auditor malların topdan ticarətə daxil olmasının auditi zamanı yoxlamalıdır:

- ☐ bütün cavablar doğrudur.
- ☒ təşkilatın uçot siyasətinə uyğun olaraq daxil olan malların qiymətləndirilməsinin düzgünlüyü;
- ☐ hesablaşma hesabı üzrə həyata keçirilən əməliyyatların mühasibat uçotu hesablarında əks etdirilməsinin düzgünlüyü;
- ☐ bank çıxarışının mövcudluğu və ya ona düzəlişin edilib- edilməməsi faktını;
- ☐ xüsusi hesabdən çıxarış üzrə vəsaitlərin hərəkətini təsdiqləyən sənədlərin tamlığı;

131 Ticarət təşkilatında gün ərzində əldə edilmiş pul gəliri necə yoxlanılır?

- ☐ “Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları” hesabının debeti “Bank hesablaşma hesabları” hesabının krediti dövriyyəsi ilə müqayisə edilir
- ☒ “Kassa” hesabının debeti “Satış” hesabının krediti dövriyyəsi ilə müqayisə edilir
- ☐ “Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları” hesabının debeti “Kassa” hesabının krediti dövriyyəsi ilə müqayisə edilir
- ☐ “Kassa” hesabının debeti “Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları” hesabının krediti dövriyyəsi ilə müqayisə edilir
- ☐ “Bank hesablaşma hesabları” hesabının debeti “Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları” hesabının krediti dövriyyəsi ilə müqayisə edilir

132 Ticarət təşkilatında əmtəə əməliyyatlarının auditinin qarşısında duran vəzifələr hansıdır?

- ☐ əmtəə-material qiymətlilərinin anbara mədaxil edilməsinin yoxlanılması
- ☐ Ehtiyatlardan istifadənin effektivliyinin yoxlanılması
- ☐ Ehtiyatların faktiki maya dəyərinin hesablanması düzgünlüyünün yoxlanılması
- ☒ əmtəə-material qiymətlilərinin alınmasına çəkilən xərclərin hesabatlarda düzgün əks etdirilməsinin yoxlanılması
- ☐ əmtəə-material qiymətliləri üzrə əməliyyatlar zamanı banklara təhvil verilən pul vəsaitlərinin həcmi yoxlanılması

133 Ticarət təşkilatında pulun tam və vaxtında banka təhvil verilməsini yoxlamaq üçün hansı analitik proseduru həyata keçirilir?

- ☐ 223 sayılı hesabın krediti və 221 sayılı hesabın debeti məlumatları üzləşdirilir
- ☐ 221 sayılı hesabın krediti və 223 sayılı hesabın debeti məlumatları üzləşdirilir
- ☐ 221 sayılı hesabın krediti və 224 sayılı hesabın debeti məlumatları üzləşdirilir
- ☐ 223 sayılı hesabın krediti və 224 sayılı hesabın debeti məlumatları üzləşdirilir
- ☒ 222 sayılı hesabın krediti və 223 sayılı hesabın debeti məlumatları üzləşdirilir

134 Ticarət təşkilatında hesablama əməliyyatlarının aparılması üzrə tipik pozuntulara aid deyil:

- ☐ bütün cavablar doğrudur;
- ☐ hesablama hesabı üzrə həyata keçirilən əməliyyatların mühasibat uçotu hesablarında düzgün əks etdirilməməsi;
- ☒ pul vəsaiti çatışmazlığı, rəsmiləşdirilməmiş sənədlər;
- ☐ bank çıxarışının olmaması və ya ona düzəliş edilməsi;
- ☐ xüsusi hesabdən çıxarış üzrə vəsaitlərin hərəkətini təsdiqləyən sənədlərin natamam olması;

135 Mallar əvəzi ödənilmədən daxil olduqda hansı yazılış auditor tərəfindən düzgün hesab olunur:

- ☐ D-t 441 K-t 206.
- ☐ D-t 206 K-t 441;
- ☐ D-t 531 K-t 205;
- ☐ D-t 205 K-t 531;
- ☒ D-t 205 K-t 442;

136 Pərakəndə ticarət təşkilatlarının fəaliyyətini səciyyələndirən əsas göstərici?

- ☐ Ticarət güzəştinin səviyyəsi
- ☐ Malgöndərənlərlə hesablasmaların həcmi
- ☐ Banka təhvil verilən vəsaitlərin həcmi
- ☐ Satışdan daxil olan pul vəsaitlərinin həcmi
- ☒ Pərakəndə mal dövriyyəsinin həcmi

137 Ticarət təşkilatı çek və akkreditivlərdən istifadə edirsə əməliyyatlar hansı hesabda uçota alınır:

- ☐ 221 "Kassa"
- ☒ 224 "Tələblərə əsasən verilən digər bank hesabları"
- ☐ 223 "Bank hesablama hesabları"
- ☐ 222 "Yolda olan pul köçürmələri"
- ☐ 225 "Pul vəsaitlərinin ekvivalentləri"

138 Ticarətdə malların topdan ticarətə daxil olmasının auditi zamanı yoxlanılır:

- ☐ bütün cavablar doğrudur.
- ☐ hesablama hesabı üzrə həyata keçirilən əməliyyatların mühasibat uçotu hesablarında əks etdirilməsinin düzgünlüyü;
- ☒ malların daxil olmasının uçotunun aparılmasının düzgünlüyü;
- ☐ bank çıxarışının mövcudluğu və ya ona düzəlişin edilib- edilməməsi faktını;
- ☐ xüsusi hesabdən çıxarış üzrə vəsaitlərin hərəkətini təsdiqləyən sənədlərin tamlığı;

139 Auditor yoxlanan ticarət təşkilatının məsul şəxslərindən izahat tələb edə bilər:

- ☐ bütün cavablar doğrudur.
- ☐ amortizasiyanın hesablanması qaydası üzrə;
- ☐ istifadə edilən mühasibat uçotu hesabları üzrə;
- ☐ hesabatın tərtib olunması metodları üzrə;
- ☒ anbar uçotunun təşkili üzrə;

140 Ticarət təşkilatında əmtəə əməliyyatlarının auditi zamanı auditor tərəfindən yoxlanılır:

- ☐ Bank çıxarışları
- ☒ Ticarət təşkilatının maliyyə hesabatı

- ☐ Kassa kitabı
- ☐ Kassa hesabatları
- ☐ Vergi ödəmələrinə aid hesabatlar

141 Pərakəndə ticarətə alış zamanı daxil olmuş malların uçotu üzrə hansı yazılış auditor tərəfindən düzgün hesab olunur:

- ☐ D-t 532 K-t 206.
- ☒ D-t 205 K-t 531;
- ☐ D-t 531 K-t 203;
- ☐ D-t 203 K-t 531;
- ☐ D-t 206 K-t 532;

142 Nəzarət –kassa aparatlarının mövcudluğu və işlək olmasına nəzarət kim tərəfindən həyata keçirilir?

- ☐ Bütün cavablar doğrudur
- ☒ Vergi müfəttişi tərəfindən
- ☐ Baş mühasib tərəfindən
- ☐ Rəhbər işçi tərəfindən
- ☐ İstehlakçılar tərəfindən

143 Malların topdan ticarətə daxil olmasının auditi zamanı yoxlanılır:

- ☐ bütün cavablar doğrudur.
- ☐ hesablama hesabı üzrə həyata keçirilən əməliyyatların mühasibat uçotu hesablarında əks etdirilməsinin düzgünlüyü;
- ☒ malların daxil olmasının sənədli tərtibinin düzgünlüyü;
- ☐ bank çıxarışının mövcudluğu və ya ona düzəlişin edilib- edilməməsi faktını;
- ☐ xüsusi hesabdən çıxarış üzrə vəsaitlərin hərəkətini təsdiqləyən sənədlərin tamlığı;

144 Pərakəndə ticarətə mal təşkilatın nizamnamə kapitalına pay formasında daxil olması üzrə hansı yazılış auditor tərəfindən düzgün hesab olunur:

- ☐ D-t 531 K-t 205.
- ☒ D-t 205 K-t 301;
- ☐ D-t 302 K-t 205;
- ☐ D-t 203 K-t 531;
- ☐ D-t 203 K-t 302;

145 Başqa təşkilatlara satış zamanı mallar hansı sənədlər əsasında anbardan buraxılır?

- ☐ “Sertifikat”
- ☐ Daxili daşınma üçün qaimə
- ☐ Əmtəə nişanı
- ☒ Əmtəə qaiməsi
- ☐ Limit-zabor kartı

146 Ticarətdə mal ehtiyalarının uçotuna dair əsas tələblərdən biri:

- ☐ bütün cavablar doğrudur
- ☐ ehtiyatlardan istifadənin səmərəliyinin artırılması ;
- ☒ ehtiyatların hesabatlarda tam əks olunmasının təmin edilməsi;
- ☐ ehtiyatların keyfiyyətinin müqavilə şərtlərinə uyğunluğunun təmin edilməsi;
- ☐ ehtiyatların ümumi dövriyyədə payının müəyyən edilməsi;

147 Topdansatış ticarət təşkilatında alıcılardan alınmış avans üzrə hesab –fakturalar satış kitabında qeyd edilməlidir?

- ☐ 10 gündən gec olmayaraq

- ☒ 5 gündən gec olmayaraq
- ☐ 3 gündən gec olmayaraq
- ☐ 1 gündən gec olmayaraq
- ☐ 7 gündən gec olmayaraq

148 əvəzi ödənilmədən daxil olan məhsul satıldıqda hansı yazılış auditor tərəfindən düzgün hesab olunur:

- ☐ D-t 602 K-t 206.
- ☒ D-t 601 K-t 205;
- ☐ D-t 603 K-t 205;
- ☐ D-t 206 K-t 603;
- ☐ D-t 205 K-t 602;

149 Ticarət təşkilatında inventarizasiya kim tərəfindən həyata keçirilir?

- ☐ Bütün cavablar doğrudur
- ☒ Müəssisə rəhbərinin təyin etdiyi komissiya tərəfindən
- ☐ Baş mühasib tərəfindən
- ☐ Auditor tərəfindən
- ☐ Vergi müfəttişi tərəfindən

150 Maddi-məsul şəxs malın korlanmasına görə ziyanı hansı qiymətlə ödəməlidir?

- ☐ Müəssisə rəhbərinin təyin etdiyi qiymətlə
- ☐ Faktiki bazar qiyməti ilə
- ☒ Uçot qiyməti ilə
- ☐ Faktiki maya dəyəri
- ☐ Topdansatış qiymətlərlə

151 Inventarizasiya zamanı anbarda olan mallar hansı qiymətlə qeydiyyatı alınır?

- ☐ Müəssisə rəhbərinin təyin etdiyi qiymətlə
- ☐ Faktiki maya dəyəri ilə
- ☒ Inventarizasiya tarixinə bazar qiyməti ilə
- ☐ Müqavilə qiyməti ilə
- ☐ Plan maya dəyəri ilə

152 Tədavül xərclərinin yoxlanması zamanı istifadə olunan prosedur:

- ☐ Bütün cavablar doğrudur
- ☒ Malların istehlakçıya çatdırılmasına çəkilən xərclərin müvafiq hesablarda əks olunmasının düzgünlüyünün yoxlanması
- ☐ Kassa əməliyyatlarının hesabatlarda dolğun və tam əks olunmasının yoxlanması
- ☐ Anbar qalıqları üzrə hesabatın düzgünlüyünün yoxlanması
- ☐ Vergilərin hesablanmasının düzgünlüyünün və vaxtında ödənilməsinin yoxlanılması

153 Aşağıdakılardan hansı malların satış qaydalarına aid deyil?

- ☐ Doğru cavab yoxdur
- ☐ Mal və onların istehsalçısı haqqında məlumatların istehlakçılara çatdırılması
- ☐ Ticarət zalında nəzarət ölçü cihazlarının mövcudluğu
- ☐ Şikayət və təkliflər kitabının mövcudluğu
- ☒ Ticarət təşkilatının fəaliyyəti haqqında məlumatların istehlakçıya çatdırılması

154 Ticarət təşkilatında inventarizasiya həyata keçirilməlidir?

- ☒ Yuxarıda göstərilən bütün hallarda
- ☐ Təşkilat yenidənqurulduqda
- ☐ Təbii fəlakət və başqa fəvqəl hadisə baş verdikdə

- ☐ Maddi məsul şəxslər dəyişdikdə
- ☐ Təşkilat ləğv edildikdə

155 Müasir dövrdə ticarət təşkilatları banklarda necə hesab açə bilərlər?

- ☐ 10
- ☐ 5
- ☐ 3
- ☒ istənilən qədər
- ☐ 7

156 Ticarətdə malların vaxtında t və tam mədaxil edilməsinin auditi aparılır?

- ☐ Düzgün cavab yoxdur
- ☐ Məhsulların mədaxil sənədləri anbar sənədləri ilə üzləşdirilir.
- ☐ Malların məxaric sənədlərinin uçotu yoxlanılır
- ☐ Malların mədaxil sənədlərinin uçotu yoxlanılır
- ☒ Malların mədaxil sənədləri əmək haqqının hesablanması üzrə sənədlərlə qarşılıqlı üzləşdirilir

157 Diskont kartlarının hazırlanması xərcləri hansı xərclərə daxil edilir?

- ☐ Düzgün cavab yoxdur
- ☐ “Malsatan və podratçılara kreditor borcları” hesabına
- ☒ Reklam xərclərinə
- ☐ Satış xərclərinə
- ☐ Digər xərclərə

158 əgər ticarət təşkilatında mübadilə müqavilələri varsa, auditor ilk növbədə nəyə diqqət yetirilməlidir?

- ☐ Düzgün cavab yoxdur
- ☐ Satış xərclərinin hesablanması metodikasına
- ☒ Qiymətlərin müəyyən olunmasının düzgünlüyünə
- ☐ Müqavilənin məzmunu və tərtibinə
- ☐ ƏDV ödəmələrinin düzgünlüyünə

159 Auditor pərakəndə ticarət obyektində gəlirin məbləğini necə yoxlaya bilər?

- ☒ Əməliyyatçı-kassirin məlumatları və nəzarət –kassa lentinin göstəricilərinə əsasən
- ☐ Balans və baş kitabın nəticələrini əks etdirən göstəricilərə görə
- ☐ Baş mühasibin məlumatlarına əsasən
- ☐ Anbar sənədlərini yoxlamaqla
- ☐ Aparılmış inventarizasiyanın nəticələrinə görə

160 Aşağıda göstərilənlərdən hansı ticarət təşkilatlarının tədavül xərclərinə aid edilir?

- ☐ Bütün cavablar doğrudur
- ☐ Bank xidmətlərinə görə ödəmələr
- ☒ Nəqliyyat xərcləri
- ☐ Əlavə dəyər vergisi
- ☐ Malgöndərələrin hesablaşmalar

161 Ticarət təşkilatında hansı xərclərə görə ehtiyat fondu yaradıla bilməz?

- ☒ Pensiya ödənişləri üçün
- ☐ Əməyin ödənişi üçün
- ☐ İllik yekuna görə mükafatların ödənilməsi üçün
- ☐ Məzuniyyətlərin ödənilməsi üçün
- ☐ Əsas fondların təmiri üçün

162 Gömrük rüsumları hansı xərclərə aid edilir?

- ☐ Podratçılarla hesablaşmalara
- ☒ Malların alınmasına çəkilən xərclərə
- ☐ Maliyyə xərclərinə
- ☐ Yolda olan mallara görə ödəmələrə
- ☐ Digər xərclərə

163 Ticarət təşkilatında kassa hesabatı üzrə pul vəsaiti qalıqları tutuşdurulur:

- ☒ nağd pulun sayılması nəticəsində müəyyən edilmiş faktiki pul vəsaiti qalığı ilə.
- ☐ baş kitabda əks etdirilmiş pul vəsaiti qalıqları ilə;
- ☐ “Kassa” hesabının kredit dövryyəsi üzrə məbləqlə;
- ☐ “Kassa” hesabının debet dövryyəsi üzrə məbləqlə;
- ☐ uçot reyestrində əks etdirilmiş pul vəsaiti qalıqları ilə;

164 Ticarət təşkilatında əmtəə-material qiymətlərinə görə ödəmələrin düzgünlüyü yoxlanılır?

- ☐ Bank çıxarışlarının məlumatları əsasında
- ☐ 435 “Digər uzunmüddətli kreditor borcları” hesabının məlumatları əsasında
- ☐ 431 “Malsatan və podratçılara uzunmüddətli kreditor borcları” hesabının məlumatları əsasında
- ☒ Hesabların üzləşdirilməsi yolu ilə
- ☐ 531 “Malsatan və podratçılara qısamüddətli kreditor borcları” hesabının məlumatları əsasında

165 Ticarət təşkilatında dividendlərin ödənilməsi ilə əlaqədar tipik pozuntulara aid edilir:

- ☐ səhmdarların şəxsi hesabları üzrə qalıqların balans və reyestr məlumatlarına uyğun olmaması;
- ☐ səhmdarların şəxsi hesabları üzrə qalıqların balans və reyestr məlumatlarına uyğun olmaması;
- ☒ ödənmə mənbəyindən vergi tutulmadan dividendlərin ödənilməsinin həyata keçirilməsi;
- ☐ müvafiq vergilərin tutulması və büdcəyə ödənilməsindən sonra dividendlərin kapitallaşdırmaya yönəldilməsi;
- ☐ nizamnamə kapitalının ödənilməsi üçün daxil olmuş material qiymətlilərinin vaxtında mədaxil edilməməsi;

166 Nizamnamə kapitalının formalaşması üzrə tipik səhvlərə aiddir:

- ☒ bütün cavablar doğrudur;
- ☐ nominaldan yüksək qiymət üzrə səhmlərin yerləşdirilməsi zamanı yaranan fərqin emissiya gəliri kimi əlavə kapitalın tərkibinə daxil edilməməsi;
- ☐ hüquqi şəxs tərəfindən nağd formada səhmlərin ödənilməsi;
- ☐ üçüncü şəxs tərəfindən (səhmdarların hesablarından deyil) səhmlərin (payın) ödənilməsi;
- ☐ imtiyazlı səhmlər üzrə müəyyən olunmuş payının gözlənilməməsi;

167 Ticarət təşkilatında nizamnamə kapitalının formalaşdırılması zamanı yol verilən xətalara aiddir:

- ☐ bütün cavablar doğrudur;
- ☒ emissiya prospektində, qiymətli kağızların buraxılması haqqında hesabatlarda dəqiq olmayan məlumatların qeyd olunması
- ☐ səlahiyyətli orqanın müvafiq qərarı olmadan dividendlərin verilməsi;
- ☐ gəlir vergisi tutulmadan hesablanmış, amma səhmdarlara verilməmiş dividendlərin kapitallaşması;
- ☐ iştirakçıların əlavə payları hesabına nizamnamə kapitalının artırılması

168 Ticarət təşkilatında cari hesabların yoxlanılmasının ilkin mərhələsinə aid edilir?

- ☐ Balans məlumatlarının mənfəət və zərər haqqında hesabatın məlumatlarına uyğunluğunun yoxlanılması
- ☐ Balans məlumatlarının düzgünlüyünün yoxlanılması
- ☐ Hesabaların növə və xidmət qaydaların öyrənilməsi
- ☐ Banklarda hesab açılması ilə bağlı müqavilələrin mövcudluğunun yoxlanılması;
- ☒ Balans üzrə bank hesablarında və bank çıxarışlarında olan pul vəsaiti qalıqlarının uyğunluğunun yoxlanılması

169 Ticarət təşkilatında kassanın inventarizasiyası zamanı kassa əməliyyatları;

- ☒ dayandırılır ;
- ☐ istisna hallarda icazə verilir
- ☐ baş mühasibin icazəsi ilə davam etdirilir;
- ☐ auditorun nəzarəti ilə davam etdirilir;
- ☐ davam etdirilir;

170 Ticarət təşkilatında sonuncu kassa hesabatına əlavə olunan kassa mədaxil və məxaric orderlərinin nömrələri tutuşdurulur:

- ☐ Baş kitabın məlumatları ilə
- ☐ “Kassa” hesabının məlumatları ilə
- ☐ kassa hesabatının məlumatları ilə
- ☐ kassa kitabının məlumatları ilə
- ☒ qeydiyyat jurnalının məlumatları ilə

171 Ticarət təşkilatında kassa əməliyyatlarının auditinin ilkin mərhələsi hansıdır?

- ☐ balans və başqa sənədlərin
- ☐ ötən ildə kassanın inventarizasiyası aktı ilə tanışlıq;
- ☐ “Kassa” hesabı üzrə dövrüyyənin yoxlanması;
- ☐ xəzinədarın hesabatının yoxlanması;
- ☒ kassada olan qiymətlilərin inventarizasiyası

172 Ticarət təşkilatında kassanın inventarizasiyası kim tərəfindən həyata keçirilir?

- ☐ bütün cavablar doğrudur
- ☒ auditor, xəzinədar və baş mühasibdən ibarət komissiya
- ☐ auditor və xəzinədardan ibarət komissiya;
- ☐ auditor və baş mühasibdən ibarət komissiya;
- ☐ müəssisə rəhbəri və baş mühasib

173 Ticarət təşkilatında kassada pul vəsaitinin qalıqları haqqında mühasibat məlumatlarının müəyyən edilməsi üçün kassa hesabatı:

- ☐ maliyyə şöbəsinə təqdim edilir.
- ☒ mühasibatlığa təqdim edilir;
- ☐ müəssisə rəhbərinə təqdim edilir;
- ☐ auditora təqdim edilir;
- ☐ vergi orqanına təqdim edilir;

174 Ticarət təşkilatında kassa hesabatlarının xərc hissəsində bir qayda olaraq ən böyük məbləğ hansıdır?

- ☐ təhtəhesab məbləqlər
- ☒ banka təhvil verilən pul gəliri
- ☐ satış xərcləri
- ☐ əmək haqqı ödəmələri
- ☐ vergi ödəmələri xərcləri

175 Ticarət təşkilatında kassa hesabatının tərtib olunması nəticəsində müəyyən olunmuş pul vəsaiti qalıqları köçürülür:

- ☐ uçot reyestrinə;
- ☐ baş kitaba;
- ☐ “Kassa” hesabına;
- ☒ inventarizasiya aktına.
- ☐ kassa kitabına;

176 Ticarət təşkilatında kassa kitabının tərtib edilməsində məqsəd:

- ☐ kassa mədaxil və məxaric orderlərinin qeydiyyatı
- ☐ vergi ödəmələrinin qeydiyyatı;
- ☐ təşkilatın gəlirlərinin qeydiyyatı;
- ☐ kassa əməliyyatlarının qeydiyyatı;
- ☒ daxil olan və xərclənən pul vəsaitlərinə nəzarət;

177 Ticarət təşkilatında kassa kitabında qeydiyyatlar hansı müddətdə aparılır?

- ☐ zərurət yarandıqda
- ☐ ilin sonunda
- ☐ ayın sonunda
- ☐ həftənin sonunda
- ☒ iş gününün sonunda

178 Ticarət təşkilatında bank əməliyyatlarının yoxlanılması üçün aşağıdakı hesabın məlumatlarından istifadə olunmur:

- ☐ 224
- ☐ 223
- ☐ 222
- ☐ 221
- ☒ 231

179 Auditor tərəfindən ticarət təşkilatının kassa kitabında xəta aşkarlanarsa:

- ☐ xətalara özü sərbəst olaraq aradan qaldırır
- ☐ auditor sübutlarına əlavə edilməklə xəta aradan qaldırılır
- ☐ auditor sübutlarına əlavə edilməklə baş mühasibə məlumat verilir
- ☐ auditor sübutlarına əlavə edilməklə yoxlanılan təşkilatın rəhbərinə məlumat verilir
- ☒ auditor sübutlarına əlavə edilməklə auditorun işçi sənədlərində qeydiyyata aparılır;

180 Ticarət təşkilatlarında kassa əməliyyatlarının auditi hansı üsulla həyata keçirilir?

- ☐ kassadan xərclənən vəsaitlərin yoxlanılması ilə həyata keçirilir
- ☒ seçmə üsulu ilə yoxlama həyata keçirilir
- ☐ başdan-başa yoxlama həyata keçirilir
- ☐ hesabat dövrünə aid bütün kassa əməliyyatları və sənədləri yoxlanılır
- ☐ kassaya daxil olan vəsaitlərin yoxlanılması ilə həyata keçirilir.

181 Ticarət təşkilatında kassa əməliyyatları üzrə tipik pozuntulara aid deyil:

- ☐ xərclərin “Kommersiya xərclərinə” qeyri qanuni aid edilməsi;
- ☐ deponent əmək haqqının və ya digər təşkilatlara hesablanmış məbləğlərin mənimsənilməsi;
- ☒ səlahiyyətli orqanın müvafiq qərarı olmadan dividendlərin verilməsi;
- ☐ eyni sənəddən təkrar istifadə etməklə artıq vəsait silinməsi;
- ☐ pul vəsaiti çatışmazlığı, rəsmiləşdirilməmiş sənədlər;

182 Ticarət təşkilatında 221 hesabı üzrə qalıqların düzgünlüyü yoxlamaq üçün:

- ☐ kassa kitabının məlumatları nağd pulun sayılması nəticəsində müəyyən edilmiş faktiki pul vəsaiti qalığı ilə tutuşdurulur
- ☐ kassa kitabının məlumatları kassa hesabatının məlumatları ilə tutuşdurulur;
- ☐ kassa kitabının, kassa hesabatının məlumatları “Kassa” hesabının debet və kredit dövryyəsinin məlumatları ilə tutuşdurulur;
- ☒ kassa kitabının, kassa hesabatının məlumatları baş kitabın və balansın məlumatları ilə tutuşdurulur;
- ☐ baş kitabın məlumatları mühasibat balansının məlumatları ilə tutuşdurulur;

183 Ticarət təşkilatında ödəmə cədvəllərində yekun məbləğlərin yoxlanılması zamanı müəyyən edilir?

- ☐ təhtəhesab məbləğlərin dürüstlüyü

- ☐ hesablanmış məbləğin dürüstlüyü;
- ☒ yekunlarda qəsdən təhrif faktları;
- ☐ əmək haqqından tutulmaların dürüstlüyü;
- ☐ işçilərə verilmiş məbləğin dürüstlüyü;

184 Ticarət təşkilatında kassanın inventarizasiyası zamanı artıqlıq aşkar edilərsə aşağıdakı mühasibat yazılışı tərtib olunmalıdır:

- ☒ D-t 221 K-t 801
- ☐ D-t 223 K-t 545
- ☐ D-t 801 K-t 545
- ☐ D-t 223 K-t 801
- ☐ D-t 545 K-t 801

185 Ticarət təşkilatında cari hesabların auditinin məqədi nədir?

- ☒ Müəssisənin cari hesablarında əks olunan əməliyyatların qanunvericiliyə uyğunluğunun yoxlanılması
- ☐ Müəssisənin cari hesablarında əks olunan məlumatların dəqiqliyinin yoxlanılması
- ☐ Sintetik və analitik hesabların məlumatlarının uyğunluğunun yoxlanılması
- ☐ Düzgün cavab yoxdur
- ☐ Müəssisənin maliyyə hesablatlarının dəqiqliyinin yoxlanılması

186 Anbara qəbul edilmiş malların analitik uçotu aparılır?

- ☐ Düzgün cavab yoxdur
- ☐ Malların anbar kitabında qeyd olunması vasitəsi ilə
- ☒ Dövriyyə cədvəllərinin istifadəsi və ya saldo metodu ilə
- ☐ Qaimə-fakturaların uçotu vasitəsi ilə
- ☐ Məlgöndərənlərlə hesablaşmaların təhlili vasitəsi ilə

187 Anbarlarda və ticarət zallarında istifadə olunan dövriyyə cədvəllərində malların uçotu aparılır?

- ☐ Malların keyfiyyətinə görə
- ☐ Malların daxil olma tarixinə görə
- ☒ Yalnız malların sayına görə
- ☐ Malların məbləğinə görə
- ☐ Malların çeşidlərinə görə

188 Tədavül xərclərinin uçotu zamanı tipik nöqsanlara aid deyil?

- ☒ Kassa əməliyyatlarının dolğun aparılması
- ☐ Malların daşınması ilə bağlı bütün xərclərin nəqliyyat xərclərinə aid edilməsi
- ☐ Ticarət təşkilatında dövriyyə cədvəllərinin yekunlarının düzgün hesablanmaması
- ☐ Kassa mədaxil və məxaric orderlərinin qeydiyyat cədvəlində əks etdirilməməsi
- ☐ Əmtəə-material qiymətlilərinin saxlandığı yerlərdə düzgün uçotun olmaması

189 Ticarət təşkilatında kassanın inventarizasiyası zamanı çatışmazlıq aşkar edilərsə aşağıdakı mühasibat yazılışı tərtib olunmalıdır:

- ☐ D-t 801 K-t 223
- ☐ D-t 223 K-t 801
- ☐ D-t 221 K-t 223
- ☐ D-t 801 K-t 221
- ☒ D-t 545 K-t 801

190 Ticarət təşkilatında hesablaşmaların hansı qaydasına üstünlük verilir?

- ☐ Məhsul mübadiləsi qaydasında
- ☒ Nağd

- ☐ Barter
- ☐ Doğru cavab yoxdur
- ☒ Bank vasitəsi ilə nağdsız

191 Nizamnamə kapitalının formalaşması üzrə əməliyyatların həyata keçirilməsi zamanı ticarət təşkilatı tərəfindən buraxılan tipik pozuntulara aiddir:

- ☐ səhmdarların şəxsi hesabları üzrə qalıqların balans və reyestr məlumatlarına uyğun olmaması;
- ☐ səhmlərin alınması (əmanət qoymaq) üzrə müqavilələrin olmaması;
- ☒ bütün cavablar doğrudur;
- ☐ səhmdarlar-fiziki şəxslər üçün ümumi şəxsi hesabın açılması;
- ☐ nizamnamə kapitalının ödənilməsi üçün daxil olmuş material qiymətlilərinin vaxtında mədaxil edilməməsi;

192 Səhmdarlara ödənilməmiş dividend hesabına nizamnamə kapitalının artırılmasının yoxlanması gedişatında nəzərdən keçirilir:

- ☐ 311 sayılı hesabın debet və 341 və ya 344 sayılı hesabların kredit dövryyəsi;
- ☐ 301 sayılı hesabın debet və 534 və ya 533 sayılı hesabların kredit dövryyəsi;
- ☒ 534 və ya 533 sayılı hesabların debet və 302 sayılı hesabın kredit dövryyəsi;
- ☐ 534 və ya 533 sayılı hesabların debet və 301 sayılı hesabın kredit dövryyəsi;
- ☐ 341 və ya 344 sayılı hesabların debet və 311 sayılı hesabın kredit dövryyəsi;

193 Səhmdarlara ödənilməmiş dividend hesabına nizamnamə kapitalının artırılmasını yoxlayarkən auditor əmin olmalıdır:

- ☒ müvafiq vergilərin tutulması və büdcəyə ödənilməsindən sonra dividendlərin kapitallaşdırmaya yönəldildiyinə;
- ☐ səhmdarlara çatması məbləqədən tutulan vergilərin hesablanması və mühasibat uçotunda əks etdirilməsinin düzgünlüyünə;
- ☐ səhmdarlara dividendlərin hesablanması ticarət təşkilatının uçot siyasətinə uyğun olub-olmamasına
- ☐ səhmdarlara çatması payın düzgün hesablanması və mühasibat uçotunda əks etdirilməsinin düzgünlüyünə;
- ☐ səhmdarlara çatması payın ödənilməsinə və onların mühasibat uçotunda əks etdirilməsinin düzgünlüyünə;

194 Ticarət təşkilatının nizamnamə kapitalı aşağıdakı qaydada artırıla bilər:

- ☐ digər təşkilatların borcları hesabına;
- ☐ bank kreditləri hesabına;
- ☐ geri alınmış kapitalın təkrar satışından daxilolmalar hesabına;
- ☒ səhmdarlara ödənilməmiş dividend hesabına
- ☐ iştirakçılara verilən dividendlərin hesabına;

195 Ticarət təşkilatının nizamnamə kapitalı aşağıdakı qaydada artırıla bilər:

- ☐ digər təşkilatların borcları hesabına;
- ☐ bank kreditləri hesabına;
- ☐ geri alınmış kapitalın təkrar satışından daxilolmalar hesabına;
- ☐ səhmdarlara verilən dividendlərin hesabına
- ☒ iştirakçıların əlavə payları hesabına

196 Ticarət təşkilatının nizamnamə kapitalı aşağıdakı üsulla artırıla bilər:

- ☐ iştirakçılara verilən dividendlərin hesabına;
- ☒ ticarət təşkilatın xüsusi vəsaiti hesabına
- ☐ bank kreditləri hesabına;
- ☐ geri alınmış kapitalın təkrar satışından daxilolmalar hesabına;
- ☐ digər təşkilatların borcları hesabına;

197 Ticarət təşkilatının nizamnamə kapitalı hansı halda artırıla bilər:

- ☐ səhmdarlara verilən dividendlərin hesabına;

- ☐ geri alınmış kapitalın təkrar satışından daxilolmalar hesabına
- ☐ digər təşkilatların borcları hesabına;
- ☒ iştirakçılara verilməyən dividendlərin kapitallaşdırılması hesabına;
- ☐ bank kreditləri hesabına;

198 Ticarət təşkilatında payın nominal dəyərinin azaldılması yolu ilə nizamnamə kapitalının azalması üzrə əməliyyatların düzgünlüyünün yoxlanılması zamanı öyrənilir:

- ☐ 311 sayılı hesabın debet, 341 sayılı hesabın kredit dövryyəsi
- ☐ 301 sayılı hesabın debet, 341 sayılı hesabın kredit dövryyəsi
- ☒ 302 sayılı hesabın debet, 341 sayılı hesabın kredit dövryyəsi
- ☐ 341 sayılı hesabın debet, 301 sayılı hesabın kredit dövryyəsi
- ☐ 344 sayılı hesabın debet, 311 sayılı hesabın kredit dövryyəsi

199 Ticarət təşkilatının nizamnamə kapitalı aşağıdakı səbəbdən azaldıla bilər:

- ☐ biznesin səmərəli təşkil olunmaması
- ☒ payın nominal dəyərinin azaldılması;
- ☐ ticarət təşkilatının gəlirlərinin azalması;
- ☐ ticarət təşkilatının maliyyə vəziyyətinin pisləşməsi;
- ☐ ödəmə qabiliyyəti olmayan debitorların mövcudluğu;

200 Ticarət təşkilatının nizamnamə kapitalının azalması səbəbləri:

- ☐ biznesin səmərəli təşkil olunmaması
- ☒ geri alınmış ASC-nə məxsus payın örtülməsi;
- ☐ ticarət təşkilatının gəlirlərinin azalması;
- ☐ ticarət təşkilatının maliyyə vəziyyətinin pisləşməsi;
- ☐ ödəmə qabiliyyəti olmayan debitorların mövcudluğu;

201 Ticarət təşkilatının nizamnamə kapitalının dəyişməsi üzrə əməliyyatların auditi zamanı auditor hansı məsələləri yoxlayır:

- ☐ dividendlər üzrə vergi ödəmələrinin hesablanması düzgünlüyü;
- ☐ dividendlərin hesablanması düzgünlüyü;
- ☐ dividendlərin ödənilməsinin düzgünlüyü;
- ☐ dividendlərin hesablanması və ödənilməsinin düzgünlüyü;
- ☒ səhmdar ticarət təşkilatının nizamnamə kapitalının hərəkəti üzrə əməliyyatlar

202 Ticarət təşkilatında adi səhmlər üzrə dividendlərin həcmi necə hesablanır?

- ☒ hesabat ilində səhmdar cəmiyyətin fəaliyyətindən asılı olaraq.
- ☐ məhsul satışından əldə olunan vəsaitlərdən asılı olaraq
- ☐ səhmdarlardan daxil olan vəsaitlərdən asılı olaraq
- ☐ təşkilatın maliyyə vəziyyətindən asılı olaraq;
- ☐ direktorlar şurasının qərarından asılı olaraq

203 Ticarət təşkilatında ümumi müddəalara əməl olunmasının yoxlanılması hansı məqsədlə həyata keçirilir:

- ☐ Nizamnamə kapitalının tamamlanmasına nəzarət etmək üçün
- ☐ səhmlərin dövryyəsinə nəzarət etmək üçün
- ☐ vergi ödəmələrinə nəzarət etmək üçün
- ☐ nizamnamə kapitalından ayrılan vəsaitlərə nəzarət etmək üçün
- ☒ hesablanmış dividendlərin həcminə və mənbələrinə nəzarət etmək üçün

204 Ticarət təşkilatında səhmdarlara hesablanmış dividendlərin ödənilməsinin auditi zamanı auditor yoxlamalıdır:

- ☐ 341 sayılı hesabın kredit, 534 sayılı hesabın debet dövryyəsi

- ☐ 801 sayılı hesabın kredit, 341 sayılı hesabın debet dövrüyyəsi
- ☐ 534 sayılı hesabın kredit, 344 sayılı hesabın debet dövrüyyəsi
- ☒ 223 sayılı hesabın kredit, 534 sayılı hesabın debet dövrüyyəsi
- ☐ 344 sayılı hesabın kredit, 801 sayılı hesabın debet dövrüyyəsi

205 Dividendlərin hesablanması və ödənilməsi üzrə əməliyyatların auditi zamanı auditor yoxlamalıdır:

- ☐ 533 sayılı hesabının debet, 442 sayılı hesabının kredit dövrüyyəsini
- ☐ 534 sayılı hesabının debet, 341 sayılı hesabının kredit dövrüyyəsini
- ☒ 344 sayılı hesabının debet, 534 sayılı hesabının kredit dövrüyyəsini;
- ☐ 341 sayılı hesabın debet, 534 sayılı hesabın kredit dövrüyyəsini
- ☐ 442 sayılı hesabının debet, 533 sayılı hesabının kredit dövrüyyəsini

206 Ticarət təşkilatında səhmdarlarla hesablaşmaların düzgünlüyünün auditi zamanı yoxlanmalıdır:

- ☐ səhmdarlardan verginin tutulması üzrə əməliyyatların uçotda əks etdirilməsinin dürüstlüyü;
- ☐ nizamnamə kapitalının formalaşmasının qanunvericiliyə uyğunluğunun dürüstlüyü;
- ☐ nizamnamə kapitalının artırılması üzrə əməliyyatların uçotda əks etdirilməsinin dürüstlüyü;
- ☐ nizamnamə kapitalının azaldılması üzrə əməliyyatların uçotda əks etdirilməsinin dürüstlüyü;
- ☒ dividendlərin hesablanması və ödənilməsi üzrə əməliyyatların uçotda əks etdirilməsinin dürüstlüyü;

207 Ticarət təşkilatında geri eri alınmış pay müəyyən edilmiş müddətdə satılmadıqda onun qiyməti:

- ☐ düzgün cavab yoxdur
- ☐ həmin pay təkrar satışa çıxarılır
- ☒ səhmdar cəmiyyətin nizamnamə kapitalı müəyyən edilmiş qaydada azaldılır
- ☐ onun qiyməti 50 % azaldılır
- ☐ həmin pay iştirakçılar arasında bərabər bölüşdürülür

208 Ticarət təşkilatında geri alınmış paylar hansı qiymətlə satılır?

- ☐ düzgün cavab yoxdur
- ☐ faktiki bazar qiyməti ilə
- ☐ balans dəyəri ilə
- ☒ nominal dəyəri ilə
- ☐ razılaşdırılmış qiymətlə

209 Ticarət təşkilatında geri qaytarılmış payların başqa şəxslərə satışı hansı müddətdə həyata keçirilməlidir?

- ☐ üç il ərzində
- ☒ bir il ərzində
- ☐ 9 ay müddətində
- ☐ 6 ay müddətində
- ☐ iki il ərzində

210 Ticarət təşkilatında geri alınmış payın satışı zamanı onun nominal və balans dəyəri arasında fərq (cəmiyyətdən çıxan iştirakçının payının həqiqi dəyəri nominal dəyərdən az olduqda) hansı hesaba silinir:

- ☐ düzgün cavab yoxdur
- ☐ "Sair əməliyyat gəlirləri"
- ☐ "Digər maliyyə xərcləri"
- ☒ "Digər maliyyə gəlirləri"
- ☐ "Sair əməliyyat xərcləri"

211 Ticarət təşkilatında geri alınmış payın satışı zamanı onun nominal və balans dəyəri arasında fərq (cəmiyyətdən çıxan iştirakçının payının həqiqi dəyəri nominal dəyərdən çox olduqda) hansı hesaba silinir:

- ☐ düzgün cavab yoxdur
- ☐ "Sair əməliyyat gəlirləri"

- ☒ “Digər maliyyə xərcləri”
- ☐ “Digər maliyyə gəlirləri”
- ☐ “Sair əməliyyat xərcləri”

212 Səhmdar olmayan ticarət təşkilatlarında iştirakçılardan geri alınan payların yoxlanılması zamanı hansı hesab nəzərdən keçirilir?

- ☐ 631-7
- ☐ 302
- ☐ 301
- ☐ 221
- ☒ 321

213 Auditor iştirakçı-hüquqi şəxsdən geri alınan kapital (səhmlər) üzrə hansı yazılışı düzgün hesab edir:

- ☐ D-t 224 K-t 504
- ☒ D-t 321 K-t 223
- ☐ D-t 221 K-t 504
- ☐ D-t 504 K-t 221
- ☐ D-t 321 K-t 224

214 Auditor iştirakçı-fiziki şəxsdən geri alınan kapital (səhmlər) üzrə hansı yazılışı düzgün hesab edir:

- ☐ D-t 224 K-t 504
- ☒ D-t 321 K-t 221
- ☐ D-t 223 K-t 504
- ☐ D-t 504 K-t 223
- ☐ D-t 321 K-t 224

215 Səhmdar ticarət təşkilatında kapitalın (səhmlərin) geri alınması səbəbləri:

- ☒ bütün cavablar doğrudur
- ☐ səhmdarlar tərəfindən onların səhmlərini almaq haqqında tələb olduqda;
- ☐ təşkilat yenidən formalaşdıqda;
- ☐ səhmlərin ümumi sayını azaltmaq yolu ilə nizamnamə kapitalının azaldılması haqqında səhmdarların ümumi iclası qərarə aldıqda;
- ☐ qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda.

216 Geri alınmış kapitalın (səhmlərin) uçotda əks etdirilməsinin düzgünlüyü hansı analitik prosedur vasitəsi ilə yoxlanılır:

- ☐ pay üzrə ödənişin təyin olunmuş vaxtda həyata keçirilməsinin yoxlanılması;
- ☒ səhmdar ticarət təşkilatı tərəfindən öz səhmlərinin geri alınmasının yoxlanılması;
- ☐ ödənilmə məbləği göstərməklə iki il ərzində gəlir vergisinin ödənilməsi haqqında fiziki şəxsin təqdim etdiyi sənədin mövcudluğunun yoxlanılması;
- ☐ nizamnamə kapitalına payın köçürülməsi haqqında fiziki şəxslə müqavilənin mövcudluğunun yoxlanılması;
- ☐ ödənilən məbləğin müqavilə üzrə nəzərdə tutulan məbləqdən çox olmamasının yoxlanılması;

217 Geri alınmış kapitalın (səhmlərin) uçotda əks etdirilməsinin düzgünlüyü hansı analitik prosedur vasitəsi ilə yoxlanılır:

- ☐ pay üzrə ödənişin təyin olunmuş vaxtda həyata keçirilməsinin yoxlanılması;
- ☐ ödənilmə məbləği göstərməklə iki il ərzində gəlir vergisinin ödənilməsi haqqında fiziki şəxsin təqdim etdiyi sənədin mövcudluğunun yoxlanılması;
- ☒ ümumi qaydaların gözlənilməsinin yoxlanılması
- ☐ nizamnamə kapitalına payın köçürülməsi haqqında fiziki şəxslə müqavilənin mövcudluğunun yoxlanılması;
- ☐ ödənilən məbləğin müqavilə üzrə nəzərdə tutulan məbləqdən çox olmamasının yoxlanılması;

218 Ticarət təşkilatında iştirakçı-hüquqi (fiziki) şəxsdən qiymətli kağızlarla ödəmələr üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün hesab olunur:

- ☐ D-t 103,113 K-t 301
- ☒ D-t 234 K-t 302
- ☐ D-t 234 K-t 301
- ☐ D-t 301 K-t 234
- ☐ D-t 103,113 K-t 302

219 Ticarət təşkilatında iştirakçı-hüquqi (fiziki) şəxsdən material qiymətlilərinin daxil olması üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün hesab olunur:

- ☐ D-t 103,113 K-t 301
- ☐ D-t 301 K-t 113
- ☐ D-t 302, 301 K-t 103,113
- ☐ D-t 103,113 K-t 302, 301
- ☒ D-t 103,113 K-t 302

220 Ticarət təşkilatında iştirakçı-hüquqi (fiziki) şəxsdən material qiymətlilərinin daxil olmasının yoxlanması zamanı aşağıdakı şərtlərin gözlənilməsi yoxlanmalıdır:

- ☐ bütün cavablar doğrudur
- ☒ müəyyən olunmuş qaydada pay şəklində verilən hər bir material dəyərlərinin pul ifadəsində dəyərinin göstərilməsi.
- ☐ material qiymətlilərinin məcmu aktivlərdə payı 50%-dən çox olmalıdır;
- ☐ material qiymətlilərinin məcmu aktivlərdə payı 50%-dən az olmalıdır;
- ☐ material dəyərlərinin qiymətləndirilməsi qaydalarına əməl olunması;

221 Ticarət təşkilatında iştirakçı-hüquqi (fiziki) şəxsdən material qiymətlilərinin daxil olmasının yoxlanması zamanı aşağıdakı şərtlərin gözlənilməsi yoxlanmalıdır:

- ☐ bütün cavablar doğrudur
- ☐ material qiymətlilərinin məcmu aktivlərdə payı 50%-dən çox olmalıdır;
- ☒ material qiymətliyə iştirakçının mülkiyyət hüququnu olmasını təsdiq edən sənədlərin mövcudluğu;
- ☐ material qiymətlilərinin məcmu aktivlərdə payı 50%-dən az olmalıdır;
- ☐ material dəyərlərinin qiymətləndirilməsi qaydalarına əməl olunması;

222 Ticarət təşkilatında iştirakçı-hüquqi (fiziki) şəxsdən material qiymətlilərinin daxil olmasının yoxlanması zamanı aşağıdakı şərtlərin gözlənilməsi yoxlanmalıdır:

- ☐ bütün cavablar doğrudur
- ☐ material qiymətlilərinin məcmu aktivlərdə payı 50%-dən çox olmalıdır;
- ☐ material qiymətlilərinin məcmu aktivlərdə payı 50%-dən az olmalıdır;
- ☒ material qiymətlilərinin təhvil-təslim aktlarının mövcudluğu;
- ☐ material dəyərlərinin qiymətləndirilməsi qaydalarına əməl olunması;

223 Ticarət təşkilatında nizamnamə kapitalına nağd qaydada ödəmələrin həyata keçirilməsi üzrə hansı yazılış auditor tərəfindən düzgün hesab olunur:

- ☐ D-t 223 K-t 301
- ☐ D-t 301 K-t 221
- ☒ D-t 221 K-t 302
- ☐ D-t 221 K-t 301
- ☐ D-t 301 K-t 223

224 Ticarət təşkilatında fiziki şəxs tərəfindən pul vəsaitinin daxil olmasının auditinin gedişatında aşağıdakı şərtlərin gözlənilməsi yoxlanılır:

- ☒ bütün cavablar doğrudur
- ☐ ödənilən məbləq müqavilə üzrə nəzərdə tutulan məbləqdən çox olmamaıdır;
- ☐ ödənilmə məbləği göstərilməklə iki il ərzində gəlir vergisinin ödənilməsi haqqında fiziki şəxsin təqdim etdiyi sənədin mövcudluğu;
- ☐ nizamnamə kapitalına payın köçürülməsi haqqında fiziki şəxslə müqavilənin mövcudluğu;

- ☐ pay üzrə ödəniş təyin olunmuş vaxtda həyata keçirilməlidir;

225 Ticarət təşkilatında iştirakçı-hüquqi şəxs tərəfindən pul vəsaitinin daxil olmasının auditi zamanı aşağıdakı şərtlərin gözlənilməsi yoxlanılır:

- ☒ bütün cavablar doğrudur
☐ iştirakçının dövlət qeydiyyatı haqqında şəhadətnamənin surətinin mövcudluğu;
☐ ticarət təşkilatının nizamnamə kapitalına payın köçürülməsi haqqında iştirakçı-hüquqi şəxsin ümumi iclasından çıxarışın mövcudluğu;
☐ iştirakçı-hüquqi şəxsin nizamnaməsində belə əməliyyatda iştiraka qadağa yoxdur;
☐ nizamnamə kapitalına pul vəsaitinin köçürülməsi ilə bağlı iştirakçı hüquqi şəxsin ticarət təşkilatı ilə müqaviləsinin mövcudluğu;

226 Ticarət təşkilatında nizamnamə kapitalına ödəmələrin yoxlanılması ana-litik prosedurundan istifadə olunur:

- ☐ bütün cavablar doğrudur
☐ ticarət təşkilatında dividendlərin hesablaşmasının düzgünlüyünün auditi zamanı;
☒ nizamnamə kapitalının formalaşdırılması üzrə əməliyyatlarının auditi zamanı;
☐ ticarət təşkilatında uçot siyasətinin mövcudluğunun auditi zamanı;
☐ ticarət təşkilatında dividendlərin ödənilməsinin düzgünlüyünün auditi zamanı;

227 Ticarət təşkilatında nizamnamə kapitalının formalaşdırılması üzrə əməliyyatlarının auditi hansı prosedurlar vasitəsi ilə həyata keçirilir:

- ☒ elan olunmuş nizamnamə kapitalının uçotda əks etdirilməsinin düzgünlüyünün və vaxtlığının yoxlanması
☐ səhmdarlara dividendlərin hesablaşmasının düzgünlüyünün yoxlanması
☐ ticarət təşkilatında uçot siyasətinin mövcudluğunun yoxlanması;
☐ Düzgün cavab yoxdur
☐ səhmdarlara hesablanmış dividendlərin ödənilməsinin düzgünlüyünün və tamlığının yoxlanması

228 Ticarət təşkilatında dividendlərin ödənilməsi üzrə hesablaşmaların düzgünlüyünün yoxlanması analitik proseduru tətbiq olunur:

- ☐ material resurslarının uçotunun auditi zamanı
☐ kassa əməliyyatlarının auditi zamanı;
☒ nizamnamə kapitalının formalaşdırılması və dəyişməsi üzrə əməliyyatların auditi zamanı;
☐ təşkilatın uçot siyasətinin mövcudluğunun yoxlanması zamanı;
☐ hesablaşma və kredit əməliyyatlarının auditi zamanı;

229 Ticarət təşkilatının nizamnamə kapitalının yaradılması üzrə əməliyyatların yoxlanması analitik proseduru tətbiq olunur:

- ☒ nizamnamə kapitalının formalaşdırılması və dəyişməsi üzrə əməliyyatların auditi zamanı;
☐ hesablaşma və kredit əməliyyatlarının auditi zamanı;
☐ kassa əməliyyatlarının auditi zamanı;
☐ təşkilatın uçot siyasətinin mövcudluğunun yoxlanması zamanı;
☐ material resurslarının uçotunun auditi zamanı

230 Ticarət təşkilatının yaradılması və fəaliyyət göstərməsinin qanunauyğunluğunun yoxlanması analitik proseduru tətbiq olunur:

- ☐ material resurslarının uçotunun auditi zamanı
☐ hesablaşma və kredit əməliyyatlarının auditi zamanı;
☐ kassa əməliyyatlarının auditi zamanı;
☐ təşkilatın uçot siyasətinin mövcudluğunun yoxlanması zamanı;
☒ nizamnamə kapitalının formalaşdırılması və dəyişməsi üzrə əməliyyatların auditi zamanı;

231 ASC-nin səhmdarları öz səhmlərini sərbəst sata bilərlərmi?

- ☐ düzgün cavab yoxdur
- ☐ müvafiq qərar qəbul edildikdə
- ☒ bəli
- ☐ xeyr
- ☐ səhmdarların razılığı ilə

232 Nizamnamə kapitalı formalaşır?

- ☐ başqa mənbələr hesabına
- ☐ digər təşkilatların vəsaiti hesabına
- ☐ bank krediti hesabına
- ☒ təsisçilərin vəsaiti hesabına
- ☐ dividendlər hesabına

233 Ticarət təşkilatlarının nizamnamə kapitalının auditinin məqsədi:

- ☐ nizamnamə kapitalının formalaşdırılması və dəyişməsi üzrə əməliyyatların izahlı qeydlərdə əks etdirilməsinin düzgünlüyünün yoxlanılması;
- ☒ nizamnamə kapitalının formalaşdırılması və dəyişməsi üzrə əməliyyatların mühasibat uçotunda əks etdirilməsinin düzgünlüyünün yoxlanılması;
- ☐ nizamnamə kapitalının dəyişməsi üzrə əməliyyatların uçot siyasətinə uyğunluğunun yoxlanılması;
- ☐ nizamnamə kapitalının formalaşdırılmasının uçot siyasətinə uyğunluğunun yoxlanılması;;
- ☐ nizamnamə kapitalının formalaşdırılması və dəyişməsi üzrə əməliyyatların uçot siyasətinə uyğunluğunun yoxlanılması;

234 Ticarət təşkilatının yaradılmasının və qeydiyyatının qanuniliyi yoxlanılır:

- ☐ düzgün cavab yoxdur
- ☐ hesablaşma əməliyyatlarının auditi zamanı
- ☐ kassa əməliyyatlarının uçotunun auditi zamanı
- ☒ ilkin auditdə
- ☐ büdcə ilə hesablaşmaların uçotunun auditi zamanı

235 Uzunmüddətli investisiyaların auditinin məqsədi nədir?

- ☐ Tikinti aparan (investor və sifarişçi eyni şəxsdir) təşkilatla müqavilə əsasında podratçının işinin yoxlanılması
- ☒ Mühasibat balansının başa çatdırılmamış tikinti üzrə məlumatın dürüstlüyü barəsində fikir formalaşdırmaq
- ☐ Hesabat dövründə həyata keçirilmiş kapital qoyuluşlu obyektlərin qiymətinin formalaşdırılması.
- ☐ Başa çatdırılmamış tikintiyə sərf olunan əsas vəsaitlərin qeydiyyatının yoxlanılması
- ☐ Tikintidə uzunmüddətli istifadə üçün nəzərdə tutulan dövrüyyədən kənar aktivlərin yaradılması və artırılması

236 ƏDV təyin edilən bazanın müəyyənləşdirilməsinin yoxlanılması audit proseduru əsaslı tikintiyə xərclərin auditinin hansı istiqamətinə aiddir?

- ☐ Əsaslı tikintiyə sərf olunan material xərclərin yoxlanılması
- ☐ Tikintidə monitoringin və texniki nəzarətin həyata keçirilməsi
- ☐ İnşaat mexanizmlərindən istifadə üzrə əməliyyatların yoxlanılması
- ☐ Quraşdırılması tələb olunan avadanlığın əsas vəsaitə aid edilməsinin yoxlanılması
- ☒ Yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin inventar dəyərinin kalkulyasiyasının yoxlanılması

237 Tikinti maşın və mexanizmlərdən istifadənin auditor yoxlanılması zamanı hansı sənədlərdən istifadə edilir?

- ☒ Subpodrat tikinti-quraşdırma işlərinin aparılması üçün müqavilələr, yanacaq doldurma cədvəlləri
- ☐ İş vaxtından istifadənin hesabat cədvəlləri, vergi kartoçkalari, hesabat ödəniş cədvəlləri
- ☐ Xərclərin smetası, əmrlər, vergi uçotu registrləri
- ☐ İstehsal hesabı üzrə analitik və sintetik uçot registrləri, vergi uçotu registri
- ☐ Subpodratçı təşkilatla bağlanmış tikinti podrat müqavilələri, “istehsal xərcləri” hesabı üzrə mühasibat uçotunun registri

238 Bilavasitə öz təyinatı üzrə istismara hazır olan yaşayış evləri, mədəni-məişət təyinatlı bina və qurğular aiddir.

- ☐ Tikinti obyektinə
- ☒ İnşaat məhsulu məhsuluna
- ☐ Ümumi inşaat məhsuluna
- ☐ Realizə edilmiş inşaat məhsuluna
- ☐ Başa çatdırılmış inşaat məhsuluna

239 Tikintiyə sərf edilmiş materialların normalara uyğun silinmiş və faktiki istifadə edilmiş qiymətlərinin tutuşdurulmasının audit proseduru əsaslı tikintiyə sərf olunan xərclərin auditinin hansı istiqamətinə aiddir?

- ☐ İnşaat mexanizmlərindən istifadə üzrə əməliyyatların yoxlanılması
- ☐ Tikintidə monitoringin və texniki nəzarətin həyata keçirilməsi
- ☒ Əsaslı tikintiyə sərf olunan material xərclərin yoxlanılması
- ☐ Yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin inventar dəyərinin kalkulyasiyasının yoxlanılması
- ☐ Quraşdırılması tələb olunan avadanlığın əsas vəsaitə aid edilməsinin yoxlanılması

240 Mühasibat və anbar uçotunun qeydiyyat registrlərindəki məlumatlarının tutuşdurulması audit proseduru əsaslı tikintiyə sərf olunan xərclərin auditinin hansı istiqamətinə aiddir?

- ☐ Tikintidə monitoringin və texniki nəzarətin həyata keçirilməsi
- ☐ Quraşdırılması tələb olunan avadanlığın əsas vəsaitə aid edilməsinin yoxlanılması
- ☐ İnşaat mexanizmlərindən istifadə üzrə əməliyyatların yoxlanılması
- ☐ Yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin inventar dəyərinin kalkulyasiyasının yoxlanılması
- ☒ Əsaslı tikintiyə sərf olunan material xərclərin yoxlanılması

241 Inventar və təsərrüfat ləvazimatlarının tikinti-quraşdırma işləri xərclərinin tərkibinə daxil edilməsi qaydalarının yoxlanılması audit proseduru əsaslı tikintiyə xərclərin auditinin hansı istiqamətinə aiddir?

- ☐ f. Tikintidə monitoringin və texniki nəzarətin həyata keçirilməsi
- ☐ Quraşdırılması tələb olunan avadanlığın əsas vəsaitə aid edilməsinin yoxlanılması
- ☐ İnşaat mexanizmlərindən istifadə üzrə əməliyyatların yoxlanılması
- ☒ Əsaslı tikintiyə sərf olunan material xərclərin yoxlanılması
- ☐ Yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin inventar dəyərinin kalkulyasiyasının yoxlanılması

242 İnşaat materiallarının faktiki qiymətinin hesabat qiymətlərindən kənarlaşmasının silinməsinin düzgünlüyünün yoxlanılması zamanı hansı işçi sənədlərdən istifadə edilir?

- ☐ Materialların qeydiyyat kartoçkaları
- ☒ İnşaat materiallarının silinmə aktları, hesabatlar
- ☐ Tikinti-quraşdırma işlərinin yerinə yetirilməsi aktları
- ☐ Yerinə yetirilmiş işlərin hesabat jurnalı
- ☐ Baş kitab, qaimə-tələbnamələr

243 Maddi məsuliyyət haqda müqavilənin mövcudluğunun yoxlanılması audit proseduru əsaslı tikintiyə xərclərin auditinin hansı istiqamətinə aiddir?

- ☐ Tikintidə monitoringin və texniki nəzarətin həyata keçirilməsi
- ☐ Quraşdırılması tələb olunan avadanlığın əsas vəsaitə aid edilməsinin yoxlanılması
- ☐ İnşaat mexanizmlərindən istifadə üzrə əməliyyatların yoxlanılması
- ☒ Əsaslı tikintiyə sərf olunan material xərclərin yoxlanılması
- ☐ Yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin inventar dəyərinin kalkulyasiyasının yoxlanılması

244 Daxili yerdəyişmə ilə bağlı əlavə materialların buraxılmasının hesabatda əks etdirilməsinin yoxlanılması zamanı hansı işçi sənədlərdən istifadə edilir?

- ☐ Materialların qeydiyyat kartoçkaları
- ☐))Baş kitab, qaimə-tələbnamələr

- ☐ Tikinti-quraşdırma işlərinin yerinə yetirilməsi aktları
- ☐ Yerinə yetirilmiş işlərin hesabat jurnalı
- ☒ Baş kitab, qaimə-tələbnamələr

245 Yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin təhvil-təslim aktlarının tərtib edilməsinin yoxlanılması zamanı hansı işçi sənədlərdən istifadə edilir:

- ☐ Materialların qeydiyyat kartoçkaları
- ☐ İnşaat materiallarının silinmə aktları,hesabatlar.
- ☐ Tikinti-quraşdırma işlərinin yerinə yetirilməsi aktları
- ☒ Yerinə yetirilmiş işlərin hesabat jurnalı
- ☐ Baş kitab, qaimə-tələbnamələr

246 Yerinə yetirilmiş işlərin həcmnin yoxlanılması və inventarlaşdırmada hansı işçi sənədlərdən istifadə edilir:

- ☐ Materialların qeydiyyat kartoçkaları
- ☐ İnşaat materiallarının silinmə aktları,hesabatlar.
- ☒ Tikinti-quraşdırma işlərinin yerinə yetirilməsi aktları
- ☐ Yerinə yetirilmiş işlərin hesabat jurnalı
- ☐ Baş kitab ,qaimə-tələbnamələr

247 Yerinə yetirilmiş işlərin həcmnin yoxlanılması zamanı audit dəlillərinin əldə edilməsi üçün auditor hansı metoddan istifadə edir?

- ☐ Təstiq etmə , təkrar hesablama
- ☐ Tədqiq etmə, alternativ balansın tərtib edilməsi
- ☒ Sənədlərin yoxlanılması, natural ölçmələr
- ☐ İnventarlaşdırma, tədqiq etmə
- ☐ Müvafiq əməliyyatlarının qeydiyyatının düzgünlüyünün yoxlanılması, təkrar hesablama

248 Yerinə yetirilmiş işlərin həcmnin yoxlanılması, inventarizasiyanın aparılması audit proseduru əsaslı tikintiyə xərclərin auditinin hansı istiqamətinə aiddir?

- ☐ Tikintidə monitoringin və texniki nəzarətin həyata keçirilməsi
- ☐ Quraşdırılması tələb olunan avadanlığın əsas vəsaitə aid edilməsinin yoxlanılması
- ☐ İnşaat mexanizmlərindən istifadə üzrə əməliyyatların yoxlanılması
- ☐ Əsaslı tikintiyə sərf olunan material xərclərin yoxlanılması
- ☒ Yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin inventar dəyərinin kalkulyasiyasının yoxlanılması

249 İnşaat materiallarının silinməsinin onların faktiki maya dəyərinin qiymətləndirilməsi variantına uyğunluğunun yoxlanılması audit proseduru əsaslı tikintiyə xərclərin auditinin hansı istiqamətinə aiddir?

- ☐ Tikintidə monitoringin və texniki nəzarətin həyata keçirilməsi
- ☐ Quraşdırılması tələb olunan avadanlığın əsas vəsaitə aid edilməsinin yoxlanılması
- ☐ İnşaat mexanizmlərindən istifadə üzrə əməliyyatların yoxlanılması
- ☒ Əsaslı tikintiyə sərf olunan material xərclərin yoxlanılması
- ☐ Yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin inventar dəyərinin kalkulyasiyasının yoxlanılması

250 Daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış tikinti və quraşdırma təşkilatları tərəfindən həyata keçirilən tikinti metodu?

- ☐ Maliyyə
- ☐ Sifariş
- ☒ Podrat
- ☐ Təsərrüfat
- ☐ Layihə

251 Tikinti materiallarının faktiki maya dəyəri ilə nəzərdə tutulmuş qiymətlər arasında fərqi düzgünlüyünün audit yoxlanılması üçün hansı metoddan istifadə edilir?

- ☐ Təkrar hesablama, alternativ balansın tərtibi
- ☐ Tədqiq etmə, skanlaşdırma
- ☒ Müvafiq əməliyyatların düzgünlüyünün yoxlanılması
- ☐ İnventarlaşdırma, natural ölçmələr, tədqiq etmə
- ☐ Təstiq etmə, təkrar hesablama, inventarlaşdırma

252 Tikinti maşın və mexanizmlərin istifadəsinə olan xərclərin silinməsinin düzgünlüyünün yoxlanılması audit proseduru əsaslı tikintiyə xərclərin auditinin hansı istiqamətinə aiddir?

- ☐ Tikintidə monitoringin və texniki nəzarətin həyata keçirilməsi
- ☐ Quraşdırılması tələb olunan avadanlığın əsas vəsaitə aid edilməsinin yoxlanılması
- ☐ İnşaat mexanizmlərindən istifadə üzrə əməliyyatların yoxlanılması
- ☐ Əsaslı tikintiyə sərf olunan material xərclərin yoxlanılması
- ☒ Yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin inventar dəyərinin kalkulyasiyasının yoxlanılması

253 Əsaslı tikinti hansı metodla həyata keçirilə bilər?

- ☒ Təsərrüfat və podrat
- ☐ Layihə və podrat
- ☐ Podrat və sifariş
- ☐ Təsərrüfat və sifariş
- ☐ Maliyyə və podrat

254 Tikinti işləri aparmaq üçün torpaq sahəsi olan hüquqi və ya fiziki şəxsə aid edilir:

- ☐ Layihəçi
- ☐ Podratçı
- ☐ Sifarişçi
- ☐ İnvestor
- ☒ Tikinti aparan

255 Aşağıda göstərilən auditor prosedurlarından hansı qaldırıcı kranın tikinti təşkilatına mənsub olması haqda auditora dəqiq sübutlar verir?

- ☐ Hesabatlar, materialların sərfi normaları və s.
- ☐ Qaldırıcı kranın faktiki olmasının yoxlanılması
- ☐ Qaldırıcı kranın satıcısının şifahi təstiqi
- ☒ Maşının əldə edilməsi haqda müqavilənin yoxlanılması
- ☐ İşçi sənədlərinin və texniki pasportun yoxlanılması

256 Auditor dəlillərinin əldə edilməsi üçün aşağıdakı məlumat mənbələri təhlil edilir.

- ☒ Yuxarıda qeyd olunan bütün mənbələr
- ☐ Tikintidə əsas materialların sərfinin aylıq hesabatı, hansı ki istehsal normalarına uyğun olaraq hesablanmış xərclərlə müqayisə edilir.
- ☐ Maddi məsul şəxsin, yəni tikinti sahəsinin müdirinin hesabatı
- ☐ Hər bir tikinti obyektı üçün yerinə yetirilmiş işlərin qeydiyyat jurnalı.
- ☐ Maddi ehtiyatlar hesabına uyğun olaraq materialların qeydiyyatının mühasibat registri

257 Tikinti-quraşdırma obyektləri üzrə təhvil-təslim işlərinin ardıcılığına riayət edilməsinin yoxlanılması audit proseduru əsaslı tikintiyə xərclərin auditinin hansı istiqamətinə aiddir?

- ☐ Tikintidə monitoringin və texniki nəzarətin həyata keçirilməsi
- ☐ Quraşdırılması tələb olunan avadanlığın əsas vəsaitə aid edilməsinin yoxlanılması
- ☐ İnşaat mexanizmlərindən istifadə üzrə əməliyyatların yoxlanılması
- ☐ Əsaslı tikintiyə sərf olunan material xərclərin yoxlanılması

☒ Yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin inventar dəyərinin kalkulyasiyasının yoxlanılması

258 Tikinti işləri ilə məşğul olan ASC iki ildir fəaliyyət göstərir. Səhmdarların sayı 30 nəfərdən azdır. Əgər SC-nin auditorların xidmətinə ehtiyacı yoxdursa auditin mütləq şəkildə keçirilməsinin ona aidiyyəti varmı?

- ☐ SC-nin rəhbərliyinin mülahizəsi əsasında
- ☐ Yaranmış öhdəlikdən asılı olaraq
- ☐ Yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin növündən asılı olaraq
- ☒ Var
- ☐ Yoxdur

259 Vahid dövrdə (il, ay, gün) müvafiq miqdarda məhsul və ya xidmət istehsal etmək qabiliyyətinə malikdir.

- ☐ Başa çatdırılmamış tikinti obyektı
- ☒ İrəliləşdirilmiş tikinti obyektı
- ☐ Tikinti mərhələsi
- ☐ Tikinti obyektı
- ☐ Köməkçi tikinti obyektı

260 Auditor ayrıca bina və ya qurğu və onlara aid olan avadanlıq və tikintiləri aid edir:

- ☐ Başa çatdırılmamış tikinti obyektinə
- ☐ Tikinti obyektinə
- ☒ Tikinti mərhələsinə
- ☐ İrəliləşdirilmiş tikinti obyektinə
- ☐ Köməkçi tikinti obyektinə

261 Podratçının realizə edilmiş və yerinə yetirilmiş işlərinin həcmi necə hesablanır?

- ☐ bazar qiymətlərinə müqayisədə
- ☐ müqavilə qiymətlərinə müqayisədə
- ☐ kurs üzrə istənilən valyutada sərbəst qiymətlərlə
- ☒ smeta qiymətlərinə müqayisədə
- ☐ cari qiymətlərlə müqayisədə

262 İnşa edilmiş binalar və qurğular uçotda necə əks olunur?

- ☐ bazar qiyməti ilə
- ☐ cari qiymətlərlə
- ☐ normativ qiymətlə
- ☐ marj qiyməti ilə
- ☒ tam qiyməti ilə

263 Başa çatdırılmamış tikinti işlərinin qalıqlarının qeydiyyatının yoxlanılması zamanı hansı audit prosedurlarından istifadə edilir?

- ☐ Tədqiq etmə, skanlaşdırma
- ☐ Təsdiq etmə, inventarlaşdırma
- ☐ Təkrar hesabat, müvafiq əməliyyatlar üzrə qeydiyyatın aparılması qaydalarına riayət edilməsinin yoxlanılması
- ☒ Təftiş etmə, təkrar hesablama
- ☐ Sənədlərin yoxlanılması, tədqiq etmə

264 Auditorla sifarişçi arasında münasibətlər hansı əsas sənədlə tənzimlənir?

- ☐ Auditin keçirilməsi haqda məktub
- ☐ Auditor sübutları
- ☐ Auditor rəyi
- ☐ Auditor arayışı
- ☒ Auditin aparılması haqda müqavilə

265 Kapital qoyuluşlarının həcmnin təhvil –təslim aktları üzrə göstəricilərə uyğunluğunun yoxlanılması audit proseduru əsaslı tikinti üzrə xərclərin auditinin hansı istiqamətinə aiddir?

- ☐ Tikintidə monitoringin və texniki nəzarətin həyata keçirilməsi
- ☒ Quraşdırılması tələb olunan avadanlığın əsas vəsaitə aid edilməsinin yoxlanılması
- ☐ Yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin inventar dəyərinin kalkulyasiyasının yoxlanılması
- ☐ Əsaslı tikintiyə sərf olunan material xərclərin yoxlanılması
- ☐ İnşaat mexanizmlərindən istifadə üzrə əməliyyatların yoxlanılması

266 İnşaat materiallarının faktiki qiyməti ilə hesabat qiymətləri arasında fərqin silinməsinin düzgünlüyünün yoxlanılması audit prosedurundan hansı halda istifadə olunur:

- ☐ Qeydiyyat və hesabatda fərqlənmələrin müəyyən edilməsi
- ☒ Materialların mühasibat uçotunun aparılmasının güzgünlüyünün yoxlanılması
- ☐ Tikintinin sifarişçi təşkilatının və podratçı təşkilatının xərclərinin qeydiyyatının uyğun olmasının yoxlanılması
- ☐ Layihə-smeta sənədləri ilə təstiq edilmiş bəzi gizli işlərin yerinə yetirilməməsinin . yoxlanılması
- ☐ Əlavə materialların silinməsi nəticəsində tikintinin maya dəyərinin artırılması ilə əlaqədar şübhələrin təsdiq edilməsi

267 Əgər tikinti sifarişçinin və ya investorun öz qüvvəsi hesabına aparılırsa bu metodun adı nədir

- ☒ Təsərrüfat
- ☐ Sifariş
- ☐ Layihə
- ☐ Maliyyə
- ☐ Podrat

268 Daxili yerdəyişmə ilə bağlı əlavə materialların buraxılmasının hesabatda əks etdirilməsinin yoxlanması audit proseduru əsaslı tikinti üzrə xərclərin auditinin hansı istiqamətinə aiddir?

- ☒ Əsaslı tikintiyə sərf olunan material xərclərin yoxlanılması
- ☐ Quraşdırılması tələb olunan avadanlığın əsaslı vəsaitdə aid edilməsinin yoxlanılması
- ☐ Yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin inventar dəyərinin kalkulyasiyasının yoxlanılması
- ☐ İnşaat mexanizmlərindən istifadə üzrə əməliyyatların yoxlanılması
- ☐ Tikintidə monitoringin və texniki nəzarətin həyata keçirilməsi

269 Hesabat dövründə itkilər səbəbindən təşkilatın nizamnamə kapitalının onun təmiz aktivlərinə çatdırılması məqsədilə mühasibat balansından silinmələr necə əks etdirilir.

- ☒ DT “Nominal (nizamnamə) kapitalı” KT “Hesabat dövrünün xalis mənfəəti (zərəri)”
- ☐ DT “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi” KT “Hesabat dövrünün xalis mənfəəti (zərəri)”
- ☐ DT “Ümumi mənfəət (zərəri)” KT “Elan edilmiş dividendlər”
- ☐ DT “Elan edilmiş dividendlər” KT “Ümumi mənfəət (zərəri)”
- ☐ DT “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi” KT “Elan edilmiş dividendlər”

270 Cəlb edilmiş maşınlardan istifadə üzrə xərclərin yoxlanılması audit proseduru əsaslı tikinti üzrə xərclərin auditinin hansı istiqamətinə aiddir?

- ☐ Yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin inventar dəyərinin kalkulyasiyasının yoxlanılması
- ☒ İnşaat mexanizmlərindən istifadə üzrə əməliyyatların yoxlanılması
- ☐ Əsaslı tikintiyə sərf olunan material xərclərin yoxlanılması
- ☐ Quraşdırılması tələb olunan avadanlığın əsaslı vəsaitə aid edilməsinin yoxlanılması
- ☐ Tikintidə monitoringin və texniki nəzarətin həyata keçirilməsi

271 Qeydiyyat siyasətində nəzərdə tutulan formada inşaat materiallarının silinməsi zamanı onların faktiki maya dəyərinin qiymətləndirməsinin tətbiq olunan variantda uyğunluğunun yoxlanılması üçün hansı işçi sənədlərdən istifadə edilir?

- ☐ Yerinə yetirilmiş işlərin hesabat jurnalı

- ☒ İnşaat materiallarının silinmə aktları,hesabatlar.
- ☐ Materialların qeydiyyat kartoçkalrı
- ☐ Tikinti-quraşdırma işlərinin yerinə yetirilməsi aktları
- ☐ Baş kitab, qaimə-tələbnamələr

272 Başa çatdırılmamış tikinti işlərinin qalıqlarının qeydiyyatının yoxlanılması zamanı hansı audit prosedurlarından istifadə edilir?

- ☐ Sənədlərin yoxlanılması, tədqiq etmə
- ☒ Təftiş etmə, təkrar hesablama
- ☐ Təkrar hesabat, müvafiq əməliyyatlar üzrə qeydiyyatın aparılması qaydalarına riayət edilməsinin yoxlanılması
- ☐ Tədqiq etmə, skanlaşdırma

273 Auditorla sifarişçi arasında münasibətlər hansı əsas sənədlə tənzimlənir?

- ☐ Auditor rəyi
- ☐ Auditor arayışı
- ☐ Auditin keçirilməsi haqda məktub
- ☒ Auditin aparılması haqda müqavilə
- ☐ Auditor sübutları

274 Kapital qoyuluşlarının həcmnin təhvil –təslim aktları üzrə göstəricilərə uyğunluğunun yoxlanılması audit proseduru əsaslı tikinti üzrə xərclərin auditinin hansı istiqamətinə aiddir?

- ☐ Tikintidə monitoringin və texniki nəzarətin həyata keçirilməsi
- ☐ Əsaslı tikintiyə sərf olunan material xərclərin yoxlanılması
- ☐ İnşaat mexanizmlərindən istifadə üzrə əməliyyatların yoxlanılması
- ☒ Quraşdırılması tələb olunan avadanlığın əsas vəsaitə aid edilməsinin yoxlanılması
- ☐ Yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin inventar dəyərinin kalkulyasiyasının yoxlanılması

275 İnşaat materiallarının faktiki qiyməti ilə hesabat qiymətləri arasında fərqin silinməsinin düzgünlüyünün yoxlanılması audit prosedurundan hansı halda istifadə olunur:

- ☐ Əlavə materialların silinməsi nəticəsində tikintinin maya dəyərinin artırılması ilə əlaqədar şübhələrin təsdiq edilməsi
- ☐ Qeydiyyat və hesabatda fərqlənmələrin müəyyən edilməsi
- ☐ Tikintinin sifarişçi təşkilatının və podratçı təşkilatının xərclərinin qeydiyyatının uyğun olmasının yoxlanılması
- ☐ Layihə-smeta sənədləri ilə təstiq edilmiş bəzi gizli işlərin yerinə yetirilməməsinin . yoxlanılması
- ☒ Materialların mühasibat uçotunun aparılmasının güzgünlüyünün yoxlanılması

276 Əgər tikinti sifarişçinin və ya investurun öz qüvvəsi hesabına aparılarsa bu metodun adı nədir?

- ☒ Təsərrüfat
- ☐ Maliyyə
- ☐ Layihə
- ☐ Sifariş
- ☐ Podrat

277 Daxili yerdəyişmə ilə bağlı əlavə materialların buraxılmasının hesabatda əks etdirilməsinin yoxlanılması audit proseduru əsaslı tikinti üzrə xərclərin auditinin hansı istiqamətinə aiddir?

- ☒ Əsaslı tikintiyə sərf olunan material xərclərin yoxlanılması
- ☐ Quraşdırılması tələb olunan avadanlığın əsaslı vəsaitdə aid edilməsinin yoxlanılması
- ☐ Yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin inventar dəyərinin kalkulyasiyasının yoxlanılması
- ☐ Tikintidə monitoringin və texniki nəzarətin həyata keçirilməsi
- ☐ İnşaat mexanizmlərindən istifadə üzrə əməliyyatların yoxlanılması

278 Hesabat dövründə itkilər səbəbindən təşkilatın nizamnamə kapitalının onun təmiz aktivlərinə çatdırılması məqsədilə mühasibat balansından silinmələr necə əks etdirilir.

- ☐ DT "Ümumi mənfəət (zərər)" KT "Elan edilmiş dividendlər"
- ☐ DT "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi" KT "Hesabat dövrünün xalis mənfəəti (zərəri)"
- ☐ DT "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi" KT "Elan edilmiş dividendlər"
- ☒ DT "Nominal (nizamnamə) kapitalı" KT "Hesabat dövrünün xalis mənfəəti (zərəri)"
- ☐ DT "Elan edilmiş dividendlər" KT "Ümumi mənfəət (zərər)"
- ☐ DT "Ümumi mənfəət (zərər)" KT "Elan edilmiş dividendlər"
- ☐ DT "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi" KT "Hesabat dövrünün xalis mənfəəti (zərəri)"
- ☐ DT "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi" KT "Elan edilmiş dividendlər"
- ☒ DT "Nominal (nizamnamə) kapitalı" KT "Hesabat dövrünün xalis mənfəəti (zərəri)"
- ☐ DT "Elan edilmiş dividendlər" KT "Ümumi mənfəət (zərər)"

279 Hesabat dövründə itkilər səbəbindən təşkilatın nizamnamə kapitalının onun təmiz aktivlərinə çatdırılması məqsədilə mühasibat balansından silinmələr necə əks etdirilir.

- ☐ DT "Ümumi mənfəət (zərər)" KT "Elan edilmiş dividendlər"
- ☒ DT "Nominal (nizamnamə) kapitalı" KT "Hesabat dövrünün xalis mənfəəti (zərəri)"
- ☐ DT "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi" KT "Elan edilmiş dividendlər"
- ☐ DT "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi" KT "Hesabat dövrünün xalis mənfəəti (zərəri)"
- ☐ DT "Elan edilmiş dividendlər" KT "Ümumi mənfəət (zərər)"

280 Cəlb edilmiş məşinlərdən istifadə üzrə xərclərin yoxlanılması audit proseduru əsaslı tikinti üzrə xərclərin auditinin hansı istiqamətinə aiddir?

- ☐ Tikintidə monitoringin və texniki nəzarətin həyata keçirilməsi
- ☐ Əsaslı tikintiyə sərf olunan material xərclərin yoxlanılması
- ☒ İnşaat mexanizmlərindən istifadə üzrə əməliyyatların yoxlanılması
- ☐ Quraşdırılması tələb olunan avadanlığın əsaslı vəsaitə aid edilməsinin yoxlanılması
- ☐ Yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin inventar dəyərinin kalkulyasiyasının yoxlanılması

281 Qeydiyyat siyasətində nəzərdə tutulan formada inşaat materiallarının silinməsi zamanı onların faktiki maya dəyərinin qiymətləndirməsinin tətbiq olunan variantda uyğunluğunun yoxlanılması üçün hansı işçi sənədlərdən istifadə edilir?

- ☒ İnşaat materiallarının silinmə aktları, hesabatlar.
- ☐ Yerinə yetirilmiş işlərin hesabat jurnalı
- ☐ Baş kitab, qaimə-tələbnamələr
- ☐ Materialların qeydiyyat kartoçkalrı
- ☐ Tikinti-quraşdırma işlərinin yerinə yetirilməsi aktları

282 Səhmdar cəmiyyət tərəfindən geri alınmış öz səhmləri alındıqları gündən etibarən il ərzində hansı qiymətə satıla bilər?

- ☐ Nominal qiymətlə
- ☐ Əldə edilmiş qiymətdən aşağı olmamaqla
- ☐ Müqavilə qiymətləri əsasında
- ☐ Cəmiyyətin direktorlar şurasının (müşahidə şurasının) təyin etdiyi qiymətlə
- ☒ Bazar qiyməti ilə

283 Yoxlanılan təşkilatın təsisçiləri tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş qaydada nizamnamə kapitalının tam şəkildə ödənilməməsi faktı aşkar edildikdə:

- ☐ Audit olunan şəxsin fəaliyyətinin fasiləsiz olması haqda auditor tərəfindən şübhələrin ifadə edilməsi üçün əsasdır
- ☐ Auditor üçün heç bir əhəmiyyəti yoxdur, çünki o yalnız mühasibat uçotunda iştirakçıların borclarının düzgün əks etdirilməsini yoxlayır.
- ☐ Audit rəyinin verilməsindən imtina üçün əsasdır.
- ☐ Mənfi auditor rəyinin verilməsi üçün əsasdır.
- ☒ Audit olunan şəxsin fəaliyyətinin fasiləsiz olması haqda auditor tərəfindən şübhələrin ifadə edilməsi üçün əsas ola bilər.

284 Tikintidə istifadə üçün nəzərdə tutulan uzunmüddətli aktivlərin yaradılması və artırılması xərcləri aid edilməlidir:

- ☐ gələcək dövrlərin xərcləri
- ☐ modernləşdirmə xərcləri
- ☐ innovasiya xərcləri
- ☒ uzunmüddətli investisiyalar
- ☐ qısamüddətli maliyyə xərcləri

285 Tikinti təşkilatının fəaliyyətini yoxlayan auditor mühasibat uçotunun təşkilinin lazımı səbiyyədə qurulmaması faktını aşkar etdikdə nə etməlidir?

- ☐ Modifikasiya olunmuş audit rəyi verməlidir.
- ☐ Yalnız audit yoxlaması mümkün olan hissə üzrə öz rəyini verməlidir
- ☐ Mühasibat uçotunun bərpa edilməsi üçün öz xidmətlərini təklif etməli, sonra audit rəyini bildirməlidir.
- ☒ Bu təşkilatda mühasibat uçotunun bərpa olmasını məsləhət etməlidir.
- ☐ Audit rəyinin verilməsindən imtina etməlidir.

286 İstehsalata verilmiş inşaat materiallarının inventarizasiyası və onun nəticələrinin uçotda qeyd edilməsi audit proseduru əsaslı tikinti üzrə xərclərin auditinin hansı istiqamətinə aiddir?

- ☐ Tikintidə monitoringin və texniki nəzarətin həyata keçirilməsi
- ☐ Əsaslı tikintiyə sərf olunan material xərclərin yoxlanılması
- ☒ Yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin inventar dəyərinin kalkulyasiyasının yoxlanılması
- ☐ İnşaat mexanizmlərinin istifadə əməliyyatlarının yoxlanılması
- ☐ Quraşdırılması tələb olunan avadanlığın əsas vəsaitə aid edilməsinin yoxlanılması

287 Başa çatdırılmamış tikinti işlərin qalıqlarının düzəün əks etdirilməsinin yoxlanılması zamanı hansı sənədlərdən istifadə edilir?

- ☐ Müqavilələr, əmrlər, vergi uçotu registrləri
- ☐ Subpodratçı təşkilatla bağlanmış tikinti podrat müqavilələri, “istehsal xərcləri” hesabı üzrə mühasibat uçotunun registri
- ☐ İş vaxtından istifadənin hesabat cədvəlləri, vergi kartoçkalari, hesabat ödəniş cədvəlləri
- ☒ İstehsal hesabı üzrə analitik və sintetik uçot registrləri, vergi uçotu registri
- ☐ Xərclərin smetası, naryadlar, əmək müqavilələri

288 Yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin həcmi üçün auditor yoxlaması necə həyata keçirilir?

- ☐ Tərəflərin razılığı əsasında subpodratçı təşkilat tərəfindən aparılmış tikinti-quraşdırma işləri
- ☒ Auditor tərəfindən tikinti obyektlərinin inventarizasiyası üzrə əldə edilmiş nəticələr yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin aktları ilə tutuşdurulur;
- ☐ Baş tikinti təşkilatı ilə bağlanmış müqavilə əsasında ayrı-ayrı bölmələrin faktiki fəaliyyətinin və hesabatlarının yoxlanılması
- ☐ Kapital tikinti üçün tikinti təşkilatı tərəfindən aparılmış xərclərin hesabatlarının düzgünlüyünün yoxlanılması
- ☐ Tikinti təşkilatının tikintiyə razılıq sənədlərinin yoxlanılması

289 Təcrübədə baş podratçının xidmətlərinin qiyməti neçə müəyyənləşdirilir?

- ☐ Səhmdar cəmiyyətin direktorlar şurasının (müşahidə şurası) təyin etdiyi qiymətlər əsasında
- ☐ Subpodratçı tərəfindən yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin bazar dəyərinin faizi ilə
- ☐ Subpodratçı tərəfindən yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin faktiki dəyərinin faizi ilə
- ☒ Subpodratçı tərəfindən yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin smeta dəyərinin faizi ilə
- ☐ Tərəflərin razılığı əsasında subpodratçı tərəfində yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin növündən asılı olaraq.

290 Əsaslı tikinti üzrə xərclərin düzgünlüyünün yoxlanılması aşağıdakı məsələni müəyyən etməyə imkan verir:

- ☐ Tikintiyə icazə sənədlərinin yoxlanılması

- ☐ İlin axırına başa çatdırılmamış tikilinin qiymətləndirilməsinin və inventarlaşdırılmasının düzgünlüyünün yoxlanılması
- ☐ Torpaq münasibətlərinin qeydiyyatının yoxlanılması
- ☐ Tikinti aparan və ya sifarişçi ilə bağlanmış müqavilə əsasında podratçı təşkilatın işinin yoxlanılması
- ☒ Analitik hesabatın təşkilinə olan tələbata riayət edilməsi

291 Uzunmüddətli investisiyaların auditinin məqsədi nədir?

- ☐ Tikintidə uzunmüddətli aktivlərin yaradılması və artırılması
- ☐ Tikinti aparan (investor və sifarişçi eyni şəxsdir) təşkilatla müqavilə əsasında podratçının işinin yoxlanılması
- ☐ Başa çatdırılmamış tikiliyə sərf olunan əsas vəsaitlərin qeydiyyatının yoxlanılması
- ☒ Mühəsibat balansında bitməmiş istəməsalın dürüstlüyünün yoxlanılması;
- ☐ Hesabat dövründə həyata keçirilmiş kapital qoyuluşlu obyektlərin qiymətinin formalaşdırılması.

292 Əlavə materialların buraxılması üçün (daxili yerdəyişmə) qaimə-tələbnamələrin hesabatda dolğun əks etdirilməsinin yoxlanılmasının məqsədi:

- ☐ Layihə-smeta sənədləri ilə təstiq edilmiş bəzi gizli işlərin yerinə yetirilməməsi.
- ☐ Materialların mühəsibat uçotunun aparılmasının düzgünlüyünün yoxlanılması
- ☒ Əlavə materialların silinməsi nəticəsində tikintinin maya dəyərinin artması faktının müəyyən edilməsi
- ☐ Qeydiyyat və hesabatda fərqlənmələrin müəyyən edilməsi
- ☐ Tikintinin sifarişçi təşkilatının və podratçı təşkilatının xərclərinin qeydiyyatının uyğun olması

293 İnşaat materiallarının faktiki qiymətinin hesabat qiymətlərinə uyğunluğunun yoxlanılması audit proseduru əsaslı tikinti üzrə xərclərin auditinin hansı istiqamətinə aiddir?

- ☐ Tikintidə monitoringin və texniki nəzarətin həyata keçirilməsi
- ☒ Əsaslı tikintiyə sərf olunan material xərclərin yoxlanılması
- ☐ İnşaat mexanizmlərindən istifadə üzrə əməliyyatların yoxlanılması
- ☐ Quraşdırılması tələb olunan avadanlığın əsas vəsaitə aid edilməsinin yoxlanılması
- ☐ Yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin inventar dəyərinin kalkulyasiyasının yoxlanılması

294 Tikinti maşın və mexanizmlərdən istifadənin yoxlanması zamanı auditor prosedurlarından istifadə edilir?

- ☐ Təstiq etmə
- ☒ Təftiş etmə
- ☐ Hesabatların inventarizasiyası
- ☐ Təkrar hesablama
- ☐ Tədqiq etmə

295 Tamamlanmış vəziyyətdə tikintinin yoxlanması üçün auditor nəyi nəzərə almalıdır?

- ☐ Sifarişçinin funksiyası işin nəzərdə tutulmuş bütün müddətli ərzində tikinti aparana verilir.
- ☐ Baş podratçının funksiyası işin nəzərdə tutulmuş bütün müddətli ərzində sifarişçiyə verilir
- ☐ Sifarişçinin funksiyası işin nəzərdə tutulmuş bütün müddətli ərzində baş podratçıya verilir.
- ☒ Sifarişçinin funksiyası işin nəzərdə tutulmuş bütün müddətli ərzində baş podratçıya verilir.
- ☐ Sifarişçinin funksiyası işin nəzərdə tutulmuş bütün müddətli ərzində layihəçiyə verilir.

296 İnşaat materiallarının silinməsi zamanı onların maya dəyərinin qiymətləndirməsinin tətbiq olunan varianta uyğunluğunun yoxlanılması hansı audit proseduruna aiddir?

- ☐ Layihə-smeta sənədləri ilə təstiq edilmiş bəzi gizli işlərin yerinə yetirilməməsi.
- ☐ Tikintinin sifarişçi təşkilatının və podratçı təşkilatının xərclərinin qeydiyyatının uyğun olması
- ☐ Qeydiyyat və hesabatda fərqlənmələrin müəyyən edilməsi
- ☐ Faktiki istifadə olunan materiallardan fərqli olaraq əlavə materialların silinməsi nəticəsində tikintinin maya dəyərinin artırılması ilə əlaqədar şübhələrin təstiq edilməsi
- ☒ Materialların mühəsibat uçotunun aparılmasının düzgünlüyünün yoxlanılması

297 Tikinti təşkilatının bir neçə bankda hesablaşma hesabı olduqda o, kassa üzrə limiti necə təyin edir:

- ☐ Müxtəlif banklar tərəfindən təyin edilmiş maksimal limitlə
- ☒ Öz seçiminə görə banklardan birinin limitinə görə
- ☐ Maraqlı tərəflərin qarşılıqlı razılaşmasına görə
- ☐ Müxtəlif banklar tərəfindən təyin edilmiş limitlərin cəmi ilə
- ☐ Müxtəlif banklar tərəfindən təyin edilmiş minimal limitlə

298 Auditor subpodratçı təşkilatlarla hesablaşmaların yoxlanılması üçün hansı sənədlərdən istifadə edir?

- ☐ Xərclərin smetası, naryadlar, əmək müqavilələri
- ☐ İş vaxtından İstehsal hesabı üzrə analitik və sintetik uçot registrləri, vergi uçotu registri
- ☐ İstehsal hesabı üzrə analitik və sintetik uçot registrləri, vergi uçotu registri
- ☐ istifadənin hesabat cədvəlləri, vergi kartoçkalrı, hesabat ödəniş cədvəlləri
- ☐ Müqavilələr, əmrlər, vergi uçotu registrləri

299 İnşaat materiallarının silinməsi zamanı onların faktiki maya dəyərinin audit yoxlanılması üçün auditor hansı metoddan istifadə edir?

- ☐ Təstiq etmə, təkrar hesablama, inventarlaşdırma
- ☐ İnventarlaşdırma, natural ölçmələr
- ☒ Sənədlərin yoxlanılması, tədqiq etmə, alternativ balansın tərtib edilməsi
- ☐ Tədqiq etmə, təkrar hesablama, skanlaşdırma
- ☐ Təkrar hesablama, müvafiq əməliyyatların qeydiyyatının düzgünlüyünün yoxlanılması

300 Tikinti təşkilatının bir neçə bankda hesablaşma hesabı olduqda o, kassa üzrə limiti necə təyin edir:

- ☐ Müxtəlif banklar tərəfindən təyin edilmiş maksimal limitlə
- ☐ Müxtəlif banklar tərəfindən təyin edilmiş limitlərin cəmi ilə
- ☒ Öz seçiminə görə banklardan birinin limitinə görə
- ☐ Maraqlı tərəflərin qarşılıqlı razılaşmasına görə
- ☐ Müxtəlif banklar tərəfindən təyin edilmiş minimal limitlə

301 Auditor subpodratçı təşkilatlarla hesablaşmaların yoxlanılması üçün hansı sənədlərdən istifadə edir?

- ☐ Xərclərin smetası, naryadlar, əmək müqavilələri
- ☐ Müqavilələr, əmrlər, vergi uçotu registrləri
- ☒ Subpodratçı təşkilatla bağlanmış tikinti podrat müqavilələri, "istehsal xərcləri" hesabı üzrə mühasibat uçotunun registri
- ☐ İstehsal hesabı üzrə analitik və sintetik uçot registrləri, vergi uçotu registri
- ☐ İş vaxtından istifadənin hesabat cədvəlləri, vergi kartoçkalrı, hesabat ödəniş cədvəlləri

302 İnşaat materiallarının silinməsi zamanı onların faktiki maya dəyərinin audit yoxlanılması üçün auditor hansı metoddan istifadə edir?

- ☐ Təstiq etmə, təkrar hesablama, inventarlaşdırma
- ☐ İnventarlaşdırma, natural ölçmələr
- ☒ Sənədlərin yoxlanılması, tədqiq etmə, alternativ balansın tərtib edilməsi
- ☐ Tədqiq etmə, təkrar hesablama, skanlaşdırma
- ☐ Təkrar hesablama, müvafiq əməliyyatların qeydiyyatının düzgünlüyünün yoxlanılması

303 Layihəyə əsasən müxtəlif təyinatlı və bir-biri ilə əlaqəli obyektlərin işə salınması auditor tərəfindən qəbul olunur:

- ☐ Tikinti mərhələsi kimi
- ☐ Başa çatdırılmamış tikinti obyektı kimi
- ☐ Köməkçi tikinti obyektı kimi
- ☒ İrəlilədirilmiş tikinti obyektı kimi
- ☐ Tikinti obyektı kimi

304 Yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin auditinin ümumi planında aşağıdakı göstərilir:

- ☐ Hesabatda olan tipik səhvlər və onların aradan qaldırılması üsulları
- ☐ Yoxlamaları aparan auditorun instruksiyaları toplusu
- ☒ Auditor yoxlamasının nəzərdə tutulan həcmi və ardıcılığı
- ☐ Auditor rəyinin hazırlanması üçün əsas olan nəticələr
- ☐ Auditor rəyinin hazırlanması üçün əsas olan nəticələrin arqumentləşdirilməsi

305 Təcrübədə baş podratçının xidmətlərinin qiyməti neçə müəyyənləşdirilir?

- ☐ Subpodatçı tərəfindən yerinə yetirilmiş tikinti- quraşdırma işlərinin faktiki dəyərinin faizi ilə
- ☒ Subpodratçı tərəfindən yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin smeta dəyərinin faizi ilə
- ☐ Səhmdar cəmiyyətin direktorlar şurasının (müşahidə şurası) təyin etdiyi qiymətlər əsasında
- ☐ Tərəflərin razılığı əsasında subpodratçı tərəfindən yerinə yetirilmiş tikinti- quraşdırma işlərinin növündən asılı olaraq.
- ☐ Subpodratçı tərəfindən yerinə yetirilmiş tikinti- quraşdırma işlərinin bazar dəyərinin faizi ilə

306 Tikinti maşın və mexanizmlərinə xidmət edən şəxslərə əmək haqqının hesablanmasının düzgünlüyünün yoxlanılması audit proseduru əsaslı tikinti üzrə xərclərin auditinin hansı istiqamətinə aiddir?

- ☐ Tikintidə monitoringin və texniki nəzarətin həyata keçirilməsi
- ☐ Əsaslı tikintiyə sərf olunan material xərclərin yoxlanılması
- ☒ İnşaat mexanizmlərin istifadəsi üzrə əməliyyatlarının yoxlanılması
- ☐ Quraşdırılması tələb olunan avadanlığın əsaslı vəsaitə aid edilməsinin yoxlanılması
- ☐ Yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin inventar dəyərinin kalkulyasiya edilməsinin yoxlanılması

307 Obyektin bir hissəsinə aid olan, tikintinin smetasında göstərilmiş və texnoloji cəhətdən başa çatdırılmış kompleks işlər auditor tərəfindən necə qəbul olunur?

- ☐ Başa çatdırılmamış tikinti obyektı
- ☐ Tikinti obyektı
- ☒ Tikinti mərhələsi
- ☐ İrəliləndirilmiş tikinti obyektı
- ☐ Köməkçi tikinti obyektı

308 Bitməmiş istehsalın yüksək paya malik olması iqtisadiyyatın hansı sahəsi üçün xarakterikdir?

- ☐ Nəqliyyat
- ☐ Sənaye
- ☒ Tikinti
- ☐ Ticarət
- ☐ Kənd təsərrüfatı

309 Istehsala buraxılmış materiallar üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- ☐ D-t «Malsatan və podratçılara qısamüddətli kreditör borcları» K-t «Mallar»
- ☐ D-t «Bitməmiş istehsal» K-t «Mallar»
- ☐ D-t «Mallar» K-t «Istehsalat məsrəfləri»
- ☐ D-t «İnzibati xərclər» K-t «Mallar»
- ☒ D-t «Istehsalat məsrəfləri» K-t «Mallar»

310 ASK təşkilatında işçilərə əmək haqqı hesalandıqda hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- ☒ D-t «Istehsalat məsrəfləri» K-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar»;
- ☐ D-t «Törəmə (asılı) müəssisələrə uzunmüddətli kreditör borcları» K-t «Hesabat dövrünün xalis mənfəəti (zərəri)»;
- ☐ D-t «Digər qısamüddətli debitor borcları» K-t «Hesabat dövrünün xalis mənfəəti (zərəri)»;
- ☐ D-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar» K-t «Uzunmüddətli bank kreditləri»;
- ☐ D-t «Hesabat dövrünün xalis mənfəəti (zərəri)» K-t «Törəmə (asılı) müəssisələrə uzunmüddətli kreditör borcları»;

311 ASK təşkilatında müqəssir şəxsdən əksikgəlmənin tutulması mümkün olmadıqda həmin məbləğ silinməlidir?

- ☐ əməliyyat xərclərinin tərkibinə;
- ☒ maliyyə nəticələrinə;
- ☐ əməyin ödənişi üzrə işçi heyəti ilə hesablaşmaya;
- ☐ əmtəə-material qiymətlilərinin dəyərinə;
- ☐ hazır məhsula;

312 ASK təşkilatında materialların kreditə alınması zamanı hesablanmış faiz məbləği onların uçota alınmasına qədər əks etdirilməlidir:

- ☐ satışdan kənar xərclərin tərkibində;
- ☐ əməliyyat xərclərinin tərkibində;
- ☒ əmtəə-material qiymətlilərinin dəyərində;
- ☐ təşkilatın əlavə kapitalında;
- ☐ təşkilatın xalis mənfəətində;

313 Heyvandarlıqdan alınmış balalar hansı sənəd əsasında mədaxil edilir?

- ☒ tərtib olunmuş aktlar
- ☐ mədaxil orderi
- ☐ düzgün cavab yoxdur
- ☐ heyvanların növü
- ☐ müqavilə sənədləri

314 Borc və məqsədli maliyyələşdirmənin uçotu üzrə aparılmış təsərrüfat əməliyyatlarından hansı tipik səhv hesab olunur:

- ☐ alınmış borc və kreditlər üzrə analitik uçot kredit və borcların növləri üzrə təşkil olunmuşdur.
- ☐ qiymətli kağızların uçota qəbul edilməsindən sonra kreditlər üzrə faizlər qiymətli kağızların dəyərinə daxil edilmişdir;
- ☐ alınmış borc və kreditlər üzrə xərclər həmişə hesabat dövrünün cari xərclərinə daxil edilmişdir;
- ☐ alınmış borc və kreditlər üzrə xərclər məhsulun maya dəyərinə daxil edilmişdir;
- ☒ qeyri maddi aktivlərin uçota qəbul edilməsindən sonra kreditlər üzrə faizlər həmin obyektlərin inventar dəyərinə daxil edilmişdir;

315 Mühasibat uçotu məqsədi üçün ASK təşkilatının uçot siyasəti haqqında informasiyanın tərkibində hansı məlumatlar yoxdur:

- ☐ borc vəsaitlərinin müvəqqəti istifadəyə verilməsindən gəlirin uçotu qaydası haqqında;
- ☐ uzunmüddətli borcların qısamüddətli borclara keçirilməsi haqqında;
- ☒ kredit və borclar üzrə analitik uçotun təşkili haqqında;
- ☐ borclar üzrə əlavə xərclərin tərkibi və silinməsi qaydası haqqında;
- ☐ borc öhdəlikləri üzrə çatası gəlirin hesablanması və bölüşdürülməsi qaydasının seçilməsi;

316 İstənilən borc öhdəlikləri üzrə faiz formasında xərclər daxil edilir:

- ☐ xalis mənfəətin tərkibinə;
- ☐ alınmış qiymətlilərin dəyərinə;
- ☒ qeyrisatış xərclərin tərkibinə;
- ☐ əməliyyat xərclərinin tərkibinə;
- ☐ kapital ehtiyatlarının tərkibinə;

317 Vergi ödəyicisi tərəfindən buraxılan qiymətli kağızlar və digər öhdəliklər üzrə faiz formasında xərclər daxil edilir:

- ☐ alınmış qiymətlilərin dəyərinə;
- ☐ xalis mənfəətin tərkibinə;
- ☐ kapital ehtiyatlarının tərkibinə;

- ☒ satışdan kənar xərclərin tərkibinə;
- ☐ əməliyyat xərclərinin tərkibinə;

318 Borc və məqsədli maliyyələşdirmənin uçotu üzrə aparılmış hansı təsərrüfat əməliyyatı tipik səhv hesab olunmur:

- ☐ alınmış borc və kreditlər üzrə xərclər məhsulun maya dəyərinə daxil edilmişdir;
- ☒ kredit və borclar üzrə analitik uçot kreditlərin məqsədli təyinatı üzrə təşkil edilmişdir;
- ☐ alınmış borc və kreditlər üzrə xərclər həmişə hesabat dövrünün cari xərclərinə daxil edilmişdir;
- ☐ investisiya aktivinin əldə edilməsi ilə əlaqədar alınmış borc və kreditlər üzrə xərclər həmin aktivin qalıq dəyərinə daxil edilmişdir;
- ☐ qiymətli kağızların əldə olunması ilə əlaqədar alınmış borc və kreditlər üzrə faizlər qiymətli kağızlar uçota qəbul edilməsindən sonra onların dəyərinə daxil edilmişdir

319 Auditor kənd təsərrüfatı müəssisəsinin yalnız bir bankdan kredit almasını müəyyən etmək üçün hansı auditor prosedurunu tətbiq edir:

- ☐ kreditin məqsədli təyinatının faktiki olaraq gözlənilməsinin yoxlanması;
- ☒ kreditlərin alınması və qaytarılması, onlara faizlərin hesablanması üzrə ilkin sənədlərin tamlığının yoxlanması
- ☐ müəssisənin hesablaşma hesabında uçota alınan bank krediti üzrə ilkin sənədlərin tamlığının yoxlanması;
- ☐ müəssisənin kassasına nağd alınmış borclar üzrə ilkin sənədlərin tamlığının yoxlanması;
- ☐ borc və kreditlər üzrə faizlərin qeyri dövriyyə aktivləri obyektlərinin inventar dəyərinə daxil edilməsinin düzgünlüyünün yoxlanması;

320 ASK müəssisəsində kreditlərin və məqsədli maliyyələşdirmənin uçotu aparılması zamanı hansı səhv maliyyə nəticələrinin formalaşması prinsiplərinin pozulması ilə əlaqədardır:

- ☐ borc vəsaitindən istifadəyə görə kredit və borclar üzrə hesablanmış, lakin ilin sonuna banka ödənilməmiş faizlərin vergi üzrə xərclərə aid edilməsi
- ☐ akseptsiz qaydada qaytarılmış kredit məbləğinin silinməsinə təsdiq edən memorial orderlərin olmaması;
- ☐ kredit müqaviləsinin və ya kredit üzrə faiz dərəcəsinin dəyişməsinə imkan verən əlavə müqavilənin olmaması;
- ☒ vergi məcəlləsinə görə kredit və borclar üzrə faizlərin normativdən artıq hissəsinin müəssisənin xüsusi vəsait mənbələrinə aid edilməsi;
- ☐ alınmış borc və kreditlər üzrə faizlərin mühasibat uçotunda düzgün əks etdirilməməsi;

321 ASK müəssisəsi tələb etmə müddəti başa çatana qədər debitor borclarını silmək hüququna malikdirmi:

- ☒ xeyr;
- ☐ məhdud hüquqa malikdir;
- ☐ variantlar ola bilər;
- ☐ bəli;
- ☐ bütün cavablar doğrudur

322 ASK müəssisəsi məhsulların qablaşdırılması üçün bank krediti hesabına material almışdır. Bu halda bank krediti üzrə faizlər daxil edilir:

- ☐ əmək haqqı xərclərinə;
- ☒ məhsulun maya dəyərinə;
- ☐ nəqliyyat xərclərinə;
- ☐ digər xərclərə
- ☐ materillərin dəyərinə;

323 Hesabat ayı üçün heyvandarlıq ferması işçilərinə 150 min manat əmək haqqı hesablanmış, pensiya fonduna 37 min man. tutulmuş, 1 min man. deponent edilmiş kassadan 122 min man. verilmişdir. Auditora görə hansı məbləğ məhsulun maya dəyərinə aid edilməlidir:

- ☒ 150min man.;
- ☐ 128min man.;
- ☐ 113min man.;
- ☐ 122 min man.;

☐ 149min man.;

324 İl ərzində alınan bitkiçilik və heyvandarlıq məhsulları uçotda necə qiymətləndirilir?

- ☐ bütün cavablar doğrudur
- ☒ plan maya dəyəri ilə
- ☐ cari qiymətlərlə
- ☐ ilin əvvəlinə olan qiymətlərlə
- ☐ faktiki maya dəyəri ilə

325 Alınmış bitkiçilik və heyvandarlıq məhsulları ilin sonunda uçotda necə qiymətləndirilir?

- ☐ bütün cavablar doğrudur
- ☐ plan maya dəyəri ilə
- ☐ cari qiymətlərlə
- ☐ ilin əvvəlinə olan qiymətlərlə
- ☒ faktiki maya dəyəri ilə

326 Kənd təsərrüfatında kənardan alınan istehsal ehtiyatları uçotda necə qiymətləndirilir?

- ☐ düzgün cavab yoxdur
- ☐ satış qiyməti ilə
- ☒ faktiki maya dəyəri ilə
- ☐ bazar qiyməti ilə
- ☐ plan maya dəyəri ilə

327 Kənd təsərrüfatında öz istehsalatından daxil olan material ehtiyatları il ərzində hansı dəyərlə uçota alınır?

- ☐ düzgün cavab yoxdur
- ☒ plan maya dəyəri ilə
- ☐ satış qiyməti ilə
- ☐ faktiki maya dəyəri ilə
- ☐ bazar qiyməti ilə

328 Heyvandarlıqdan alınmış balalar hansı sənəd əsasında mədaxil edilir?

- ☐ düzgün cavab yoxdur
- ☐ müqavilə sənədləri
- ☒ tərtib olunmuş aktlar
- ☐ mədaxil orderi
- ☐ heyvanların növü

329 Heyvandarlıq məhsullarının maya dəyərinin strukturunda hansı xərclər böyük xüsusi çəkiyə malikdir?

- ☐ çobanların əmək haqqı
- ☐ sağıcıların əmək haqqı
- ☒ yem xərcləri
- ☐ nəqliyyat xərcləri
- ☐ amortizasiya ayırmaları

330 Bəslənməkdə və kökəldilməkdə olan mal qara ilə əlaqədar əməliyyatların auditinin digər aktivlərin auditi ilə fərqi səciyyələnilir:

- ☐ düzgün cavab yoxdur
- ☒ mahiyyətinə görə tətbiq olunan analitik prosedurların tərkibi və məzmunu üzrə;
- ☐ bioloji aktivlərin spesifik xüsusiyyətləri üzrə;
- ☐ yoxlamanın planı və auditin planlaşdırılması üzrə;
- ☐ bəslənməkdə və kökəldilməkdə olan mal qaranın hərəkəti üzrə əməliyyatlar üzrə;

331 Heyvandarlıq fermalarında mal qaranın miqdarı və çəkisi üzrə bilərəkdən edilən təhriflər yol verilməməsi məqsədi ilə yoxlama zamanı auditor təklif edir:

- ☐ hesabat dövrünün sonuna audit olunan şəxsin mühasibat uçotu və hesabatında mal qaranın əks etdirilmiş faktiki mövcudluğunun yoxlanması;
- ☐ mal qaranın hərəkəti üzrə əməliyyatların reallığının yoxlanması;
- ☐ mal qaranın hərəkəti üzrə əməliyyatlara icazə verilməsi;
- ☒ mal qaranın çəkilməsi və kəsilməsi prosesində mühasibat işçilərinin iştirakını;
- ☐ əməkdaşlarla sorğu, ilkin uçot və digər sənədləşmələrdə mövcud informasiyanın nəzərdən keçirilməsi və təhlili

332 Mal qaranın miqdarı və çəkisi üzrə informasiyanın bilərəkdən təhrif olunmasının qarşısının alınması məqsədi ilə yoxlama zamanı auditor təklif edir:

- ☐ hesabat dövrünün sonuna audit olunan şəxsin mühasibat uçotu və hesabatında mal qaranın əks etdirilmiş faktiki mövcudluğunun yoxlanması
- ☐ mal qaranın hərəkəti üzrə əməliyyatların reallığının (sənədli) yoxlanması;
- ☒ həmin əməliyyatların sənədli rəsmiləşdirilməsinin düzgünlüyünə nəzarət edilməsi
- ☐ mal qaranın hərəkəti üzrə əməliyyatlara icazə verilməsi;
- ☐ əməkdaşlarla sorğu, ilkin uçot və digər sənədləşmələrdə mövcud informasiyanın nəzərdən keçirilməsi və təhlili

333 Fermada daxili nəzarət sisteminin səmərəli təşkili məqsədi ilə auditor təklif edir:

- ☐ mal qaranın çəkilməsi və kəsilməsi prosesində mühasibat işçilərinin iştirakı;
- ☐ mal qaranın hərəkəti üzrə əməliyyatların reallığının (sənədli) yoxlanması;
- ☒ müəssisə rəhbərliyi və ya digər məsul şəxs tərəfindən mal qaranın hərəkəti üzrə əməliyyatlara icazə verilməsi;
- ☐ uçotun həmin sahəsi üzrə sənəddövriyyəsi qrafikinə mövcudluğu və ona əməl olunmasına nəzarət;
- ☐ əməkdaşlarla sorğu, ilkin uçot və digər sənədləşmələrdə mövcud informasiyanın nəzərdən keçirilməsi və təhlili

334 Hesabat dövrünün sonuna audit olunan şəxsin mühasibat uçotu və hesabatında mal qaranın əks etdirilmiş faktiki mövcudluğunun yoxlanması:

- ☐ riyazi yoxlama hesab olunur;
- ☒ analitik prosedur hesab olunur;
- ☐ auditor sübutu hesab olunur;
- ☐ daxili nəzarət testləri hesab olunur;
- ☐ tipik səhv hesab olunur;

335 Kənd təsərrüfatı təşkilatının həmin dövriyyə aktivinə (mal qaraya) hüququnun sənədli təsdiq olunmasının yoxlanması:

- ☐ riyazi yoxlama hesab olunur;
- ☐ tipik səhv hesab olunur;
- ☐ auditor sübutu hesab olunur;
- ☐ daxili nəzarət testləri hesab olunur;
- ☒ analitik prosedur hesab olunur;

336 Mal qaranın hərəkəti üzrə əməliyyatların reallığının (sənədli təsdiq olunmasının) yoxlanması:

- ☒ analitik prosedur hesab olunur;
- ☐ tipik səhv hesab olunur;
- ☐ auditor sübutu hesab olunur;
- ☐ daxili nəzarət testləri hesab olunur;
- ☐ riyazi yoxlama hesab olunur;

337 Müvafiq dövrə mal qaranın hərəkəti üzrə əməliyyatların mühasibat uçotunda əks etdirilməsinin tamlığının yoxlanması:

- ☐ tipik səhv hesab olunur;
- ☐ daxili nəzarət testləri hesab olunur;
- ☐ auditor sübutu hesab olunur;

- ☒ analitik prosedur hesab olunur;
- ☐ riyazi yoxlama hesab olunur;

338 Qəbul edilmiş uçot siyasətinə uyğun olaraq heyvandarlıq məhsullarının maya dəyərinin kalkulyasiyasının düzgünlüyünün yoxlanması:

- ☐ tipik səhv hesab olunur;
- ☐ daxili nəzarət testləri hesab olunur
- ☒ analitik prosedur hesab olunur;
- ☐ auditor sübutu hesab olunur;
- ☐ riyazi yoxlama hesab olunur;

339 Mühasibat uçotu və hesabatda mal qaranın hərəkəti üzrə bütün əməliyyatların qiymətləndirilməsinin düzgünlüyünün yoxlanması:

- ☐ tipik səhv hesab olunur;
- ☐ analitik prosedur hesab olunur;
- ☒ auditor sübutu hesab olunur;
- ☐ daxili nəzarət testləri hesab olunur;
- ☐ riyazi yoxlama hesab olunur;

340 Mal qaranın daxil olması və çıxması üzrə əməliyyatların sintetik uçotunun düzgünlüyünün yoxlanması:

- ☐ tipik səhv hesab olunur;
- ☐ riyazi yoxlama hesab olunur;
- ☐ auditor sübutu hesab olunur;
- ☐ daxili nəzarət testləri hesab olunur;
- ☒ analitik prosedur hesab olunur;

341 Auditor ASK müəssisəsində daxili hesablaşmaların yoxlanması zamanı tikinti işinin aparılması üzrə əməyin ödənişi məbləğinin vergitutma məqsədi ilə məhsulun maya dəyərinə daxil edildiyini aşkar etmişdir. Bu vergitutma mühasibat hesabatına necə təsir göstərmişdir:

- ☐ vergitutma bazası azaldılmışdır;
- ☐ fiziki şəxsdən gəlir vergisi azaldılmışdır;
- ☒ vergitutulan mənfəət məbləği azaldılmışdır;
- ☐ vergitutulan mənfəət məbləği artırılmışdır;
- ☐ fiziki şəxsdən gəlir vergisi artırılmışdır;

342 Auditor fermada daxili hesablaşmaların yoxlanması zamanı mükafat və verilmiş hədiyyələrin işçilərin məcmu gəlirinə daxil edilmədiyini aşkar etmişdir. Bu vergitutma mühasibat hesabatının dürüstlüyünə necə təsir göstərmişdir:

- ☐ fiziki şəxsdən vergi və digər növ tutulmalar üzrə vergitutma bazası artırılmışdır;
- ☐ fiziki şəxsdən gəlir vergisi azaldılmışdır;
- ☐ vergitutulan mənfəət məbləği azaldılmışdır;
- ☐ vergitutulan mənfəət məbləği artırılmışdır;
- ☒ fiziki şəxsdən vergi və digər növ tutulmalar üzrə vergitutma bazası azaldılmışdır;

343 Borc və məqsədli maliyyələşdirmənin uçotu üzrə aparılmış təsərrüfat əməliyyatlarından hansı tipik səhv hesab olunmur:

- ☒ alınmış borc və kreditlər üzrə analitik uçot kredit və borcların növləri üzrə təşkil olunmuşdur.
- ☐ investisiya aktivinin əldə edilməsi ilə əlaqədar alınmış borc və kreditlər üzrə xərclər həmin aktivin qalıq dəyərinə daxil edilmişdir;
- ☐ alınmış borc və kreditlər üzrə xərclər həmişə hesabat dövrünün cari xərclərinə daxil edilmişdir;
- ☐ alınmış borc və kreditlər üzrə xərclər məhsulun maya dəyərinə daxil edilmişdir;
- ☐ qiymətli kağızların əldə olunması ilə əlaqədar alınmış borc və kreditlər üzrə faizlər onların uçota qəbul edilməsindən sonra qiymətli kağızların dəyərinə daxil edilmişdir;

344 ASK müəssisəsində kreditlərin analitik uçotu aparılmır. Auditor borc və məqsədli maliyyələşdirmənin uçotunu yoxlayarkən nədən başlamalıdır:

- ☐ əvvəlcə kredit müqavilələri və əmtəə və kommersiya krediti üzrə bağlanmış müqavilələri yoxlamalıdır
- ☒ əvvəlcə müəyyən əlamət üzrə bütün kredit müqavilələrini qruplaşdırmaqlıdır;
- ☐ əvvəlcə bank kreditləri üzrə faizlərin mühasibat uçotunda əks etdirilməsinin düzgünlüyünü yoxlamalıdır;
- ☐ dərhal kredit və borclar üzrə faizlərin hesablanması düzgünlüyünün yoxlanmasına başlamalıdır;
- ☐ əvvəlcə pul vəsaitləri ilə əlaqədar təsərrüfat əməliyyatlarını əks etdirən sənədlərin müəssisə rəhbəri, baş mühasib tərəfindən imzalandığını yoxlamalıdır;

345 Mühasibat uçotu qaydalarına görə hesabat dövrü üçün ASK müəssisəsinin digər xərcləri:

- ☐ kommersiya xərclərinin tərkibində uçota alınır.
- ☐ mühasibat hesabatında ayrıca açıqlanmamalıdır;
- ☒ hesabat dövründə mənfəət və zərər hesabına köçürülmür;
- ☐ hesabat dövründə mənfəət və zərər hesabına köçürülür;
- ☐ balans mənfəətinin tərkibində uçota alınır;

346 ASK müəssisəsi müntəzəm olaraq bank kreditindən istifadə etmədiyi halda faizləri məhsulun maya dəyərinə aid etməklə vergi tutulan mənfəət məbləğini təhrif edirdi. Bununla bağlı auditor nəyi təklif etməlidir:

- ☐ auditor rəy verməkdən imtina etməlidir.
- ☐ pozuntunun çox ciddi olduğunu nəzərə alaraq auditor hesabatın dürüstlüyü haqqında mənfə rəy verməlidir;
- ☐ əməliyyat düzgün aparılmayıb, hesabat düzgün hesab oluna bilməz;
- ☐ əməliyyat düzgün aparılıb, düzəlişə ehtiyac yoxdur;
- ☒ vergi tutulan mənfəət məbləği faz hesabı ilə artırılmalıdır;

347 Kənd təsərrüfatı müəssisəsində baş kitabda əks etdirilmiş xərclərin uçotu üzrə yazılışların düzgünlüyünün yoxlanması necə aparılır:

- ☐ müstəqim məsrəflərin bölüşdürülməsi cədvəllərində və hesablaşmalar-da-kı yazılışların düzgünlüyün yoxlanması.
- ☒ istehsala məsrəflərin uçotu hesabları üzrə dövryyələrin və qalıqların toplanması;
- ☐ istehsala məsrəflərin uçotu hesabları üzrə qalıqların toplanması;
- ☐ istehsala məsrəflərin uçotu hesabları üzrə dövryyələrin toplanması;
- ☐ istehsala məsrəflərin analitik uçot məlumatları ilə xərc hesabları üzrə dövryyə və qalıqların üzləşdirilməsi;

348 Auditor yoxlanması nəticəsində aşkar olunmuş çatışmazlıqların səbəbi:

- ☒ operativ nəzarətin qeyri dəqiqliyi;
- ☐ mühasibin hesabı səhvi;
- ☐ istehsala məsrəflər hesabları üzrə dövryyələrin və qalıqların düzgün hesablanmaması;
- ☐ yoxlanılan təşkilatda uçot siyasətinin olmaması
- ☐ inventarizasiyanın düzgün aparılmaması ;

349 ASK müəssisəsinin mühasibat uçotunda hazır məhsulun qiymətləndirilməsi metodu asılıdır:

- ☐ təşkilatın fəaliyyəti miqyasından;
- ☐ istehsalın sahə xüsusiyyətindən ;
- ☐ mənfəət vergisinin hesablanması məqsədi ilə hazır məhsulun maya dəyərinin formalaşdırılması qaydasından;
- ☒ təşkilatın uçot siyasətində göstərilmiş seçimdən;
- ☐ istehsala məsrəflərin uçotu metodundan

350 Büdcəyə vergilərin ödənilməsinin gecikdirilməsinə görə faizin əks etdirilməsinin hansı variantı auditor tərəfindən düzgün hesab olunur:

- ☐ D-t 202;
- ☐ D-t 611;
- ☒ D-t 341;

- ☐ D-t 901
- ☐ D-t 801;

351 ASK müəssisəsi işçisinin normativdən artıq ezamiyyə xərcləri mühasibat uçotunda hansı mənbəyə aid edilir:

- ☒ xalis mənfəət hesabına;
- ☐ gələcək dövrlərin xərclərinə
- ☐ işçinin vəsaiti hesabına;
- ☐ ehtiyat kapitalına;
- ☐ məhsulun maya dəyərinə;

352 Kənd təsərrüfatı təşkilatında D-t Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər) K-t Nizamnamə üzrə ehtiyat mühasibat yazılışı hansı əməliyyatı əks etdirir:

- ☒ Bölüşdürülməmiş mənfəət hesabına ehtiyat kapitalının artırılması;
- ☐ Bölüşdürülməmiş mənfəət hesabına nizamnamə kapitalının artırılması.
- ☐ Bölüşdürülməmiş mənfəət hesabına xalis mənfəətin artırılması;
- ☐ Bölüşdürülməmiş mənfəət hesabına ödəniləcək dividendlərin artırılması;
- ☐ Bölüşdürülməmiş mənfəət hesabına kapital ehtiyatlarının artırılması;

353 Tərəvəz anbarının topdan mal dövriyyəsinə yoxlayarkən auditor onun fəaliyyətinin aşağıdakı funksiyasını nəzərə almalıdır:

- ☐ tərəvəz məhsullarının hərəkətinin son həlqəsi olması;
- ☒ tərəvəz məhsullarının tədavül sferasına keçməsi.
- ☐ tərəvəz məhsullarının istehsal sferasından tədavül sferasına keçməsi;
- ☐ tərəvəz məhsullarının istehsalçıdan istehlakçıya çatdırılması;
- ☐ tərəvəz məhsullarının istehlak sferasına keçməsi;

354 Auditor ASK təşkilatında xalis mənfəətin istifadəsini yoxlayarkən hansı əsas istiqamətə diqqət verir:

- ☐ ehtiyat fonduna ayırma;
- ☐ işçilərin maddi stimullaşdırılması;
- ☐ xeyriyyə məqsədlərinə.
- ☒ dividendlərin ödənilməsi;
- ☐ əmək haqqı fonduna ayırma;

355 ASK-nın funksiyasına daxil deyildir:

- ☐ saxlanılma;
- ☐ yenidən işlənmə;
- ☐ satış.
- ☒ lizinq;
- ☐ tədarük;

356 Kənd təsərrüfatı müəssisəsində ilin sonuna xalis mənfəətin silinməsi üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün hesab olunur:

- ☐ D-t «Elan edilmiş dividendlər» K-t «Digər ehtiyatlar».
- ☐ D-t «Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)» K-t «Digər ehtiyatlar»;
- ☒ D-t «Ümumi mənfəət (zərər)» K-t «Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərəri)»;
- ☐ D-t «Nizamnamə üzrə ehtiyat» K-t «Elan edilmiş dividendlər»;
- ☐ D-t «Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)» K-t «Nizamnamə üzrə ehtiyat»;

357 Kənd təsərrüfatı müəssisəsində əməliyyat gəlirlərinə aiddir:

- ☐ əvəzi ödənilmədən alınmış aktivlər;
- ☐ müsbət kurs fərqləri;

- ☒ əmlakın icarəyə verilməsindən gəlir;
- ☐ alınmış sığorta məbləği ;
- ☐ istiqrazlar üzrə faizlərdən gəlirlər

358 Kənd təsərrüfatı müəssisəsi bankdan aldığı pulu hara sərf edə bilər:

- ☐ AR qanunvericiliyinin qadağan olunmayan istənilən məqsəd üçün;
- ☐ təşkilatın nizamnaməsində nəzərdə tutulan istənilən məqsəd üçün;
- ☒ alındığı məqsəd üçün
- ☐ əmək haqqının verilməsi üçün;
- ☐ yalnız malların alınması üçün;

359 Kənd təsərrüfatı müəssisəsində qeyri məhsuldar xərclər aid edilir:

- ☐ qeyri satış xərclərinə;
- ☒ məhsulun faktiki maya dəyərinə;
- ☐ digər fəaliyyətdən zərərlərə
- ☐ məhsulun normativ maya dəyərinə;
- ☐ satış üzrə xərclərə;

360 Auditor uzunmüddətli bank kreditinin ASK müəssisəsinin hesablaşma hesabına köçürülməsi üzrə hansı mühasibat yazılışını düzgün hesab edir:

- ☐ D-t 221 K-t 431.
- ☐ D-t 221 K-t 501;
- ☐ D-t 224 K-t 501;
- ☒ D-t 223 K-t 401;
- ☐ D-t 224 K-t 431;

361 Taxıl yığan kombaynın əldə olunması üçün alınmış kreditə görə hesablanmış faiz məbləği üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün hesab olunur:

- ☐ D-t «Uzunmüddətli bank kreditləri» K-t «İnzibati xərclər»;
- ☐ D-t «Uzunmüddətli bank kreditləri» K-t «Kommersiya xərcləri».
- ☒ D-t «Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitalaşdırılması» K-t «Qısamüddətli bank kreditləri»;
- ☐ D-t «Kommersiya xərcləri» K-t «Qısamüddətli bank kreditləri»;
- ☐ D-t «İnzibati xərclər» K-t «Uzunmüddətli bank kreditləri»;

362 Kənd təsərrüfatı müəssisəsində mənfəət vergisi üzrə məbləğ hansı hesabda əks etdirilir:

- ☐ «Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəəti (ödənilməmiş zərəri)»;
- ☒ «Ümumi mənfəət (zərər)»;
- ☐ «Nizamnamə üzrə ehtiyat»;
- ☐ «Qanunvericilik üzrə ehtiyat»;
- ☐ «Gələcək dövrlərin gəlirləri»;

363 Kənd təsərrüfatı müəssisəsinin maliyyə nəticələrini yoxlamaq üçün aşağıdakı hesabın məlumatlarından istifadə olunur:

- ☒ «Ümumi mənfəət (zərər)»
- ☐ «Hesabat dövrünün xalis mənfəəti (zərəri)»;
- ☐ «Gələcək hesabat dövrlərinin gəlirləri»;
- ☐ Kapital ehtiyatları (istiqamətlər üzrə);
- ☐ «Elan edilmiş dividendlər»;

364 Kənd təsərrüfatı müəssisəsinin vergi tutulan mənfəəti 300 min man., mənfəət üzrə verginin hesablanması zamanı güzəş edilən xərclər 24 min manat olarsa, vergi tutulan mənfəət məbləği necə olmalıdır:

- ☒ 276
- ☐ 324
- ☐ 316
- ☐ 296
- ☐ 286

365 Kənd təsərrüfatı təşkilatında hesabat dövrünün bölüşdürülməmiş mənfəəti hesabına ehtiyat kapitalına köçürmələr üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün hesab olunur:

- ☐ D-t «Digər ehtiyatlar» K-t «Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)».
- ☐ D-t «Hesabat dövrünün mənfəəti (zərəri)» K-t «Elan edilmiş dividendlər»;
- ☐ D-t «Elan edilmiş dividendlər» K-t «Hesabat dövrünün mənfəəti (zərəri)»;
- ☒ D-t «Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)» K-t «Nizamnamə üzrə ehtiyat»;
- ☐ D-t «Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)» K-t «Digər ehtiyatlar»;

366 Kənd təsərrüfatı müəssisəsi 2013-cü ilin aprelində xarici kapitalın iştirakı ilə taxıl yığan kombaynın əldə etmişdir. Bu halda hansı mühasibat yazılışı auditor tərəfindən düzgün hesab olunur:

- ☐ D-t «Uzunmüddətli bank kreditləri» K-t «Torpaq, tikili və avadanlıqlar-dəyər».
- ☐ D-t «Torpaq, tikili və avadanlıqlar-dəyər» K-t «Uzunmüddətli bank kreditləri»;
- ☒ D-t «Torpaq, tikili və avadanlıqlar-dəyər» K-t «Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması»;
- ☐ D-t «Torpaq, tikili və avadanlıqlar-dəyər» K-t «Qısamüddətli bank kreditləri»;
- ☐ D-t «Qısamüddətli bank kreditləri» K-t «Torpaq, tikili və avadanlıqlar-dəyər»;

367 Kənd təsərrüfatı müəssisəsində təsərrüfat əməliyyatlarının vaxtında sənədləşdirilməsini nə müəyyən edir:

- ☐ mühasibat uçotu haqqında qanun;
- ☒ sənəd dövriyyəsinin qrafiki;
- ☐ hesablar planı;
- ☐ hesablar planının tətbiqi üzrə təlimat
- ☐ uçot siyasəti;

368 Auditor ASK müəssisəsinin işçilərinə dividendlərin nağd ödənilməsi üzrə hansı mühasibat yazılışını düzgün hesab edir:

- ☐ D-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar» K-t «Tələblərə əsasən verilən digər bank hesabları»;
- ☐ D-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar» K-t «Bank hesablaşma hesabları»;
- ☐ D-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar» K-t «Bank hesablaşma hesabları».
- ☐ D-t «Tələblərə əsasən verilən digər bank hesabları» K-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar»;
- ☒ D-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar» K-t «Kassa»;

369 Auditor qısamüddətli bank kreditinin ASK müəssisəsinin hesablaşma hesabına köçürülməsi üzrə hansı mühasibat yazılışını düzgün hesab edir:

- ☒ D-t 223 K-t 501.
- ☐ D-t 221 K-t 401;
- ☐ D-t 224 K-t 401;
- ☐ D-t 221 K-t 431;
- ☐ D-t 224 K-t 431;

370 ASK müəssisəsində traktor və kombaynların təmiri ilə əlaqədar xərclər silinir:

- ☐ gələcək dövrlərin xərclərinə.
- ☐ üstəlik xərclərə;
- ☐ kommersiya xərclərinə;
- ☐ inzibati xərclərə;
- ☒ norma daxilində istehsal xərclərinə;

371 ASK müəssisəsi aldığı traktorların səmərəli istifadə müddəti nə vaxt müəyyən olunur:

- ☐ obyektin uçota alındığından 6 ay sonra;
- ☐ obyektin uçota alınmasına qədər;
- ☐ əsas vəsaitlər dövrüyyədən çıxdıqdan sonra.
- ☐ onların fəaliyyətinin istənilən dövründə;
- ☒ obyektin mühasibat uçotuna alınması zamanı;

372 əsas sürüdən çıxdax edilmiş heyvanlar hansı dəyərlə mədaxil edilir?

- ☐ bazar qiyməti ilə
- ☐ plan maya dəyəri ilə
- ☐ faktiki maya dəyəri ilə
- ☒ balans dəyəri ilə
- ☐ düzgün cavab yoxdur

373 Heyvandarlıqda kökəldilməyə qoyulmuş heyvanlar necə mədaxil edilir?

- ☐ düzgün cavab yoxdur
- ☐ faktiki maya dəyəri ilə
- ☐ plan maya dəyəri ilə
- ☒ balans dəyəri ilə
- ☐ bazar qiyməti ilə

374 ASK təşkilatında qısamüddətli kreditlər üzrə faizlərin ödənilməsi üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- ☐ D-t 801 K-t 343;
- ☒ D-t 501 K-t 223;
- ☐ D-t 401 K-t 223;
- ☐ D-t 801 K-t 401;
- ☐ D-t 343 K-t 801;

375 ASK təşkilatında uzunmüddətli kreditlər üzrə faizlərin silinməsi üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- ☐ D-t 801 K-t 343;
- ☒ D-t 343 K-t 401;
- ☐ D-t 801 K-t 401;
- ☐ D-t 401 K-t 343;
- ☐ D-t 343 K-t 801;

376 ASK təşkilatında əsas vəsaitlərin kreditə alınması zamanı hesablanmış faiz məbləğinə hansı mühasibat yazılışı tərtib olunmalıdır?

- ☐ D-t 801 K-t 113;
- ☐ D-t 111 K-t 341;
- ☐ D-t 341 K-t 111;
- ☒ D-t 113 K-t 401;
- ☐ D-t 113 K-t 801;

377 Meyvə-tərəvəz məhsullarının istehsal sexindən tərəvəz anbarına daxil olmasının aşağıdakı yazılış düzgün hesab edilir:

- ☐ D-t 531 K-t 223
- ☐ D-t 205 K-t 531;
- ☐ D-t 532 K-t 223;
- ☐ D-t 223 K-t 532;
- ☒ D-t 205 K-t 202;

378 İstehsala buraxılmış materiallar üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- ☐ D-t «Mallar» K-t «İstehsalat məsrəfləri»
- ☒ D-t «İstehsalat məsrəfləri» K-t «Mallar»
- ☐ D-t «Malsatan və podratçılara qısamüddətli kreditör borcları» K-t «Mallar»
- ☐ D-t «Bitməmiş istehsal» K-t «Mallar»
- ☐ D-t «İnzibati xərclər» K-t «Mallar»

379 ASK təşkilatında işçilərə əmək haqqı hesablandıqda hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- ☐ D-t «Digər qısamüddətli debitor borcları» K-t «Hesabat dövrünün xalis mənfəəti (zərəri)»;
- ☐ D-t «Hesabat dövrünün xalis mənfəəti (zərəri)» K-t «Törəmə (asılı) müəssisələrə uzunmüddətli kreditör borcları»;
- ☒ D-t «İstehsalat məsrəfləri» K-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar»;
- ☐ D-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar» K-t «Uzunmüddətli bank kreditləri»;
- ☐ D-t «Törəmə (asılı) müəssisələrə uzunmüddətli kreditör borcları» K-t «Hesabat dövrünün xalis mənfəəti (zərəri)»;

380 Auditor mal göndərənlərdən daxil olan taraların mədaxili üzrə aşağıdakı yazılışı düzgün hesab edir:

- ☐ D-t 205 K-t 221
- ☒ D-t 205 K-t 211;
- ☐ D-t 341 K-t 223;
- ☐ D-t 223 K-t 341;
- ☐ D-t 221 K-t 223;

381 Meyvə-tərəvəz anbarından satılmış məhsulların silinməsi üzrə aşağıdakı yazılış düzgün hesab edilir:

- ☐ D-t 223 K-t 211
- ☒ D-t 601 K-t 205;
- ☐ D-t 341 K-t 601;
- ☐ D-t 211 K-t 341;
- ☐ D-t 211 K-t 223;

382 Meyvə-tərəvəz anbarından məhsulların satışı üzrə aşağıdakı yazılış düzgün hesab edilir:

- ☐ D-t 531 K-t 221
- ☐ D-t 531 K-t 221;
- ☐ D-t 205 K-t 601;
- ☒ D-t 211 K-t 601;
- ☐ D-t 205 K-t 221;

383 Auditor məhsulların tərəvəz anbarına daxil olmasının aşağıdakı yazılışını düzgün hesab edir:

- ☐ D-t 532 K-t 205
- ☒ D-t 205 K-t 531;
- ☐ D-t 532 K-t 223;
- ☐ D-t 223 K-t 532;
- ☐ D-t 205 K-t 532;

384 ASK təşkilatında daxil olmuş məhsulların alış dəyərinə daxil edilmir:

- ☐ tədarükçü təşkilat tərəfindən ödənilən üstəlik xərclər və yığımlar
- ☐ məhsulların uzunmüddət saxlanması xərcləri;
- ☒ nəqliyyat xərcləri, avadanlıqların dəyəri;
- ☐ faktiki daxil olmuş mallara görə ödənilmiş məbləq;
- ☐ tədarük qiymətinə preyskurantda nəzərdə tutulmuş əlavə;

385 ASK təşkilatında kənd təsərrüfatı maşınlarının saxlanması xərclərinin auditi zamanı yoxlanılır:

- ☒ görülmüş işlərin faktiki həcminə müvafiq olaraq materialların silinməsi-nin düzgünlüyü
- ☐ kənd təsərrüfatı maşınlarının strukturu;
- ☐ kənd təsərrüfatı maşınlarının texniki xarakteristikası;
- ☐ yağ-sürtgü materiallarının silinməsinin düzgünlüyü;
- ☐ görülmüş işlərin dəyərinin qiymətləndirilməsinin düzgünlüyü

386 ASK təşkilatında müqəssir şəxsdən əksikgəlmənin tutulması mümkün olmadıqda həmin məbləğ silinməlidir?

- ☒ maliyyə nəticələrinə;
- ☐ hazır məhsula;
- ☐ əmtəə-material qiymətlilərinin dəyərinə;
- ☐ əməliyyat xərclərinin tərkibinə;
- ☐ əməyin ödənişi üzrə işçi heyəti ilə hesablaşmaya;

387 ASK təşkilatında materialların kreditə alınması zamanı hesablanmış faiz məbləği onların uçota alınmasına qədər əks etdirilməlidir:

- ☒ əmtəə-material qiymətlilərinin dəyərinə;
- ☐ satışdan kənar xərclərin tərkibində;
- ☐ təşkilatın xalis mənfəətində;
- ☐ əməliyyat xərclərinin tərkibində;
- ☐ təşkilatın əlavə kapitalında;

388 ASK təşkilatında materialların kreditə alınması zamanı hesablanmış faiz məbləği onların uçota alınmasından sonra əks etdirilməlidir:

- ☐ əmtəə-material qiymətlilərinin dəyərinə;
- ☐ satışdan kənar xərclərin tərkibində;
- ☐ təşkilatın xalis mənfəətində;
- ☒ əməliyyat xərclərinin tərkibində;
- ☐ təşkilatın əlavə kapitalında;

389 ASK təşkilatında məhsul satışından ümumi gəlir məbləği üzrə hansı yazılış auditor tərəfindən düzgün hesab edilir:

- ☐ Dt 223 – Kt 341
- ☐ Dt 341 – Kt 811
- ☒ Dt 601 – Kt 801
- ☐ Dt 601 – Kt 341
- ☐ Dt 811 – Kt 223

390 Auditora görə meyvə-tərəvəz məhsullarının satışından gəlir müəyyən olunmamalıdır:

- ☐ satılmış məhsulların strukturuna görə
- ☐ satış qiyməti səviyyəsinə görə;
- ☐ alış qiymətləri səviyyəsinə görə
- ☒ bazar qiymətləri səviyyəsinə görə;
- ☐ satılmış məhsulların miqdarına görə;

391 Auditor ASK təşkilatında məhsulların mədaxil edilməsinin hansı yazılışını düzgün hesab edir:

- ☒ Dt 205 – Kt 431
- ☐ Dt 433 – Kt 211
- ☐ Dt 431 – Kt 223
- ☐ Dt 431 – Kt 221
- ☐ Dt 433 – Kt 223

392 ASK təşkilatında meyvə - tərəvəz üzrə təbii itgiyə aid edilmir:

- ☐ daxil olmuş məhsulun keyfiyyəti
- ☒ çatışmazlıq ;
- ☐ məhsulun norma daxilində xarab olması;
- ☐ nəmliyin azalması;
- ☐ daşınmanın müddəti;

393 ASK təşkilatında mal ehtiyatlarının auditi əsaslanır:

- ☐ doğru cavab yoxdur
- ☐ ehtiyatların bərpa edilməsi müddəti ;
- ☒ kənd təsərrüfatı məhsullarının orta saxlanma müddəti;
- ☐ kənd təsərrüfatı məhsulları ehtiyatlarının həcmi;
- ☐ avadanlıqların mövcudluğu;

394 Auditor ASK təşkilatında məhsulların alış dəyərində daxil edilmiş aşağıdakı məbləği düzgün saymır:

- ☐ daxil olmuş məhsulun keyfiyyəti
- ☐ məhsulların uzun müddətə saclanması üzrə;
- ☐ məhsulun norma daxilində xarab olması;
- ☐ faktiki qəbul edilmiş məhsullara görə
- ☒ avadanlıqların dəyəri;

395 Auditor hansı halda ASK təşkilatının cari xərclərinin uçotda tanınmasını düzgün hesab edir?

- ☐ borc və kreditlər qaytarıldıqda
- ☐ avans formasında verildikdə ;
- ☐ maliyyə qoyuluşuna yönəldikdə;
- ☐ qeyri dövriyyə aktivlərinə yönəldikdə;
- ☒ kapitalın azalmasına səbəb olduqda;

396 ASK təşkilatında pul vəsaitlərinin bank hesablarında hərəkəti debet və kredit dövriyyəsi ilə hansı hesabda uçota alınmalıdır?

- ☐ 221
- ☒ 223
- ☐ 224
- ☐ 225
- ☐ 222

397 ASK təşkilatında pul vəsaitlərinin kassada hərəkəti debet və kredit dövriyyəsi ilə hansı hesabda uçota alınmalıdır?

- ☒ 221
- ☐ 223
- ☐ 224
- ☐ 225
- ☐ 222

398 Auditor ASK təşkilatında material qiymətlilərinin faktiki və uçot dəyəri arasındakı fərqin hansı hesabın debetində silinməsinə düzgün hesab edir?

- ☐ 218 «Şübhəli borclar üzrə düzəlişlər
- ☒ 208 «Ehtiyatların dəyərinin azalmasına görə düzəlişlər»;
- ☐ 202-2 «İstehsalda istifadə olunmuş köməkçi xammal»;
- ☐ 202-2 «İstehsalda istifadə olunmuş əsas materiallar»;
- ☐ 235 «Sair qısamüddətli maliyyə aktivlərinin dəyərinin azalmasına görə düzəlişlər»;

399 ASK təşkilatında kassanın inventarizasiyası zamanı əksikgəlmə üzrə hansı yazılış aparılmalıdır?

- ☐ D-t 221 K-t 341;
- ☐ D-t 223 K-t 341
- ☐ D-t 223 K-t 801;
- ☐ D-t 221 K-t 801;
- ☒ D-t 545 K-t 801;

400 ASK təşkilatında kassanın inventarizasiyası zamanı artıqgəlmə üzrə hansı yazılış aparılmalıdır?

- ☐ D-t 225 K-t 801,;
- ☐ D-t 223 K-t 341;
- ☒ D-t 221 K-t 801;
- ☐ D-t 223 K-t 801;
- ☐ D-t 225 K-t 341;

401 ASK təşkilatında kassada nağd pulun və digər qiymətlilərin yoxlanması nə zaman başlanır:

- ☐ kassanın inventarizasiyası prosesində müəssisə rəhbərliyi və baş mühasibin iştirakı təmin olunduqdan sonra.
- ☐ kassa hesabatı və ona əlavə edilən kassa mədaxil-məxaric orderləri auditora təqdim edildikdən dərhal sonra;
- ☐ auditor hüquqi şəxsin maliyyə hesabatlarının dürüslüyünün yoxlanması məqsədi ilə təşkilata gəldikdən dərhal sonra;
- ☒ kassa hesabatı yoxlandıqdan və «Kassa» hesabı üzrə saldonun çıxarılması üçün mühasibatlığa verildikdən sonra;
- ☐ müəssisə rəhbərliyini kassanın yoxlanması haqqında göstəriş verdikdən sonra;

402 ASK-də kassa hesabatı yoxlandıqdan sonra düzəlişə yol verilməməsi üçün auditor nə edir:

- ☒ kassa hesabatına və ona əlavə edilən kassa mədaxil-məxaric orderlərinə qeyd edərək viza qoyur.
- ☐ kassa hesabatına və ona əlavə kassa mədaxil-məxaric orderlərini kassa hesabatına daxil edir;
- ☐ kassa hesabatına və ona əlavə kassa mədaxil-məxaric orderlərini mühasibatlığa təqdim edir;
- ☐ kassa hesabatına və ona əlavə kassa mədaxil-məxaric orderlərini müəssisənin rəhbərliyinə təqdim edir;
- ☐ kassa hesabatına və ona əlavə kassa mədaxil-məxaric orderlərini özündə saxlayır;

403 ASK təşkilatında kassanın inventarizasiyası zamanı kassada olan bütün mədaxil və məxaric orderləri:

- ☐ auditora təqdim olunur.
- ☒ kassa hesabatına daxil edilir;
- ☐ mühasibatlığa təqdim olunur;
- ☐ inventarizasiya aktına daxil edilir;
- ☐ yoxlama komissiyasına təqdim olunur;

404 ASK təşkilatında kassa əməliyyatlarının auditinin əsas istiqamətlərinə daxildir:

- ☐ ASK təşkilatının malgöndərənlər və podratçılarla hesablaşmalarının düzgünlüyünün yoxlanması.
- ☐ ASK təşkilatının işçilərinə hesablanmış əmək haqqının düzgünlüyünün yoxlanması;
- ☒ nağd pulun inventarizasiyası, kassaya pul vəsaitinin daxil olması və xərcə silinməsinin düzgünlüyünün yoxlanması;
- ☐ nağd pulun inventarizasiyası, kassa mədaxil və məxaric orderlərindəki yazılışların yoxlanması;
- ☐ kassa mədaxil və məxaric orderlərinin nömrələrinin qeydiyyat jurnallarındakı yazılışlara uyğunluğunun yoxlanması;

405 Auditor tələb olunmayan malları müəyyən edir:

- ☐ seçmə uçot məlumatları əsasında.
- ☒ inventarizasiya cədvəli əsasında;
- ☐ operativ uçot məlumatları əsasında;
- ☐ əmtəə balansı əsasında;
- ☐ statistik hesabat məlumatları əsasında;

406 Auditor ASK təşkilatında alınmış material qiymətlilərə görə hesablaşmanın aparılmasının düzgünlüyünü və əsaslılığını necə yoxlayır?

- ☐ çek kitabçalarının məlumatları ilə bank çıxarışı və kassa mədaxil orderləri üzləşdirilir.
- ☐ çek kitabçalarının məlumatları ilə bank çıxarışı məlumatları üzləşdirilir;
- ☒ ödəmə sənədlərində göstərilən məbləğ bank çıxarışı məlumatları üzləşdirilir;
- ☐ çek kitabçalarının məlumatları ilə kassa mədaxil orderləri məlumatları üzləşdirilir;
- ☐ kassa mədaxil orderlərinin məlumatları ilə bank çıxarışı məlumatları üzləşdirilir;

407 Auditor ASK təşkilatında alınmış material qiymətlilərə görə hesablaşmanın aparılmasının düzgünlüyünü və əsaslılığını necə yoxlayır?

- ☐ çek kitabçalarının məlumatları ilə bank çıxarışı və kassa mədaxil orderləri üzləşdirilir.
- ☐ çek kitabçalarının məlumatları ilə bank çıxarışı məlumatları üzləşdirilir;
- ☒ ödəmə sənədlərində göstərilən məbləğ bank çıxarışı məlumatları üzləşdirilir;
- ☐ çek kitabçalarının məlumatları ilə kassa mədaxil orderləri məlumatları üzləşdirilir;
- ☐ kassa mədaxil orderlərinin məlumatları ilə bank çıxarışı məlumatları üzləşdirilir;

408 ASK təşkilatında hesablaşma hesabından alınan nağd pulların auditi necə aparılır:

- ☒ çek kitabçalarının məlumatları ilə bank çıxarışı və kassa mədaxil orderləri üzləşdirilir.
- ☐ çek kitabçalarının məlumatları ilə bank çıxarışı məlumatları üzləşdirilir;
- ☐ «Ümumi mənfəət (zərər)» və «Satış» hesabının məlumatları üzləşdirilir;
- ☐ «Bank hesablaşma hesabları» və «Kassa» hesabının məlumatları üzləşdirilir;
- ☐ kassa mədaxil orderlərinin məlumatları ilə bank çıxarışı məlumatları üzləşdirilir;

409 ASK təşkilatında nağd hesablaşma qaydasında satışdan pulun mədaxil edilməsinin tamlığı necə yoxlanılır:

- ☐ «Bank hesablaşma hesabları» hesabının debet, «Hesabat ilinin xalis mənfəəti (zərəri)» hesabının kredit dövrüyyəsi üzləşdirilir.
- ☐ «Hesabat ilinin xalis mənfəəti (zərəri)» hesabının debet, «Satış» hesabının kredit dövrüyyəsi üzləşdirilir;
- ☐ «Ümumi mənfəət (zərər)» hesabının debet, «Satış» hesabının kredit dövrüyyəsi üzləşdirilir;
- ☐ «Bank hesablaşma hesabları» hesabının debet, «Ümumi mənfəət (zərər)» hesabının kredit dövrüyyəsi üzləşdirilir;
- ☒ «Kassa» hesabının debet, «Satış» hesabının kredit dövrüyyəsi üzləşdirilir;

410 ASK təşkilatının mal ehtiyatlarının auditinə xüsusi diqqət verilməsinin səbəbini göstərin:

- ☐ bütün cavablar doğrudur.
- ☐ satış üzrə planının yerinə yetirilməsinin əsasını təşkil edir;
- ☒ məhsul satışının maddi əsasını təşkil edir;
- ☐ mal təminatının mənbəyi hesab olunur;
- ☐ tələb olunmayan məhsulları əks etdirir;

411 ASK təşkilatında topdan satışın tsikliliyi hansı göstərici əsasında yoxlanılır:

- ☐ keyfiyyət tsikliliyi orta tsiklilik.
- ☒ orta tsiklilik;
- ☐ müvəqqəti tsiklilik;
- ☐ daimi tsiklilik;
- ☐ kəmiyyət tsikliliyi;

412 ASK təşkilatının topdan satışının auditi aparılır:

- ☒ əmtəə balansı;
- ☐ ödəmə tapşırığı;
- ☐ qarşılıqlı kommersiya kreditləşməsi.
- ☐ mal dövrüyyəsinin nisbi dəyişməsi;
- ☐ mal dövrüyyəsinin dəyişməsinin dinamikası;

413 Yoxlama prosesində auditor kənd təsərrüfatı mallarının hərəkəti formasına görə topdan mal dövrüyyəsinə qruplaşdırır:

- ☐ ixtisaslaşdırılmış, sistem daxili.
- ☐ bərabər, qeyri bərabər;
- ☒ anbar, tranzit;
- ☐ bazar, qeyri bazar;
- ☐ mövsümü, daimi;

414 Avtonəqliyyat təşkilatında köçürülən gəlir vergisi üzrə hansı yazılış auditor tərəfindən düzgün hesab olunur:

- ☐ D-t 341 K-t 221.
- ☐ D-t 245 K-t 533;
- ☐ D-t 533 K-t 245;
- ☒ D-t 533 K-t 521;
- ☐ D-t 221 K-t 341;

415 Avtonəqliyyat təşkilatında təxirə salınmış vergi üzrə hansı yazılış auditor tərəfindən düzgün hesab olunur:

- ☐ D-t 341 K-t 221.
- ☐ D-t 521 K-t 533;
- ☒ D-t 421 K-t 521;
- ☐ D-t 533 K-t 521;
- ☐ D-t 221 K-t 341;

416 Avtonəqliyyat təşkilatında hesalanmış əDV üzrə hansı yazılış auditor tərəfindən düzgün hesab olunur:

- ☒ D-t 801 K-t 521.
- ☐ D-t 521 K-t 241;
- ☐ D-t 341 K-t 245;
- ☐ D-t 245 K-t 341;
- ☐ D-t 241 K-t 521;

417 Avtonəqliyyat təşkilatında işçiyə verilən kredit məbləqi üzrə hansı yazılış auditor tərəfindən düzgün hesab olunur:

- ☐ D-t 223 K-t 225.
- ☐ D-t 225 K-t 223;
- ☐ D-t 213 K-t 245;
- ☐ D-t 245 K-t 213;
- ☒ D-t 173 K-t 221;

418 Avtonəqliyyat təşkilatında büdcəyə ödənilən əDV üzrə hansı yazılış auditor tərəfindən düzgün hesab olunur:

- ☐ D-t 341 K-t 521.
- ☐ D-t 801 K-t 545;
- ☒ D-t 521 K-t 241;
- ☐ D-t 545 K-t 801;
- ☐ D-t 521 K-t 341;

419 Avtonəqliyyat daşımlarından gəlir üzrə hansı yazılış auditor tərəfindən düzgün hesab olunur:

- ☐ D-t 421 K-t 601.
- ☐ D-t 601 K-t 421;
- ☐ D-t 521 K-t 533;
- ☐ D-t 533 K-t 521;
- ☒ D-t 601 K-t 341;

420 Avtonəqliyyat daşımlarından zərər üzrə hansı yazılış auditor tərəfindən düzgün hesab olunur:

- ☐ D-t 421 K-t 601.
- ☐ D-t 601 K-t 421;
- ☐ D-t 521 K-t 533;
- ☐ D-t 533 K-t 521;
- ☒ D-t 341 K-t 601;

421 Avtonəqliyyat təşkilatında təxirə salınmış vergi öhdəliklərinin ödənilməsi üzrə hansı yazılış auditor tərəfindən düzgün hesab olunur:

- ☐ D-t 341 K-t 221.
- ☒ D-t 521 K-t 421;
- ☐ D-t 521 K-t 533;
- ☐ D-t 533 K-t 521;
- ☐ D-t 221 K-t 341;

422 Avtonəqliyyat təşkilatında gələcək dövrlərin gəlirlərinə aid edilən məbləğ üzrə hansı yazılış auditor tərəfindən düzgün hesab olunur:

- ☒ D-t 221 K-t 542.
- ☐ D-t 341 K-t 421;
- ☐ D-t 341 K-t 223;
- ☐ D-t 223 K-t 341;
- ☐ D-t 542 K-t 421;

423 Avtonəqliyyat təşkilatında əsas vəsait obyektləri üzrə amortizasiya hesablanmalıdır:

- ☐ əsas vəsait obyektlərinin yenidən qurulmasından asılı olaraq.
- ☐ əsas vəsait obyektləri konservasiyaya verildikdə;
- ☐ avtomobil daşımalarının nəticələrindən asılı olaraq;
- ☒ avtomobil daşımalarının nəticələrindən asılı olmayaraq;
- ☐ vergiyə cəlb olunan mənfəət məbləğindən asılı olaraq;

424 əsas vəsaitlərin obyektlərinin qiymətlərinin dəyişilməsinə səbəb olan əsaslı xərclər üzrə hansı yazılış auditor tərəfindən düzgün hesab olunur:

- ☐ D-t 103 K-t 202.
- ☐ D-t 101 K-t 102;
- ☒ D-t 103 K-t 122;
- ☐ D-t 202 K-t 103;
- ☐ D-t 102 K-t 101;

425 Avtonəqliyyat təşkilatlarında köhnə şinlərin silinərək yeniləri ilə əvəz olunması üzrə hansı yazılış auditor tərəfindən düzgün hesab olunur:

- ☐ 102 sayılı hesabdən 202 sayılı hesaba.
- ☐ 201 sayılı hesabdən 202 sayılı hesaba;
- ☒ 113 sayılı hesabdən 202 sayılı hesaba;
- ☐ 202 sayılı hesabdən 103 sayılı hesaba;
- ☐ 202 sayılı hesabdən 102 sayılı hesaba;

426 əsas vəsaitlərin obyektlərinin qiymətlərinin dəyişilməsinə gətirib çıxarmayan əsaslı xərclər üzrə hansı yazılış auditor tərəfindən düzgün hesab olunur:

- ☐ D-t 112 K-t 202.
- ☐ D-t 611 K-t 112;
- ☐ D-t 113 K-t 112;
- ☒ D-t 202 K-t 112;
- ☐ D-t 343 K-t 112

427 əsas vəsait obyektlərinin ləğv olunmasından ehtiyat hissələri və başqa tullantılar hansı hesabın kreditində əks etdirilməlidir:

- ☐ 501
- ☐ 207
- ☐ 631
- ☒ 611
- ☐ 206

428 Avtonəqliyyat təşkilatlarının xərcləri uçotda hansı hesabat ilində tanınır:

- ☐ investisiya olunduğu dövrdə.
- ☐ baş verdiyi və ödənildiyi dövrdə;
- ☒ ödəniş vaxtından asılı olmayaraq baş verdiyi dövrdə;
- ☐ ödənildiyi ildə;
- ☐ avans verildiyi dövrdə;

429 Avtonəqliyyat təşkilatında əsas vəsait obyektlərinə köhnəlmənin hesablanması əks etdirilməlidir:

- ☐ ilin sonunda 122 sayılı hesabda.
- ☐ hər rüb 112 sayılı hesabda;
- ☒ ilin sonunda 112 sayılı hesabda;
- ☐ hər ay 112 sayılı hesabda;
- ☐ hər ay 122 sayılı hesabda

430 Avtonəqliyyat təşkilatında gəlirlərin qəbul edilmə şərtlərindən biri yerinə yetirilmirsə, bu halda o, hesab olunur:

- ☐ gələcək dövrün xərcləri.
- ☒ kreditor borcları;
- ☐ debitor borcları;
- ☐ təşkilatın zərəri;
- ☐ gələcək dövrün gəliri;

431 əsas vəsaitlərin obyektlərinin ləğv olunması zamanı yaranan material qiymətliləri üzrə hansı yazılış auditor tərəfindən düzgün hesab olunur:

- ☐ D-t 542 K-t 611.
- ☒ D-t 201 K-t 611;
- ☐ D-t 121 K-t 202;
- ☐ D-t 202 K-t 121;
- ☐ D-t 611 K-t 542;

432 Lizing yolu ilə əldə edilmiş nəqliyyat vasitələrinə görə lizing ödəmələrinə daxil edilmir:

- ☐ mənfəət vergisi üzrə xərclər.
- ☐ nəqliyyat vasitələrinin işlək vəziyyətə gətirilməsi ilə bağlı xərclər;
- ☐ lizing vasitəsi ilə nəqliyyat vasitələrinin alınması ilə bağlı xərclər;
- ☐ lizing yolu ilə alınmış nəqliyyat vasitələrindən istifadə üzrə xərclər;
- ☒ lizing predmetinin alış dəyəri;

433 Auditor şübhəli borclar üzrə ehtiyatların yaradılması ilə bağlı xərclərin nəyin tərkibində əks etdirilməsini düzgün qəbul etməlidir:

- ☐ gələcək dövrün xərclərinin tərkibinə.
- ☐ təşkilatın kommersiya xərclərinin tərkibinə;
- ☐ satışdan kənar xərclərin tərkibinə;
- ☒ digər xərclərin tərkibinə;
- ☐ yüklərin (səmişlərin) daşınması xərclərinin tərkibinə;

434 Avtonəqliyyat təşkilatında qeyri satışdan gəlirlər və xərclər təsir göstərir:

- ☐ təşkilatın sərəncamında qalan xalis mənfəətə.
- ☐ təşkilatın kommersiya xərclərinə;
- ☐ vergi tutulan mənfəətin məbləhinə;
- ☐ yükləmə-boşaltma işlərindən əldə olunan mənfəətə;
- ☒ balans mənfəətinə;

435 Avtomobil nəqliyyatında hesabat ilində yükdaşınmanın maya dəyərində tanınan xərclərə aid edilir:

- ☐ maliyyə qoyuluşları.
- ☒ inzibati;
- ☐ kapital qoyuluşları;
- ☐ bitməmiş istehsal üzrə;
- ☐ birbaşa;

436 Avtonəqliyyat təşkilatında digər xərclərə aid edilir:

- ☒ təşkilatın günahı ilə bağlı zərərin ödənilməsi.
- ☐ kəçürülmüş avanslar;
- ☐ ödənilmiş kreditlər;
- ☐ vergi qanunvericiliyinin pozulmasına görə cərimə;
- ☐ ödənilmiş borclar;

437 Auditor tələb olunma müddəti ötmüş debitor borclarının silinməsinin hansı xərclərin tərkibində əks etdirilməsini düzgün qəbul etməlidir:

- ☐ gələcək dövrün xərcləri.
- ☐ kommersiya xərcləri;
- ☒ digər xərclər;
- ☐ satışdan kənar xərclər;
- ☐ adi fəaliyyət üzrə xərclər;

438 Avtonəqliyyat təşkilatının digər gəlirlərinə aid edilir:

- ☐ alınmış kreditlər.
- ☒ əvəzi ödənilmədəq daxil olmuş aktivlər;
- ☐ alınmış avanslar;
- ☐ daxil olmuş girov;
- ☐ ödənilmiş borclar;

439 Avtonəqliyyat təşkilatlarında gəlirlər uçotda tanınır:

- ☐ təşkilatın debitor borcları.
- ☐ əlavə dəyər verqisi məbləqı;
- ☒ aktivlərin daxil olması sayəsində iqtisadi səmərənin yüksəlməsi;
- ☐ nizamnamə kapitalına qoyuluş məbləqində;
- ☐ öhdəliklərin təmin edilməsi üzrə daxil edilmiş girov,qabaqcadan ödəmə;

440 Avtonəqliyyat təşkilatında qəlirlərin qəbul edilməsi metodu:

- ☐ verqi uçotu məqsədi ilə müəyyən edilmiş.
- ☐ analitik;
- ☒ hesablama;
- ☐ kassa;
- ☐ mühasibat uçotu məqsədi ilə müəyyən edilmiş;

441 Nəqliyyat təşkilatında sıradan çıxmış şinlərin yenisi ilə əvəz olunması necə qiymətləndirilməlidir:

- ☐ bütün cavablar düzdür.
- ☐ əmtəə-material qiymətlilərin dəyişməsi kimi;
- ☐ amortizasiyanın hesablanması kimi;
- ☒ əsas vəsaitlərin təmiri kimi;
- ☐ təkrar xammal kimi;

442 Avtomobil nəqliyyatında yük(sərnişin) daşınması üzrə xərclərin tərkibinə hansı ehtiyat növü daxil edilir:

- ☐ maliyyə qoyuluşlarına qiymətdən düşməsi üzrə.
- ☒ qarşıda gələn ödəmə və haqqlar üzrə ;
- ☐ material-istehsalat ehtiyatlarının dəyərinin aşağı düşməsi üzrə;
- ☐ şübhəli borclar üzrə;
- ☐ qeyri dövrüyyə aktivlərinə qoyuluşlar üzrə;

443 Avtomobil nəqliyyatında texnoloji tsiklin bütün mərhələlərindən keçməmiş yüklərin və sərnişinlərin həcmi aid edilir:

- ☐ sair xərclərə.
- ☐ cari xərclərə;
- ☒ tamamlanmamış daşınma prosesinə;
- ☐ gələcək dövrin xərclərinə;
- ☐ gələcək dövrün gəlirinə;

444 Mövsümdə dəyişilən şinlər əks etdirilməlidir:

- ☐ uçot vərəqlərində;
- ☐ müşayətedici sənədlərdə;
- ☒ xüsusi dövrüyyə cədvəlində;
- ☐ qaimədə;
- ☐ spesifikasiyada.

445 Nəqliyyat vasitələrinin cari təmirini aparan ixtisaslaşmış təşkilatın hesabının aksept edilməsi üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün hesab olunur?

- ☐ D-t «Gələcək hesabat dövrlərin xərcləri» K-t «İstehsalat məsrəfləri»
- ☐ D-t «İstehsalat məsrəfləri» K-t « Bank hesablaşma hesabları »;
- ☒ D-t «İnzibati xərclər» K-t Malsatan və podratçılara kreditör borcları;
- ☐ D-t «Torpaq, tikili və avadanlıqlar» K-t « Bank hesablaşma hesabları »;
- ☐ D-t « Torpaq, tikili və avadanlıqlar » K-t « Gələcək hesabat dövrlərin xərcləri»

446 Avtonəqliyyat təşkilatında gələcək dövrlərin xərclərinin silinməsi üzrə hansı yazılış auditor tərəfindən düzgün hesab olunur:

- ☒ D-t 202 K-t 242.
- ☐ D-t 242 K-t 221;
- ☐ D-t 341 K-t 223;
- ☐ D-t 223 K-t 341;
- ☐ D-t 221 K-t 242;

447 Avtonəqliyyat avadanlıqlarının saxlanması və istismarı üzrə xərc smetasına daxil edilmir:

- ☐ avadanlıqların təmiri xərcləri.
- ☐ idarəetmə heyətinin əmək haqqı;
- ☐ avadanlıqların amortizasiyası;
- ☒ növbətçi heyətin əməyinin ödənişi xərcləri;
- ☐ sığorta xərcləri;

448 Avtonəqliyyat təşkilatında xalis mənfəətin silinməsi üzrə hansı yazılış auditor tərəfindən düzgün hesab olunur:

- ☒ D-t 801 K-t 341;
- ☐ D-t 223 K-t 341;
- ☐ D-t 421 K-t 542.
- ☐ D-t 542 K-t 421;
- ☐ D-t 341 K-t 223;

449 Avtonəqliyyat təşkilatında zərərin silinməsi üzrə hansı yazılış auditor tərəfindən düzgün hesab olunur:

- ☐ D-t 421 K-t 542.
- ☐ D-t 542 K-t 421;
- ☐ D-t 341 K-t 223;
- ☐ D-t 223 K-t 341;
- ☒ D-t 341 K-t 801;

450 Mövcud qanunvericiliyə görə avtonəqliyyat təşkilatlarında işçilərin əmək haqqlarından icazəsiz tutula bilməz:

- ☐ Təhtə hesab məbləğ üzrə borcun.
- ☐ Sosial sığortaya ayırmalar;
- ☒ Həmkarlar ittifaqına ayırmalar;
- ☐ Gəlir vergisi;
- ☐ Əvvəl verilmiş avans və artıq ödəmə üzrə borc;

451 Kassanın inventarizasiyasının nəticələrini əks etdirən akt neçə nüsxədən ibarət olmalıdır?

- ☐ 5
- ☒ 3
- ☐ 2
- ☐ 1
- ☐ 4

452 Avtonəqliyyat təşkilatının qeyri satış xərclərinə daxil edilmir:

- ☐ aktivlərin yenidən qiymətləndirilməsi.
- ☒ vergi orqanları tərəfindən tutulan cərimə;
- ☐ kurs fərqləri;
- ☐ əvəzsiz qaydada alınmış aktivlərin dəyəri;
- ☐ müqavilə şərtlərinin pozulmasına görə ödənilən cərimə;

453 Avtonəqliyyat təşkilatının mənfəət vergisinin hesablanması zamanı nəzərə alınmır:

- ☐ yük və səpnişinlərin daşınmasından gəlirlər.
- ☐ anbar və ekspedisiya əməliyyatlarından gəlirlər;
- ☒ ayın sonuna borc öhdəliklərindən daxil olan gəlirlər;
- ☐ borc öhdəliklərindən onların alınması anında daxil olan gəlirlər;
- ☐ avtomobil nəqliyyatının işindən gəlir;

454 Avtonəqliyyat təşkilatında hansı məsələnin yoxlanması alınmış və verilmiş avanslar üzrə hesablaşmaların auditinə daxil deyil?

- ☐ alıcılar tərəfindən alınmış məhsulların dəyərinin tam və vaxtında ödənilməsi.
- ☐ daxil olmuş avans ödəmələri məbləğindən ƏDV ödənilməsi;
- ☐ avansların alınmasının əsaslı olması;
- ☒ alıcıların borclarının reallığı;
- ☐ xarici valyutada alınmış avansların uçotunun düzgünlüyü;

455 Auditorp nəqliyyat təşkilatında material ehtiyatlarının buraxılması üzrə ilkin sənədlərin mövcudluğu və tamlığını yoxlamalıdır:

- ☐ material ehtiyatlarının saxlanılmasının təşkilinin auditi zamanı;
- ☐ material məsrəflərinin məhsulun maya dəyərinə daxil edilməsinin düzgünlüyünün auditi zamanı;
- ☐ mal göndərənlərlə hesablaşmaların aparılmasının düzgünlüyünün auditi zamanı;
- ☐ material məsrəflərinin auditi zamanı;
- ☒ material qiymətlilərinin silinməsinin auditi zamanı;

456 Avtonəqliyyat təşkilatında daşımaların auditi zamanı auditor hansı göstəricilərin dürüstlüyünü yoxlamalıdır:

- ☐ cəmi yürüşlərin tərkibində yüklə yürüşlərin payı.
- ☐ nəqliyyat-ekspedisiya və yükləmə-boşaltma işlərinin həcmi;
- ☐ daşınma məsafəsi və daşınma tarifləri;
- ☐ yük dövriyyəsinin həcmi və yerinə yetirilmiş reyslərin miqdarı;
- ☒ daşınmış ton-yüklərin və ton-km miqdarı;

457 Avtonəqliyyat təşkilatlarında yoxlama zamanı əksik gəlmələr konkret günahkar aşkar edilmədikdə silinir:

- ☐ köməkçi istehsalata.
- ☐ təsərrüfat xərclərinə;
- ☐ mənfəət və zərərə;
- ☒ istehsal xərclərinə;
- ☐ əsas istehsalata;

458 Avtonəqliyyat təşkilatında illik hesabatın təsdiq edilməsindən sonra mənfəətdən ayırmalar köçürülməlidir:

- ☐ 241 saylı hesabın debetindən 521 saylı hesabın kreditinə.
- ☐ 421 saylı hesabın debetindən 901 saylı hesabın kreditinə;
- ☐ 901 saylı hesabın debetindən 421 saylı hesabın kreditinə;
- ☒ 341 saylı hesabın debetindən 901 saylı hesabın kreditinə;
- ☐ 521 saylı hesabın debetindən 241 saylı hesabın kreditinə;

459 Avtonəqliyyat təşkilatında müqavilə öhdəliklərinin yerinə yetirilməməsinə görə iddialara daxil edilə bilməz:

- ☐ malsatanlar, podratçılar, alıcılar, sifarişçilər tərəfindən müqavilə öhdəlikləri yerinə yetirmədikdə.
- ☐ müəssisənin hesabından səhvən silinən məbləğə görə bank müəssisəsinə;
- ☐ mal göndərənlərə materialların və malların keyfiyyət standartlarına, texniki şərtlərə, sifarişə uyğun olmaması aşkar edildikdə;
- ☐ malsatan və podratçıların hesabları yoxlanarkən qiymət və tariflərin müqavilədə göstərilən preyskuranta uyğun gəlmədiyi, hesablama səhvləri aşkar edildikdə;
- ☒ müqavilə şərtlərində dəyişikliklərin aparılması ilə bağlı müraciət;

460 Avtonəqliyyat təşkilatında təhtəl hesab şəxslərə pul vəsaitinin verilməsi üzrə hansı yazılış auditor tərəfindən düzgün hesab olunur?

- ☐ D-t 225 K-t 244
- ☐ D-t 244 K-t 225
- ☐ D-t 244 K-t 223
- ☐ D-t 223 K-t 244
- ☒ D-t 244 K-t 221

461 Avtonəqliyyat təşkilatının işçisi ezamiyyədən qayıtdıqdan sonra tərtib etməlidir:

- ☐ Nağd pulun hərəkəti hesabatı.
- ☒ Avans hesabatı;
- ☐ Kassa hesabatı;
- ☐ Balans hesabatı;

- ☐ Gəlir və xərc hesabı;

462 Avtonəqliyyat təşkilatında uzun müddətli kreditlər üzrə faizlərin ödənilməsi xərcləri aid edilir:

- ☐ Gələcək dövrün gəlirlərinə.
☒ Mənfəətdən istifadəyə;
☐ Maya dəyərinə;
☐ Mənfəət və zərərə;
☐ Gələcək dövrün xərclərinə;

463 Avtonəqliyyat təşkilatında kassa intizamına riayət edilməsinin auditi zamanı auditor aşağıdakı prosedurdan istifadə edir:

- ☐ kassa məxaric orderlərinin yoxlanılması
☐ kassa əməliyyatlarının rəsmiləşdirilməsinin yoxlanılması
☐ müəssisədə çek kitabçalarının tam şəkildə doldurulmasının yoxlanılması
☒ kassa kitabının aparılmasının düzgünlüyünün yoxlanılması
☐ kassa hesabatlarının yekunlarının yoxlanılması

464 Nəqliyyat təşkilatında material qiymətlilərinin mədaxil edilməsinin tamlığı—nın və qiymətləndirilməsinin düzgünlüyü yoxlanılır:

- ☐ material qiymətliləri üzrə çatışmazlıqların, itgilərin və mənimsəmələrin uçotunun auditi zamanı;
☐ material qiymətlilərinin icmal uçotunun auditi zamanı;
☐ material qiymətlilərinin daxil olması üzrə əməliyyatların auditi zamanı;
☒ anbarlarda material qiymətlilərinin hərəkətinin analitik uçotunun auditi zamanı;
☐ material qiymətlilərdən istifadənin təhlil olunması zamanı;

465 Nəqliyyat təşkilatında material-istehsalat ehtiyatlarının (ME) auditi zamanı auditor hansı məsələləri yoxlamalıdır:

- ☒ ME -nin tam və vaxtında mədaxil edilməsi
☐ hesablarda üzrə öhdəliklərin yaranması səbəblərinin tədqiq olunması
☐ ME üzrə aparılmış inventarizasiyanın keyfiyyətinin qiymətləndirilməsi;
☐ ME -ə tələbatın ödənilməsi;
☐ ME ilə bağlı müstəqim xərclərin uçotda əks olunmasının düzgünlüyünün müəyyən olunması;

466 Auditor avtonəqliyyat təşkilatında nağd pulun məqsədli təyinatı üzrə istifadə olunmasını necə yoxlayır?

- ☐ kassa əməliyyatlarının rəsmiləşdirilməsinin düzgünlüyünün yoxlanılması ilə
☐ kassa hesabatlarının yekunlarının düzgünlüyünün yoxlanılması ilə
☐ kassa mədaxil və məxaric orderlərinin düzgünlüyünün yoxlanılması ilə
☒ bankdan alınmış və xərclənmiş pul haqqında məlumatların tutuşdurulması ilə
☐ müəssisədə çek kitabçalarının doldurulmasının düzgünlüyünün yoxlanılması ilə

467 Avtonəqliyyat təşkilatında kommersiya və inzibati xərclər örtülür:

- ☐ satışdan mənfəət hesabına;
☒ ümumi mənfəət hesabına;
☐ satışdankənar mənfəət hesabına.
☐ xalis mənfəət hesabına;
☐ vergitutulana qədər mənfəət hesabına;

468 Avtonəqliyyat təşkilatının kassasından nağd pulun silinməsinin yoxlanılması zamanı auditor hansı audit prosedurlarını həyata keçirir:

- ☐ kassada olan qalıqların limitə uyğun olmasının yoxlanılması
☐ balansın yoxlanılması
☐ hesablasmaların vaxtında aparılmasının yoxlanılması

- ☐ verilmiş etibarnamələrin uçot jurnalının yoxlanılması
- ☒ kassa hesablarının yekunlarının yoxlanılması

469 Nəqliyyat təşkilatında material ehtiyatlarının (ME) silinməsi üzrə əməliyyatların auditi zamanı auditor hansı məsələləri yoxlamalıdır:

- ☐ material məsrəflərinin məhsulun maya dəyərinə daxil edilməsinin düzgünlüyü;
- ☐ ME-nin saxlanılmasının təşkili vəziyyəti
- ☐ mal göndərənlərlə hesablaşmaların aparılmasının düzgünlüyü;
- ☐ ME-nin dəyərinin ödənilməsinin düzgünlüyü;
- ☒ ME-nin buraxılması üzrə ilkin sənədlərin mövcudluğu və tamlığı

470 Auditor nəqliyyat təşkilatının kassasında saxlanan pul sənədlərini yoxlamalıdır:

- ☐ kassa əməliyyatlarının auditi zamanı;
- ☐ maliyyə nəticələrinin auditi zamanı;
- ☐ qeyri maddi aktivlərin auditi zamanı;
- ☒ hesablaşma əməliyyatlarının auditi zamanı;
- ☐ təsis sənədlərinin auditi zamanı;

471 Auditor nəqliyyat təşkilatında material qiymətliləri üzrə hesabatın düzgünlüyünü yoxlayır:

- ☐ istehsal ehtiyatlarının keyfiyyətinin auditi zamanı;
- ☐ istehsal ehtiyatlarının saxlanması şəraitinin auditi zamanı;
- ☐ material xərclərinin uçotda əks etdirilməsinin auditi zamanı
- ☐ material xərclərinin təhlili zamanı;
- ☒ istehsal ehtiyatlarının auditi zamanı;

472 Auditor nəqliyyat təşkilatında hesabat ilində istifadə olunmamış materiallar aşkar edilir:

- ☐ material qiymətlilərinin daxil olması üzrə əməliyyatların auditi zamanı;
- ☐ material qiymətliləri üzrə çatışmazlıqların, itgilərin və mənimləmələrin uçotunun auditi zamanı;
- ☐ material qiymətlilərinin icmal uçotunun auditi zamanı;
- ☐ material qiymətlilərinin hərəkətinin analitik uçotunun auditi zamanı;
- ☒ material qiymətlilərdən istifadənin təhlili zamanı;

473 Nəqliyyat təşkilatında artıq qalmış material ehtiyatlarının uçotu üzrə hansı yazılış auditor tərəfindən düzgün qəbul olunur?

- ☐ D-t «Malsatan və podratçılara kreditör borcları K-t “Umumi mənfəət (zərər)”
- ☐ D-t «Bank hesablaşma hesabları» K-t “Material ehtiyatları”
- ☐ D-t «Kassa» K-t “Material ehtiyatları”
- ☒ D-t “Material ehtiyatları” K-t “Umumi mənfəət (zərər)”
- ☐ D-t “Umumi mənfəət (zərər)” K-t Malsatan və podratçılara kreditör borcları

474 Nəqliyyatların saxlanması binasının istismara verilməsi üzrə hansı yazılışı auditor tərəfindən düzgün hesab olunur:

- ☒ D-t «Torpaq, tikili və avadanlıqlar» K-t «Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması»
- ☐ D-t «İstehsalat məsrəfləri» K-t «İnzibati xərclər»
- ☐ D-t «İnzibati xərclər» K-t «İstehsalat məsrəfləri»
- ☐ D-t «Satışın maya dəyəri» K-t «Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması»
- ☐ D-t «İstehsalat məsrəfləri» K-t «Satışın maya dəyəri»

475 Auditor tərəfindən nəqliyyat təşkilatında debitor və kreditör borclarının reallığının auditinin məqsədi:

- ☒ malgöndərən və podratçılarla hesablaşmalar ilə əlaqədar əməliyyatların mühasibat uçotu-nun təşkilinin yoxlanması;
- ☐ malgöndərən və podratçılarla hesablaşmalarla əlaqədar əməliyyatlar üzrə vergi uçotunun təşkilinin yoxlanması;

- ☐ mövcud qanunvericilik baxımından malgöndərən və podratçılarla bağlanmış müqavilələrin hüquqi qiymətləndirilməsi;
- ☐ malgöndərən və podratçılarla hesablaşmalar üzrə əməliyyatların analitik uçotunun təşkilinin yoxlanılması;
- ☐ malgöndərən və podratçılarla hesablaşmalar üzrə ayrı-ayrı əməliyyatların mühasibat uçotunda əks olunmasının düzgünlüyünün yoxlanılması;

476 Nəqliyyat təşkilatının malsatanlara olan borclarının silinməsinin hansı qaydası auditor tərəfindən düzgün qəbul olunur:

- ☐ D-t «Törəmə (asılı) müəssisələrin qısamüddətli debitor borcları » K-t «Kassa»
- ☐ D-t «Kassa» K-t «Törəmə (asılı) müəssisələrin qısamüddətli debitor borcları
- ☐ D-t « Tələblərə əsasən verilən digər bank hesabları » K-t «Malsatan və podratçılara qısamüddətli kreditör borcları
- ☒ D-t « Malsatan və podratçılara qısamüddətli kreditör borcları » K-t « Bankdakı hesablaşmalar hesabı»
- ☐ D-t « Malsatan və podratçılara qısamüddətli kreditör borcları » K-t « Tələblərə əsasən verilən digər bank hesabları »

477 Nəqliyyat təşkilatının anbarında material qiymətlilərinin hərəkətinin analitik uçotunun auditi zamanı hansı məsələ yoxlanılır:

- ☐ material qiymətlilərindən istifadənin səmərəliliyi;
- ☐ material qiymətlilərinin daxil olması üzrə əməliyyatların düzgünlüyü;
- ☐ material qiymətlilərinin icmal uçotunun düzgünlüyü;
- ☐ material qiymətliləri üzrə çatışmazlıqların, itgilərin və mənimsəmələrin uçotunun düzgünlüyü;
- ☒ material qiymətlilərinin inventarizasiyasının tamlığı və keyfiyyəti;

478 Avtonəqliyyat təşkilatında illik hesabatın təsdiq edilməsindən sonra ötən ilin zərəri aşağıdakı qaydada silinmə ilə qəbul olunur:

- ☐ 241 sayılı hesabın debetindən 521 sayılı hesabın kreditinə.
- ☐ 801 sayılı hesabın debetindən 301 sayılı hesabın kreditinə;
- ☒ 301 sayılı hesabın debetindən 341 sayılı hesabın kreditinə;
- ☐ 301 sayılı hesabın debetindən 801 sayılı hesabın kreditinə;
- ☐ 521 sayılı hesabın debetindən 241 sayılı hesabın kreditinə;

479 Nəqliyyat təşkilatının anbarında yanacaqın çatışmazlığı üzrə müqəssir şəxs müəyyən edilmədikdə hansı yazılış tərtib olunmalıdır?

- ☐ D-t «İddialar üzrə hesablaşmalar» K-t «Material ehtiyatları»
- ☒ D-t «Umumi mənfəət (zərər)» K-t «Material ehtiyatları»
- ☐ D-t «Dəymiş zərərə görə işçilərlə hesablaşmalar» K-t «Material ehtiyatları»
- ☐ D-t «İnzibati xərclər» K-t «Umumi mənfəət (zərər)»
- ☐ D-t «İddialar üzrə hesablaşmalar» K-t Malsatan və podratçılara kreditör borcları

480 Nəqliyyat təşkilatında material ehtiyatlarının artıqlığı üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- ☐ D-t «Material ehtiyatları» K-t «Kassa»
- ☐ D-t «İstehsalat məsrəfləri» K-t «Bank hesablaşma hesabları»
- ☐ D-t «Bank hesablaşma hesabları» K-t «İstehsalat məsrəfləri»
- ☒ D-t «Material ehtiyatları» K-t «Umumi mənfəət (zərər)»
- ☐ D-t «Kassa» K-t «Material ehtiyatları»

481 Avtonəqliyyatda əsas texnoloji proses:

- ☐ avadanlıqların saxlanması və istismarı.
- ☐ səyyar heyətin təmiri;
- ☒ yük və sərnişinlərin səyyar heyət vasitəsi ilə yerdəyişməsi;
- ☐ səyyar heyətin texniki xidməti;
- ☐ səyyar heyət üzrə amortizasiya ayırmaları;

482 Hansı halda cari avtonəqliyyat xərcləri edilir:

- ☐ qabaqcadan ödəmədə.
- ☐ maliyyə qoyuluşlarında;
- ☐ qeyri dövriyyə aktivlərinə vəsait qoyulduqda;
- ☒ aktivlər dövriyyədən çıxdıqda;
- ☐ kredit və borcların qaytarılmasında;

483 İqtisadi məzmunu görə avtonəqliyyat xərcləri qruplaşdırılır:

- ☐ yükləmə və boşaltma işlərinə görə.
- ☒ xərc elementləri və maddələrinə görə;
- ☐ maddi və mənəvi maraqlara görə;
- ☐ texnoloji və iqtisadi təyinatına görə;
- ☐ əsas və köməkçi istehsalla görə;

484 Auditor avtonəqliyyat yanacağı xərclərini hansı göstərici ilə qarşılıqlı əlaqədə yoxlamalıdır?

- ☐ ümumi təsərrüfat xərcləri.
- ☐ sürücülərin maddi stimullaşdırılması;
- ☒ səyyar heyətin yürüşü;
- ☐ səyyar heyətin amortizasiyası;
- ☐ istehsal xərcləri;

485 Avtomobil daşınmalarına xərclər silinməsi üzrə hansı yazılış auditor tərəfindən düzgün hesab olunur:

- ☐ 202 saylı hesabdən 411 saylı hesaba.
- ☐ 207 saylı hesabdən 411 saylı hesaba;
- ☐ 411 saylı hesabdən 203 saylı hesaba;
- ☒ 201 saylı hesabdən 202 saylı hesaba;
- ☐ 411 saylı hesabdən 205 saylı hesaba;

486 Səyyar heyətin istismar xərcləri hansı hesabda uçota alınmalıdır:

- ☐ 205
- ☐ 203
- ☒ 202
- ☐ 201
- ☐ 204

487 Avtonəqliyyat işçilərinin əmək haqqı fonduna daxil edilməlidir:

- ☐ təqayüdçilərə təqayüdü verilməsi.
- ☐ yanacağın qənaətlə istifadəsinə görə mükafat;
- ☒ işlənən vaxta görə bütün növ ödəmələr;
- ☐ birdəfəlik yardım;
- ☐ sosial sığortaya görə müavinət;

488 Avtomobil heyətinin işçilərinə hesablanmış əmək haqqı üzrə hansı yazılış auditor tərəfindən düzgün hesab olunur:

- ☐ D-t 202 K-t 534.
- ☐ D-t 201 K-t 411;
- ☐ D-t 411 K-t 202;
- ☒ D-t 202 K-t 533;
- ☐ D-t 534 K-t 201;

489 Orta əmək haqqının hesablanması zamanı nəzərə alınmalıdır:

- ☐ mükafatlar.
- ☒ bütün növ ödəmələr;
- ☐ əvəzçiliyə görə ödəmə;
- ☐ iş vaxtından artıq işə görə ödəmə;
- ☐ bayram günlərinə görə ödəmələr;

490 Avtonəqliyyat təşkilatlarında yanacaq-yağlama materiallarının anbara daxil olması üzrə hansı yazılış auditor tərəfindən düzgün hesab olunur:

- ☐ D-t 701 K-t 202.
- ☐ D-t 431 K-t 202;
- ☐ D-t 202 K-t 431;
- ☒ D-t 201 K-t 431;
- ☐ D-t 202 K-t 701;

491 Avtonəqliyyat təşkilatlarında şinlərin silinməsi üzrə hansı yazılış auditor tərəfindən düzgün hesab olunur:

- ☐ D-t 431 K-t 202
- ☐ D-t 232 K-t 431;
- ☐ D-t 431 K-t 231;
- ☒ D-t 202 K-t 201
- ☐ D-t 202 K-t 431;

492 əldə edilmiş avtomobil şinləri uçota alınmalıdır:

- ☐ köməkçi istehsalatın tərkibində.
- ☐ azqıymətli və tez köhnələn əşyalar tərkibində;
- ☐ əsas vəsaitlərin tərkibində;
- ☒ istehsal-material ehtiyatlarının tərkibində;
- ☐ əsas istehsalatın tərkibində;

493 Avtonəqliyyat təşkilatlarında auditin məqsədinə aiddir:

- ☐ hər bir avtomobilin yürüş sürətinə nəzarət.
- ☐ yükdaşınması üzrə informasiyasının əks etdirilməsi;
- ☐ nəqliyyat təşkilatlarında planın yerinə yetirilməsinə nəzarət;
- ☒ mühasibat hesabatının dürüstlüyünün yoxlanılması;
- ☐ səmişin dövryyəsinin müəyyən edilməsi;

494 Avtonəqliyyat təşkilatının auditi zamanı nəzərə alınmalıdır:

- ☒ fəaliyyətin texnoloji xüsusiyyətləri;
- ☐ lizinq müqaviləsi əsasında nəqliyyat vasitələrinin əldə edilməsi xərcləri;
- ☐ əhalinin nəqliyyat vasitəsi ilə hərəkəti.
- ☐ yük, səmişinin, baqaj daşınması qaydaları;
- ☐ beynəlxalq daşınmanın həyata keçirilməsi qaydaları;

495 Yükün, səmişinin, baqajın daşınmasını təsdiq edən sənəd:

- ☐ şəxsiyyət kitabçası.
- ☐ yol vəərəqəsi;
- ☐ disspeçerin məlumatları;
- ☒ nəqliyyat qaiməsi;
- ☐ yük nəqliyyatının işinin uçot kitabçası;

496 Nəqliyyat vasitələrindən istifadə tələb edir:

- ☐ avtonəqliyyatın texniki hazırlılığını.

- ☒ nəqliyyat hərəkətinin təhlükəsizliyinin təmin edilməsini;
- ☐ istehsal güclərinin işə salınması;
- ☐ səmişin axınının sıxlığını;
- ☐ avtomobillərdən istifadənin səmərəliliyini;

497 Nəqliyyat prosesi nəyin köməyilə həyata keçirilir:

- ☒ səyyar heyət;
- ☐ görə yol vərəqəsinin tələblərə uyğun doldurulması;
- ☐ nəqliyyat ekspedisiyası üzrə müqavilə;
- ☐ sürücülərin əməyinin təşkili;
- ☐ yürüşdən istifadə.

498 Avtonəqliyyat təşkilatının inventar obyektinə daxildir:

- ☒ istismarda olan əsas vəsait.
- ☐ ehtiyatda olan əsas vəsait;
- ☐ konservasiyada olan əsas vəsait;
- ☐ artıq əsas vəsait;
- ☐ fəaliyyətdə olmayan əsas vəsait;

499 Avtonəqliyyat təşkilatlarının əsas vəsaitlərinin obyektlərinin ilkin qiymətləndirilməsini auditor təsdiqləyir:

- ☐ yanacaq, təkər və s. xərclər kimi;
- ☒ alış qiyməti və əldə etmə xərcləri kimi;
- ☐ əldə etmənin müqavilə məbləğinə görə;
- ☐ vergi orqanının qərarına görə ;
- ☐ hesablanmış amortizasiyaya məbləği kimi.

500 əsas vəsaitlərin ilkin qiymətləndirilməsinin dəyişilməsi hansı halda qəbul edilir:

- ☐ bərpa olunmada.
- ☐ yenidən qiymətləndirmə zamanı;
- ☐ yeni avadanlıqlarla təhciz olunduqda;
- ☒ yenitəkiinti, yeni avadanlıqlarla təhciz olunma, yenidən qiymətləndirmə;
- ☐ modernləşmədə;

501 Amortizasiya hesablanmayan əsas vəsait yerləşir:

- ☐ sexdə;
- ☒ konservasiyada;
- ☐ yeni avadanlıqlarla təhciz olunmada.
- ☐ yenidən qiymətləndirmədə;
- ☐ növbəti təmirdə;

502 Avtonəqliyyat təşkilatlarında hansı halda əsas vəsaitlərin ilkin qiymətləndirilməsinin dəyişilməsi əsaslandırılmış hesab olunur:

- ☐ yeni avadanlıqlarla təhciz olunmada.
- ☐ sexdə;
- ☐ konservasiyada;
- ☐ növbəti təmirdə;
- ☒ yenidən qiymətləndirmədə;

503 Avtonəqliyyat təşkilatlarında əsas vəsaitlərin amortizasiyası hesablanmalıdır:

- ☐ hərəkətli avtonəqliyyatın daxilinə.
- ☐ bütün əsas vəsaitlərin obyektlərinə;

- ☒ eyni cinsli əsas vəsait obyektləri qrupu üzrə;
- ☐ əsas vəsaitlərin ayrı-ayrı obyektlərinə;
- ☐ əsas vəsaitlərin bir necə cür qrup obyektlərinə;

504 Auditora görə hansı halda əsas vəsaitlərə amortizasiya hesablanmalıdır?

- ☐ təmirdə olduqda;
- ☐ konservasiyada olduqda;
- ☐ modernizasiyada olduqda.
- ☐ bərpadə olduqda;
- ☒ istismarda olduqda;

505 Avtonəqliyyat təşkilatında əsas vəsaitlərə amortizasiyanın hesablanması üzrə hansı yazılış auditor tərəfindən düzgün hesab olunur:

- ☐ D-t 113 K-t 102;
- ☐ D-t 102 K-t 113.
- ☐ D-t 331 K-t 335;
- ☒ D-t 202 K-t 335;
- ☐ D-t 102 K-t 331;

506 Avtonəqliyyat təşkilatında əsas vəsait obyektlərinin tam bərpası üzrə köhnəlmənin hesablanması üzrə hansı yazılış auditor tərəfindən düzgün hesab olunur:

- ☐ D-t 335 K-t 122;
- ☒ D-t 301 K-t 335;
- ☐ D-t 122 K-t 335.
- ☐ D-t 103 K-t 334;
- ☐ D-t 334 K-t 103;

507 Avtonəqliyyat təşkilatlarına əsas vəsaitlərin daxil olması üzrə hansı yazılış auditor tərəfindən düzgün hesab olunur:

- ☐ D-t 112 K-t 334.
- ☐ D-t 102 K-t 301;
- ☒ D-t 111 K-t 301;
- ☐ D-t 112 K-t 301;
- ☐ D-t 334 K-t 102;

508 əsas vəsaitlərin silinməsin üzrə hansı yazılış auditor tərəfindən düzgün hesab olunur:

- ☐ D-t 301 K-t 122.
- ☐ D-t 102 K-t 112;
- ☐ D-t 112 K-t 102;
- ☒ D-t 301 K-t 111;
- ☐ D-t 122 K-t 301;

509 İlk qiymətlənmədə əsas vəsaitlərin korlanması və çatışmamazlığı üzrə hansı yazılış auditor tərəfindən düzgün hesab olunur:

- ☐ D-t 113 K-t 301;
- ☐ D-t 102 K-t 331;
- ☒ D-t 301 K-t 112;
- ☐ D-t 331 K-t 113.
- ☐ D-t 331 K-t 102;

510 Avtomobil ilə yük daşımaların maya dəyərinin kalkulyasiya obyektinə kimi qəbul edilməlidir:

- ☐ avtomobil-qün.

- ☒ səmişin-kilometr;
- ☐ investisiya xarakterli xərclər;
- ☐ benzin alınması üzrə yanacaq doldurma stansiyasının qəbzi;
- ☐ reklam xərcləri;

511 Auditor avtomobillərin istismarına sərf olunan xərclərin aşağıdakı qay-da-da uçota alınmasına diqqət verməlidir:

- ☐ səmişlərin daşınması üzrə.
- ☐ yükləmə-boşaltma işləri üzrə;
- ☐ nəqliyyat-ekspedisiya xidmətləri üzrə;
- ☒ daşınmanın hər bir növü üzrə;
- ☐ yüklərin daşınması üzrə;

512 əvəzsiz əldə edilmiş əsas vəsaitlərin hansı qiymətləndirmə metodu auditor tərəfindən düzgün hesab olunur:

- ☐ ədalətli dəyərlə;
- ☒ bazar qiymətilə;
- ☐ onun hazırlanmasına çəkilən xərc nəzərə alınmadan.
- ☐ onun qurulmasına çəkilən xərc nəzərə alınmadan;
- ☐ onun əldə edilməsinə çəkilən xərc nəzərə alınmadan;

513 Avtonəqliyyatın istifadəsinin səmərəliliyi təyin edilir:

- ☐ sürücülərin əmək və istirahət rejimlərinin gözlənilməsi;
- ☐ nəqliyyat təşkilatı rəhbərlərinin və mütəxəssizlərinin atestasiyası;
- ☐ avtomobillərin siyahı sayı
- ☐ texniki nasazlığa görə boşdayanmalar;
- ☒ yük qaldırma qabiliyyəti (səmişin daşınma);

514 Sığorta fəaliyyətini həyata keçirmək hüququ üzrə ilk lisenziya uçota alınmalıdır:

- ☐ gələcək dövrlərin xərclərin tərkibində
- ☐ digər fəaliyyət növlərinə xərclərin tərkibində;
- ☒ qeyri maddi aktivlərin tərkibində;
- ☐ işin aparılmasına xərclərin tərkibində;
- ☐ qeyri satış xərclərinin tərkibində;

515 Mehmanxana təsərrüfatında otaqların qabaqcadan sifarişindən gəlirlər:

- ☐ yuxarı dərəcə ilə vergiyə cəlb olunur;
- ☐ ümumiyyətlə vergiyə cəlb olunmur ;
- ☒ ümumi vergitutma rejimi tətbiq olunur;
- ☐ ayrıca vergiyə cəlb olunur;
- ☐ aşağı dərəcə ilə vergiyə cəlb olunur;

516 Mehmanxana kompleksinin maliyyə hesabatlarının auditi aşağıdakı istiqamətlər üzrə aparılmalıdır:

- ☒ bütün variantlar doğrudur;
- ☐ mehmanxana kompleksi nin gəlir və xərclərinin yoxlanması;
- ☐ mehmanxana kompleksində ictimai iaşəyə xərclərinin yoxlanması;
- ☐ mehmanxana kompleksinin istismar xərclərinin yoxlanması;
- ☐ mehmanxana kompleksinin maliyyə nəticələrinin yoxlanması;

517 Mehmanxana kompleksinin maliyyə hesabatlarının yoxlanması auditora imkan verir:

- ☐ bütün variantlar doğrudur;
- ☒ yaxın perspektivə mehmanxana kompleksinin inkişaf proqnozunu tərtib etmək ;

- ☐ mehmanxana kompleksində ictimai iaşəyə xərclərinin proqnozunu tərtib etmək;
- ☐ mehmanxana kompleksində ictimai iaşə xərclərinin proqnozunu tərtib etmək;
- ☐ mehmanxananın inzibati işçilərinin əmək haqqının proqnozunu tərtib etmək;

518 Maliyyə hesabatlarının auditi mehmanxana kompleksi haqqında aşağıdakı informasiyanın əldə olunmasını təmin edir:

- ☒ bütün variantlar doğrudur;
- ☐ debitor və kreditorlarla hesablaşmaların vəziyyəti haqqında ;
- ☐ aktiv və passivlərin strukturunun dəyişməsi haqqında;
- ☐ fəaliyyətin maliyyə nəticələri haqqında;
- ☐ maliyyə sabitliyi və ödəmə qabiliyyəti haqqında;

519 Mehmanxana təsərrüfatında vergitutmanın xüsusiyyəti:

- ☐ vergitutma dərəcəsi aşağıdır;
- ☐ yalnız əlavə və təcili xidmətlər vergiyə cəlb olunur;
- ☐ bəzi xidmət növlərindən vergi tutulmur;
- ☒ əlavə xidmət üzrə vergi yaşayışa görə vergidən ayrı tutulur;
- ☐ vahid vergitutma dərəcəsindən istifadə olunur;

520 Mehmanxana kompleksi müəssisəsində debitor borcları aşağıdakı hesabda əks etdirilə bilməz:

- ☐ Alıcılar və sifarişçilərin debitor borcları;
- ☐ «Nominal (nizamnamə) kapitalının ödənilməmiş hissəsi»
- ☒ «Emissiya gəliri»;
- ☐ «Vergi öhdəlikləri»;
- ☐ «Təhtəlhəsab məbləqlər»;

521 Sığorta şirkətinin pul gəlirinə daxil deyildir:

- ☒ sığorta ehtiyatlarına köçürülmüş məbləğ
- ☐ əvvəlki dövrlərdə köçürülmüş sığorta ehtiyatlarının qaytarılmış məbləği;
- ☐ yenidən sığorta müqaviləsi üzrə sığorta payları;
- ☐ sığorta müqaviləsi üzrə sığorta payları;
- ☐ müqavilə üzrə komission mükafatı;

522 Sığorta təşkilatının nizamnamə kapitalının ödənilmiş hissəsi səciyyələndirir:

- ☐ təsisçilərin və ya səhmdarların nizamnamə kapitalına olan borcları
- ☐ nizamnamə kapitalı ilə əlavə kapital arasında fərqi;
- ☐ nizamnamə kapitalı ilə ehtiyat kapitalı arasında fərqi;
- ☒ balansın passivi və aktivi arasında fərqi;
- ☐ təsisçilərə ödənilmiş dividendlərin həcmi;

523 Sığorta təşkilatının digər gəlirlərinin uçotda əks etdirilməsinin tamlığını yoxlamaq üçün auditor hansı mənbədən istifadə edə bilər:

- ☒ tələb ərizəsi üzrə qərarın arbitraj məhkəməsi tərəfindən təsdiq olunması.
- ☐ sığorta şirkətinin rəhbərliyi və baş mühasiblə söhbət;
- ☐ iddialar üzrə yazışmalar;
- ☐ «Ümumi mənfəət (zərər) hesabı üzrə sintetik və analitik uçot reyestrləri;
- ☐ mühasibat balansı və «Mənfəət və zərər haqqında hesabat»;

524 Yeni növ sığorta fəaliyyətini həyata keçirilməsi üçün lisenziyanın alınması ilə bağlı xərclər uçota alınır:

- ☐ gələcək dövrlərin xərclərin tərkibində
- ☒ işin aparılmasına xərclərin tərkibində;
- ☐ digər fəaliyyət növlərinə xərclərin tərkibində;

- ☐ qeyri maddi aktivlərin tərkibində;
- ☐ qeyri satış xərclərinin tərkibində;

525 Fiziki şəxsin aldığı hansı sığorta ödəmələri məbləği vergiyə cəlb olunur:

- ☐ həyatın uzunmüddətli könüllü sığortası müqaviləsi üzrə.
- ☒ yenidən sığorta üzrə mükafat;
- ☐ könüllü əmlak sığortası müqaviləsi üzrə;
- ☐ mütləq sığorta üzrə;
- ☐ sığorta olunanın həyatına, sağlamlığına ziyanın və tibbi xərclərin örtülməsi üzrə ödəmələr;

526 Sığorta şirkəti istehsal, ticarət-vasitəçilik və bank fəaliyyəti ilə məşğul ola bilərmi:

- ☐ Vergilər Nazirliyinin icazəsi ilə
- ☐ qanunvericiliyə müvafiq mümkündür;
- ☐ bəli, əgər müvafiq lisenziya alarsa;
- ☐ bəli, əgər nizamnamədə nəzərdə tutulmuşdursa;
- ☒ qəti mümkün deyil;

527 Sığorta şirkətinin son maliyyə nəticəsi səciyyələndirir:

- ☒ sığorta və yenidən sığortanın aparılmasından gəlirlər, qanunvericiliklə qadağan olunmamış qeyri sığorta əməliyyatlarından daxilolmalar;
- ☐ xəbərdaredici tədbirlər üzrə ehtiyatlara yönəldilmiş vəsait məbləği çıxılmaqla sığorta mükafatı-brutto;
- ☐ sığorta şirkətinin əsas fondlarının satışından mənfəəti, əmlakın icarəyə verilməsindən gəlirləri, kreditör borclarının silinməsindən gəliri;
- ☐ sığorta şirkətinin ümumi gəlirləri və digər daxilolmaları;
- ☐ pul gəliri, sığorta fəaliyyətindən digər gəlirləri, digər fəaliyyətdən gəlirləri;

528 Sığorta şirkətinin digər pul gəlirinin formalaşmasında əsas yer tutur:

- ☐ müqavilə üzrə komission mükafatı
- ☐ dəymiş zərəərə görə müqəssir şəxsə tələb etmə hüququnun həyata keçirilməsi nəticəsində alınmış məbləğ;
- ☒ sığorta ehtiyatlarının digər yerlərdə yerləşdirilməsindən alınmış gəlirlər;
- ☐ yenidən sığortaya qəbul olunmuş riskə görə köçürülmüş mükafat üzrə alınmış faiz məbləği;
- ☐ sığorta fəaliyyətinin həyata keçirilməsindən digər gəlirlər;

529 Sığorta şirkətinin sığorta fəaliyyəti ilə bağlı olmayan digər fəaliyyətdən gəlirlərə daxildir:

- ☐ müqavilə üzrə komission mükafatı
- ☒ əmlakın icarəyə verilməsindən alınmış gəlirlər;
- ☐ dəymiş zərəərə görə müqəssir şəxsə tələb etmə hüququnun həyata keçirilməsi nəticəsində alınmış məbləğ;
- ☐ yenidən sığortaya qəbul olunmuş riskə görə köçürülmüş mükafat üzrə alınmış faiz məbləği;
- ☐ sığorta fəaliyyətinin həyata keçirilməsindən digər gəlirlər;

530 Sığorta şirkətinin pul gəlirinin formalaşmasında əsas yer tutur:

- ☐ müqavilə üzrə komission mükafatı
- ☐ sığorta ehtiyatlarına köçürülmüş məbləği;
- ☐ sığorta ödəmələri;
- ☒ sığorta və yenidən sığorta müqavilələri üzrə sığorta payları;
- ☐ əvvəlki dövrlərdə köçürülmüş sığorta ehtiyatlarının qaytarılmış məbləği;

531 Sığortalamanın mütləq texniki ehtiyatlarının hesablanması əsasını təşkil edir:

- ☐ qazanılmamış mükafat ehtiyatları;
- ☒ baza sığorta mükafatı;
- ☐ faktiki ödənilmiş komission mükafat çıxılmaqla sığorta mükafatı-brutto;
- ☐ sığorta mükafatı-brutto;
- ☐ xəbərdaredici tədbirlər üzrə ehtiyatlara yönəldilmiş vəsait məbləği çıxılmaqla sığorta mükafatı-brutto;

532 Auditor sığorta şirkətinin əsas fəaliyyəti üçün istifadə etdiyi qeyri maddi aktivlərin hansı qiymətlə uçotda əks etdirilməsini düzgün hesab edir:

- ☐ müqavilə qiyməti ilə
- ☐ əldə olunma anına cari və ya bazar dəyəri ilə;
- ☒ ödənilmiş vergi məbləği daxil edilməklə alış dəyəri ilə;
- ☐ ödənilmiş vergi məbləği daxil edilmədən alış dəyəri ilə;
- ☐ sığorta şirkətinin rəhbərliyi tərəfindən təyin olunan qiymətlə;

533 Sığorta ehtiyatlarının hesablanması düzgünlüyünü yoxlamaq üçün auditor həmin məlumatları hansı mənbələrin məlumatları ilə tutuşdurmalıdır:

- ☐ maliyyə risklərinin sığortası üzrə müqavilələr, digər sənədlər;
- ☐ ciddi hesabat blankları, hesablaşma-ödəmə sənədləri;
- ☒ maliyyə risklərin sığortası üzrə müqavilələr, zərərlərin uçotu jurnalı;
- ☐ xərclərin uçotu hesabları, tarif dərəcələri, lisenziyalar, təsis müqaviləsi;
- ☐ mühasibat balansı, mənfəət və zərər haqqında hesabat;

534 Sığorta şirkətinin vergiyə cəlb olunan mənfəət məbləğindən çıxılır:

- ☐ sığorta və yenidən sığorta əməliyyatlarının aparılmasından gəlirlər;
- ☐ sığortaçıya mənsub mükafatlardan daxil olan gəlirlər, digər müəssisənin fəaliyyətində iştirakından pay
- ☐ məhsul, mal satışından, göstərilmiş sığorta xidmətindən, yerinə yetirilmiş işlərdən əldə olunmuş gəlirlər;
- ☒ sığorta şirkətinin səhmləri və istiqrazlarından gəlirlər, digər müəssisənin fəaliyyətində iştirakından pay;
- ☐ qanunvericiliklə qadağan olunmamış qeyri sığorta əməliyyatlarından alınmış gəlirlər;

535 Aşağıdakı göstəricinin hesablanması düzgünlüyünün yoxlanması auditorun işinin mühüm hissəsi hesab olunur:

- ☐ qazanılmamış mükafat ehtiyatları;
- ☐ xəbərdaredici tədbirlər üzrə ehtiyatlara yönəldilmiş vəsait məbləği çıxılmaqla sığorta mükafatı-brutto;
- ☐ faktiki ödənilmiş komission mükafat çıxılmaqla sığorta mükafatı-brutto;
- ☐ sığorta mükafatı-brutto;
- ☒ baza sığorta mükafatı;

536 Sığorta şirkətinin sığorta fəaliyyəti ilə bağlı olmayan digər fəaliyyətdən gəlirlərə daxildir:

- ☐ müqavilə üzrə komission mükafatı
- ☐ sığorta fəaliyyətinin həyata keçirilməsindən digər gəlirlər;
- ☐ dəymiş zərəərə görə müqəssir şəxsə tələb etmə hüququnun həyata keçirilməsi nəticəsində alınmış məbləğ;
- ☐ yenidən sığortaya qəbul olunmuş riskə görə köçürülmüş mükafat üzrə alınmış faiz məbləği;
- ☒ əvvəlki illərdə zərəərə silinmiş debitor borclarının ödənilməsi üzrə daxil olmuş məbləq;

537 Sığorta təşkilatını yoxlayan auditor daha diqqətli olmalıdır:

- ☐ sığorta təşkilatında qeyri maddi aktivlər ilə əlaqədar bütün əməliyyatların uçotunun düzgünlüyünün yoxlanması
- ☐ sığorta təşkilatında əsas fondlarla əlaqədar bütün əməliyyatların uçotunun düzgünlüyünün yoxlanması
- ☐ sığorta təşkilatının əmək və işçilərin əməyinin ödənilməsi üzrə qanunvericiliyin gözlənilməsinin yoxlanması
- ☒ sığorta təşkilatının aktiv və öhdəliklərinin normati nisbətinin gözlənilməsinin yoxlanması;
- ☐ sığorta təşkilatında əmtəə-maliyyə qiymətləri ilə əlaqədar bütün əməliyyatların uçotunun düzgünlüyünün yoxlanması

538 Sığorta şirkətində qabaqlayıcı tədbirlər üzrə ehtiyatlar necə formalaşır:

- ☒ hesabat dövründə sığorta müqaviləsi üzrə sığorta mükafat-bruttodan ayırmalar hesabına;
- ☐ həyatın uzunmüddətli könüllü sığortası müqaviləsi üzrə.
- ☐ faktiki ödənilmiş komission mükafatları üzrə sığorta ödəmələrindən ayırmaları hesabına;
- ☐ hesabat dövründə könüllü əmlak sığortası müqaviləsi üzrə;
- ☐ qazanılmamış mükafat ehtiyatları üzrə sığorta ödəmələrindən ayırmaları hesabına;

539 Sığorta şirkətində bütün vergilərin hesablanması və ödənilməsinin tamlığı aşağıdakı göstəricilərin yoxlanması ilə həyata keçirilir:

- ☒ bütün cavablar doğrudur.
- ☐ vergi orqanlarına təqdim olunan vergi hesablamalarının tərtib edilməsi;
- ☐ vergi məbləğinin hesablanması metodikasının gözlənilməsi;
- ☐ vergi məbləğlərinin müəyyən edilməsi;
- ☐ hesablanmış vergi məbləğlərinin mühasibat uçotu hesablarında əks etdirilməsi;

540 Sığorta şirkətinin vergilərlə bağlı əməliyyatların yoxlanması zamanı auditor aşağıdakı hesablamanın düzgünlüyünə diqqət verməlidir:

- ☐ əmlakın könüllü sığortası müqaviləsi məbləği üzrə verginin.
- ☐ xarici yenidən sığorta təşkilatının gəlirlərindən vergi məbləğinin;
- ☒ fiziki şəxslərin sığorta müqaviləsi üzrə aldıkları gəlirdən vergi məbləğinin;
- ☐ sığorta şirkətinin gəlirlərindən vergi və onun məbləğinin hesablanmasının düzgünlüyü;
- ☐ mütləq sığorta məbləği üzrə vergi;

541 Sığorta ödəmələrinin məbləği uçota alınır:

- ☐ təşkilatın uçot siyasətindən asılı olaraq
- ☐ fəvqə qəlirlərin tərkibində;
- ☐ qeyri satışdan gəlirlərin tərkibində;
- ☒ adi fəaliyyət növlərindən gəlirlərin tərkibində;
- ☐ gələcək dövrlərin gəlirlərinin tərkibində;

542 Aşağıda qeyd olunanlardan hansı sığorta şirkətinin xərclərinə daxil edilməməlidir:

- ☒ yenidən sığortaya qəbul olunmuş riskə görə köçürülmüş mükafat üzrə alınmış faiz məbləği;
- ☐ yenidən sığortaya köçürülmüş sığorta haqları;
- ☐ sığorta ehtiyatlarına köçürmələr;
- ☐ birbaşa sığorta üzrə sığorta ödəmələri;
- ☐ yenidən sığorta əməliyyatları üzrə ödənilmiş komission mükafatlar;

543 Sığorta təşkilatının xarici auditi zamanı tədqiqatın logikası səciyyələndirir:

- ☒ auditor hesabatdan uçota, uçotdan sığorta təşkilatının maliyyə təsərrüfat fəaliyyətinin xarakterinə keçir,
- ☐ auditor ayrı-ayrı uçot obyektləri üzrə gələcək yoxlamanın iş planını tərtib edir;
- ☐ auditor ayrı-ayrı əməliyyatları və onların mövcud qanunvericiliyin tələblərinə uyğunluğunu yoxlayır;
- ☐ auditor sığorta təşkilatının giriş əməliyyatlarından onların uçot və hesabatda əks edilməsinə keçir;
- ☐ auditor yoxlanması sığorta təşkilatının maliyyə sabitliyi haqqında obyektiv informasiyanın alınmasına istiqamətlənmişdir;

544 Sığorta şirkətinin yoxlanmasının əsas məqsədi:

- ☐ xüsusi kapitalın həcmnin və kifayətliliyinin müəyyən edilməsi
- ☐ sığorta şirkətinin maliyyə vəziyyətinin və onun fəaliyyətinin perspektivini yoxlamaq;
- ☒ uçot və hesabat sahəsində respublika qanunlarının və normativ aktların gözlənilməsi;
- ☐ sığorta olunanların (müşərilərin) maraqlarına təhlükə yaradan fəaliyyətin aşkar olunması;
- ☐ risklərin, aktiv və passivlərin həcmnin müəyyən edilməsi;

545 xarici sığorta auditi əlaqədardır:

- ☐ sığorta təşkilatında material resurslarından istifadənin səmərəliliyinin yoxlanması ilə
- ☒ sığorta şirkətinin mühasibat hesabatının dürüstlüyünün təsdiq olunması ilə;
- ☐ sığorta təşkilatının fəaliyyətinin auditor bölməsi ilə
- ☐ sığorta təşkilatının uçot siyasətinin seçilməsi ilə
- ☐ sığorta təşkilatının lisenziyalandırılmasının bəzi məsələləri ilə;

546 Sığorta təşkilatını yoxlayan auditor hansı məsələyə diqqət verməlidir:

- ☐ sığorta təşkilatının hər bir risk üzrə yüksək məsuliyyət haqqında tələbin gözlənilməsinin yoxlanması
- ☐ sığorta təşkilatında əmtəə-maliyyə qiymətləri ilə əlaqədar bütün əməliyyatların uçotunun düzgünlüyünün yoxlanması
- ☐ sığorta təşkilatında əsas fondlarla əlaqədar bütün əməliyyatların uçotunun düzgünlüyünün yoxlanması
- ☒ sığorta təşkilatının əmək və işçilərin əməyinin ödənilməsi üzrə qanunvericiliyin gözlənilməsinin yoxlanması
- ☐ sığorta təşkilatında qeyri maddi aktivlər ilə əlaqədar bütün əməliyyatların uçotunun düzgünlüyünün yoxlanması

547 Daxili sığorta auditi əlaqədardır:

- ☐ sığorta şirkətinin mühasibat hesabatının təsdiq olunması
- ☐ valyuta əməliyyatları ilə;
- ☐ istiqrazların emissiyası ilə;
- ☐ istiqrazların emissiyası ilə;
- ☒ uçot siyasətinin seçilməsi;

548 Sığorta müqaviləsi nə vaxt qüvvəyə minir?

- ☐ bütün cavablar doğrudur
- ☒ sığorta mükafatının ödənilməsi anından;
- ☐ sığorta olunanla sığorta edən arasında müqavilə bağlandıqdan sonra;
- ☐ sığorta olunanın yazılı ərizəsi verilən andan;
- ☐ sığorta hadisəsi baş verdiyi andan;

549 Mehmanxana kompleksinin maliyyə hesabatının auditinin informasiya mənbəyinə aid edilmir:

- ☐ kapitalda dəyişikliklər haqqında hesabat;
- ☐ pul vəsaitlərinin hərəkəti haqqında hesabat;
- ☐ mənfəət və zərər haqqında hesabat;
- ☐ mühasibat balansı;
- ☒ əmək haqqının ödənilməsi cədvəli;

550 Sığorta olunanla sığorta edən arasında qarşılıqlı münasibəti tənzimləyən sənəd:

- ☐ ehtiyat sertifikatı
- ☒ sığorta müqaviləsi;
- ☐ sığorta memorandumu;
- ☐ sığorta üzrə qaydalar;
- ☐ yenidən sığorta müqaviləsi;

551 Fəaliyyətdə olan sığorta təşkilatının nizamnamə kapitalına dəyişikliyin edilməsi aşkar olunduqda auditorun hərəkəti:

- ☐ sığortaçıların (müşərilərin) maraqlarına təhlükə yaranan hərəkətləri aşkar etməlidir.
- ☒ nizamnamədə kapitalın həcmində dəyişməsinin dövlət qeydiyyatının mövcudluğunu yoxlamalıdır;
- ☐ sığorta ehtiyatlarının formalaşdırılmasının əsaslı olması, onların şirkətin öhdəliklərinə uyğunluğunu yoxlamalıdır;
- ☐ sığorta ödəmələrinin vaxtında və qanuna uyğun aparılmasını yoxlamalıdır;
- ☐ AR qanunvericilik və normativ aktlarının tələblərinin gözlənilməsi və hesabatın dürüstlüyünü yoxlamalıdır;

552 Fəaliyyətdə olan sığorta təşkilatı özünün nizamnamə kapitalının həcmində dəyişmişdir. Auditor ilk növbədə nəyi yoxlamalıdır:

- ☐ sığortaçıların (müşərilərin) maraqlarına təhlükə yaranan hərəkətlərin aşkar olunması.
- ☐ sığorta ehtiyatlarının formalaşdırılmasının əsaslı olması, onların şirkətin öhdəliklərinə uyğunluğu;
- ☒ nizamnamə kapitalının həcmində dəyişdirilməsi ilə bağlı təsisçilərin iclasının protokolu-nun mövcudluğu ;
- ☐ sığorta ödəmələrinin vaxtında və qanuna uyğun aparılması;
- ☐ AR qanunvericilik və normativ aktlarının tələblərinin gözlənilməsi və hesabatın dürüstlüyü;

553 Mehmanxana işçilərinin əmək haqqının auditinin ilkin informasiya mənbəyinə aid edilmir:

- ☒ maliyyə nəticələri haqqında hesabat;
- ☐ əmək haqqının ödənilməsi cədvəli;
- ☐ şəxsi hesablar, bank sənədləri;
- ☐ əmrlər, kassa sənədləri;
- ☐ baş kitab, jurnal-orderlər;

554 Mehmanxana təsərrüfatında əDV hesablanması üzrə hansı mühasibat yazılışını auditor düzgün hesab edir:

- ☐ D-221 K-521;
- ☐ D-241 K-521;
- ☐ D-521 K-801;
- ☒ D-601 K-521;
- ☐ D-241 K-801;

555 Mehmanxanada yaşamağa görə xidmətə görə hesablanmış pul gəliri üzrə hansı mühasibat yazılışını auditor düzgün hesab edir:

- ☒ D-t 211 K-t 601;
- ☐ D-t 435 K-t 521;
- ☐ D-t 224 K-t 521;
- ☐ D- t 521 K-t 224;
- ☐ D-t 611 K-t 221;

556 Mehmanxana kompleksi müəssisəsində ödənmə vaxtı keçmiş debitor və kreditor borclarının və onların səbəblərinin öyrənilməsi:

- ☐ maliyyə nəticələrinin təhlilinin əsas vəzifəsinə aid edilir;
- ☐ daxili hesalaşmaların auditinin vəzifəsinə aid edilir;
- ☐ qeyri maddi aktivlərin auditinin vəzifəsinə aid edilir;
- ☐ maliyyə qoyuluşunun auditinin vəzifəsinə aid edilir;
- ☒ xarici hesabaşmaların auditinin vəzifəsinə aid edilir;

557 Mehmanxanada yaşamağa görə avansın alınması üzrə hansı mühasibat yazılışını auditor düzgün hesab edir:

- ☐ D-t 341 K-t 543;
- ☐ D-t 211 K-t 435;
- ☒ D-t 244 K-t 221;
- ☐ D- t 543 K-t 211;
- ☐ D-t 435 K-t 341;

558 Auditor mehmanxana kompleksi müəssisəsində alınmış avans məbləği üzrə hesablanmış əDV –ə hansı mühasibat yazılışını doğru hesab edir:

- ☐ D-t 543 K-t 192
- ☒ D-t 543 K-t 521
- ☐ D-t 245 K-t 241
- ☐ D-t 241 K-t 245
- ☐ D-t 192 K-t 543

559 Mehmanxana təsərrüfatı üzrə xərclər hansı hesabda uçota alınmalıdır:

- ☐ 205
- ☐ 203
- ☒ 202
- ☐ 201

560 Auditor mehmanxana kompleksi müəssisəsində alınmış avans məbləqləri üzrə hansı mühasibat yazılışını doğru hesab edir:

- ☐ D-t 244, 245 K-t 241, 242
- ☐ D-t 244, 245 K-t 443, 543
- ☐ D-t 443, 543 K-t 244, 245
- ☒ D-t 221, 223 K-t 443, 543
- ☐ D-t 241, 242 K-t 244, 245

561 Mehmanxana kompleksi müəssisəsində kassa əməliyyatlarının aparılması qaydalarına aid deyildir:

- ☐ nağd pul vəsaitinin sənədləşdirilməsi qaydası;
- ☐ nağd pul vəsaitinin qəbul olunması qaydası;
- ☐ kassa əməliyyatlarının aparılmasının ümumi qaydaları;
- ☒ mehmanxanada inzibati heyətin sayı;
- ☐ nağd pul vəsaitinin xərclənməsi qaydası;

562 Mehmanxanada kassa əməliyyatlarının aparılması qaydalarına daxil edilmir:

- ☐ kassa intizamının gözlənilməsinə nəzarət;
- ☐ nağd pul vəsaitinin saxlanması;
- ☒ kassa aparatlarının istehsalı;
- ☐ kassa kitabının aparılması qaydasının gözlənilməsi;
- ☐ kassanın inventarizasiyası;

563 Mehmanxana təsərrüfatında əsas vəsaitlərin silinməsi üzrə hansı mühasibat yazılışını auditor düzgün hesab edir:

- ☐ D-t 301 K-t 221;
- ☐ D-t 102 K-t 112;
- ☒ D-t 112 K-t 111
- ☐ D- t 112 K-t 301;
- ☐ D-t 221 K-t 102;

564 Mehmanxana təsərrüfatında daxil olmuş əsas vəsaitlər üzrə hansı mühasibat yazılışını auditor düzgün hesab edir:

- ☒ D-t 111 K-t 113;
- ☐ D- t 112 K-t 301;
- ☐ D-t 301 K-t 221;
- ☐ D-t 335 K-t 112;
- ☐ D-t 221 K-t 335;

565 Mehmanxanada yaşamağa görə alınmış avansdan hesablanmış əDV üzrə hansı mühasibat yazılışını auditor düzgün hesab edir:

- ☐ D- t 521 K-t 224;
- ☐ D-t 225 K-t 543;
- ☐ D-t 543 K-t 225;
- ☐ D-t 224 K-t 521;
- ☒ D-t 241 K-t 221;

566 Aşağıdakı hansı məsələ mehmanxana kompleksi müəssisəsində kassa əməliyyatlarının aparılması qaydalarına daxil edilmir:

- ☐ pul vəsaitinin qaytarılması qaydası;
- ☐ yanğından təhlükəsizliyin gözlənilməsi qaydası;

- ☐ kassanın texniki təhciz olunması qaydası;
- ☒ mehmanxana xidmətinin düzgün təşkili qaydası;
- ☐ pul vəsaitinin daşınması qaydası;

567 Mehmanxana işçilərinin əmək haqqının auditinin ilkin informasiya mənbəyinə aid edilmir:

- ☐ əmrlər, kassa sənədləri;
- ☐ əmək haqqının ödənilməsi cədvəli;
- ☐ şəxsi hesablar, bank sənədləri;
- ☐ baş kitab, jurnal-orderlər;
- ☒ maliyyə nəticələri haqqında hesabat;

568 Mehmanxana təsərrüfatında vergitutmanın xüsusiyyəti:

- ☐ bəzi xidmət növlərindən vergi tutulmur;
- ☒ əlavə xidmət üzrə vergi yaşayışa görə vergidən ayrı tutulur;
- ☐ vergitutma dərəcəsi aşağıdır;
- ☐ vahid vergitutma dərəcəsindən istifadə olunur;
- ☐ yalnız əlavə və təcili xidmətlər vergiyə cəlb olunur;

569 Maliyyə hesabatlarının auditı mehmanxana kompleksi haqqında aşağıdakı informasiyanın əldə olunmasını təmin edir:

- ☐ aktiv və passivlərin strukturunun dəyişməsi haqqında;
- ☐ fəaliyyətin maliyyə nəticələri haqqında;
- ☒ bütün variantlar doğrudur;
- ☐ maliyyə sabitliyi və ödəmə qabiliyyəti haqqında;
- ☐ debitor və kreditorlarla hesablaşmaların vəziyyəti haqqında ;

570 Mehmanxana kompleksinin maliyyə hesabatlarının auditı aşağıdakı istiqamətlər üzrə aparılmalıdır:

- ☐ mehmanxana kompleksində ictimai iaşəyə xərclərinin yoxlanması;
- ☐ mehmanxana kompleksinin istismarı xərclərinin yoxlanması;
- ☒ bütün variantlar doğrudur;
- ☐ mehmanxana kompleksinin maliyyə nəticələrinin yoxlanması;
- ☐ mehmanxana kompleksi nin gəlir və xərclərinin yoxlanması;

571 Mehmanxana kompleksinin maliyyə hesabatının auditinin informasiya mənbəyinə aid edilmir:

- ☐ mənfəət və zərər haqqında hesabat;
- ☐ mühasibat balansı;
- ☐ kapitalda dəyişikliklər haqqında hesabat;
- ☒ əmək haqqının ödənilməsi cədvəli;
- ☐ pul vəsaitlərinin hərəkəti haqqında hesabat;

572 Mehmanxana kompleksi müəssisəsində hesabat dövründə istifadə olunmamış materialların aşkar edilməsi auditor proseduru material ehtiyatlarının auditinin hansı istiqamətinə aid edilir:

- ☐ material qiymətlilərinin icmal uçotunun auditı;
- ☐ material qiymətlilərinin daxil olması üzrə əməliyyatların auditı;
- ☒ material qiymətlilərdən istifadənin təhlil olunması;
- ☐ anbarlarda material qiymətlilərinin hərəkətinin analitik uçotunun auditı;
- ☐ material qiymətliləri üzrə çatışmazlıqların, itgilərin və mənimsəmələrin uçotunun auditı;

573 Mehmanxana kompleksi müəssisəsində material qiymətlilərinin mədaxil edilməsinin tamlığının və qiymətləndirilməsinin düzgünlüyünün yoxlanması auditor proseduru material ehtiyatlarının auditinin hansı istiqamətinə aid edilir:

- ☐ material qiymətlilərinin icmal uçotunun auditı;

- ☐ material qiymətlilərindən istifadənin təhlil olunması ;
- ☒ anbarlarda material qiymətlilərinin hərəkətinin analitik uçotunun auditi;
- ☐ material qiymətlilərinin daxil olması üzrə əməliyyatların auditi;
- ☐ material qiymətliləri üzrə çatışmazlıqların, itgilərin və mənimsəmələrin uçotunun auditi;

574 Mehmanxana təsərrüfatında otaqların qabaqcadan sifarişindən gəlirlər:

- ☐ yuxarı dərəcə ilə vergiyə cəlb olunur;
- ☐ ümumiyyətlə vergiyə cəlb olunmur ;
- ☒ ümumi vergitutma rejimi tətbiq olunur;
- ☐ ayrıca vergiyə cəlb olunur;
- ☐ aşağı dərəcə ilə vergiyə cəlb olunur;

575 Mehmanxana kompleksinin maliyyə hesabatlarının yoxlanması auditora imkan verir:

- ☐ bütün variantlar doğrudur;
- ☒ yaxın perspektivə mehmanxana kompleksinin inkişaf proqnozunu tərtib etmək ;
- ☐ mehmanxana kompleksində ictimai iaşəyə xərclərinin proqnozunu tərtib etmək;
- ☐ mehmanxana kompleksində ictimai iaşə xərclərinin proqnozunu tərtib etmək;
- ☐ mehmanxananın inzibati işçilərinin əmək haqqının proqnozunu tərtib etmək;

576 Mehmanxana kompleksi müəssisəsində material qiymətlilərinin inventarizasiyasının tamlığının və keyfiyyətinin yoxlanması auditor proseduru material ehtiyatlarının auditinin hansı istiqamətinə aid edilir:

- ☐ material qiymətlilərinin icmal uçotunun auditi
- ☒ anbarlarda material qiymətlilərinin hərəkətinin analitik uçotunun auditi;
- ☐ material qiymətlilərindən istifadənin təhlil olunması ;
- ☐ material qiymətlilərinin daxil olması üzrə əməliyyatların auditi;
- ☐ material qiymətliləri üzrə çatışmazlıqların, itgilərin və mənimsəmələrin uçotunun auditi;

577 Mehmanxana kompleksi müəssisəsində artıq qalmış material istehsal ehtiyatları üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- ☐ D-t «Bank hesablaşma hesabları» K-t «Material ehtiyatları»
- ☒ D-t «Material ehtiyatları» K-t «Umumi mənfəət (zərər)»
- ☐ D-t «Umumi mənfəət (zərər)» K-t Malsatan və podratçılara kreditor borcları
- ☐ D-t «Malsatan və podratçılara kreditor borcları K-t «Umumi mənfəət (zərər)»
- ☐ D-t «Kassa» K-t «Material ehtiyatları»

578 Mehmanxana kompleksi müəssisəsində ödənmə vaxtı keçmiş debitor və kreditor borclarının mövcudluğunun yoxlanması:

- ☐ maliyyə nəticələrinin təhlilinin əsas vəzifəsinə aid edilir;
- ☐ daxili hesalaşmaların auditinin vəzifəsinə aid edilir;
- ☐ qeyri maddi aktivlərin auditinin vəzifəsinə aid edilir;
- ☒ xarici hesalaşmaların auditinin vəzifəsinə aid edilir;
- ☐ maliyyə qoyuluşunun auditinin vəzifəsinə aid edilir;

579 Mehmanxana kompleksi müəssisəsində kreditor borcları aşağıdakı hesabda əks etdirilə bilməz:

- ☒ «Gələcək hesabat dövrlərin gəlirləri»
- ☐ «Nominal (nizamnamə) kapitalının ödənilməmiş hissəsi»;
- ☐ «Nominal (nizamnamə) kapitalı»;
- ☐ «Təhtə hesab məbləqlər»;
- ☐ «Qısamüddətli bank kreditləri»;

580 Mehmanxana kompleksi müəssisəsində material qiymətlilərinin saxlanması öyrənilməsi auditor proseduru material ehtiyatlarının auditinin hansı istiqamətinə aid edilir:

- ☐ material qiymətlilərinin icmal uçotunun auditi;
- ☐ material qiymətlilərdən istifadənin təhlil olunması ;
- ☐ material qiymətliləri üzrə çatışmazlıqların, itgilərin və mənimsəmələrin uçotunun auditi;
- ☐ material qiymətlilərinin daxil olması üzrə əməliyyatların auditi;
- ☒ anbarlarda material qiymətlilərinin hərəkətinin analitik uçotunun auditi;

581 Şəxsi heyətin uçotu üzrə nümunəvi formaların mövcudluğunun yoxlanması auditor proseduru daxili hesablaşmaların uçotu üzrə auditin hansı istiqamətinə aid edilir?

- ☐ işçilərə əmək haqqı xərcləri üzrə analitik uçotun təşkilinin yoxlanması;
- ☐ vaxtamuzd əmək haqqının və digər ödəmələrin hesablanması üzrə uçotun və hesablaşmaların düzgünlüyünün yoxlanması;
- ☒ əmək üzrə qanunvericilik qaydalarına əməl olunmasının, əmək münasibətləri üzrə daxili nəzarətin vəziyyətinin yoxlanması;
- ☐ işəmuзд fəhlələrə əmək haqqının hesablanmasının uçotu və ona nəzarətin təşkilinin yoxlanması;
- ☐ fiziki şəxslərin əmək haqqından tutulmaların hesablanmasının düzgünlüyünün yoxlanması;

582 Sığorta müqaviləsi ilə müəyyən olunanpul məbləği adlanır:

- ☐ sığorta dəyəri
- ☒ sığorta məbləği;
- ☐ sığorta tarifi;
- ☐ sığorta mükafatı;
- ☐ sığorta ödənməsi;

583 Auditor göstərilən gəlir növlərindən hansının əlavə dəyər vergisinə gəlb olunmasını tutulmasını düzgün hesab edir:

- ☐ müqavilə üzrə komission mükafatı
- ☒ əvvəlki illərdə zərərə silinmiş debitor borclarının ödənilməsi üzrə daxil olmuş məbləq;
- ☐ dəymiş zərərə görə müqəssir şəxsə tələb etmə hüququnun həyata keçirilməsi nəticəsində alınmış məbləğ;
- ☐ yenidən sığortaya qəbul olunmuş riskə görə köçürülmüş mükafat üzrə alınmış faiz məbləği;
- ☐ sığorta fəaliyyətinin həyata keçirilməsindən digər gəlirlər;

584 Müqaviləyə uyğun olaraq sığorta olunanın sığorta xidməti üçün sığorta şirkətinə ödənilən məbləğ necə adlanır:

- ☐ sığorta dəyəri
- ☐ sığorta tarifi;
- ☐ sığorta təminat;
- ☐ sığorta ödənmə;
- ☒ sığorta mükafatı;

585 Sığorta obyektinə aid edilir:

- ☒ sığorta riski
- ☐ sığorta məbləği;
- ☐ bədbəxt hadisə;
- ☐ sığorta hadisəsi;
- ☐ sığorta müqaviləsi;

586 Sığorta hadisəsi baş verdiyi halda sığorta edənin sığorta olunana ödədiyi məbləğ adlanır:

- ☐ sığorta dəyəri
- ☐ sığorta məbləği;
- ☐ sığorta tarifi;
- ☐ sığorta mükafatı;
- ☒ sığorta ödənməsi;

587 Sığorta ehtiyatları nəyi səciyyələndirir:

- ☐ qazanılmış mükafat-nettonun bir hissəsi;
- ☐ sığorta müqaviləsi ilə müəyyən edilmiş məbləğ
- ☒ sığortanın ödənilməsinə yönəldilmiş sığorta ödəmələrinin müəyyən hissəsi;
- ☐ vəsaitin sığorta edənün büdcəyə olan borcunun ödənilməsinə yönəldilmiş hissəsi;
- ☐ qazanılmış mükafat-bruttonun bir hissəsi;

588 Sığorta şirkətinin investisiya fəaliyyətindən gəlirlərə aşağıdakı istiqamətlərə yönəldilmiş vəsaitlərdən alınan gəlirlər daxildir:

- ☐ sığortanın dəyərinə;
- ☐ sığorta fonduna;
- ☒ sığorta ehtiyatlarına;
- ☐ şirkətin passivlərinə;
- ☐ şirkətin aktivlərinə

589 Göstərilən gəlir növlərindən hansından əlavə dəyər vergisinin tutulmasını auditor düzgün qəbul edir:

- ☐ müqavilə üzrə komission mükafatı
- ☐ yenidən sığortaya qəbul olunmuş riskə görə köçürülmüş mükafat üzrə alınmış faiz məbləği;
- ☐ dəymiş zərərlərə görə müqəssir şəxsə tələb etmə hüququnun həyata keçirilməsi nəticəsində alınmış məbləğ;
- ☐ sığorta fəaliyyətinin həyata keçirilməsindən digər gəlirlər;
- ☒ sığorta şirkətinin əsas fondlarının satışından mənfəət;

590 Yoxlama zamanı fəaliyyətdə olan sığorta təşkilatının nizamnamə kapitalına dəyişikliyin edilməsini, lakin bununla bağlı təsisçilərin iclasının protokolu–nın və həmin dəyişikliyin dövlət qeydiyyatının mövcud olmasını aşkar edən auditorun hərəkəti:

- ☐ auditor modifikasiya olunmuş auditor arayışı verməlidir.
- ☐ auditor müəyyən iradlarını qeyd etməklə auditor rəyi verməlidir;
- ☐ auditor rəyi verməkdən imtina etməlidir;
- ☐ auditor mənfəəti auditor rəyi verməlidir;
- ☒ buraxılmış nöqsanların mümkün nəticələri haqqında şirkətin rəhbərliyini məlumatlandırmalıdır;

591 Maliyyə resurslarının hansı hissəsi cəlb edilmiş kapital hesab olunur:

- ☐ qazanılmış mükafat-nettonun bir hissəsi;
- ☐ xalis mənfəət
- ☐ aktivlər;
- ☐ sığorta fondu;
- ☒ sığorta ehtiyatları;

592 Mehmanxanada yaşamağa görə xidmətə görə hesablanmış pul gəliri üzrə hansı mühasibat yazılışını auditor düzgün hesab edir:

- ☐ D- t 521 K-t 224;
- ☒ D-t 211 K-t 601;
- ☐ D-t 611 K-t 221;
- ☐ D-t 435 K-t 521;
- ☐ D-t 224 K-t 521;

593 Mehmanxanada yaşamağa görə xidmətə görə daxil olmuş pul gəliri üzrə hansı mühasibat yazılışını auditor düzgün hesab edir:

- ☐ D-t 223 K-t 221;
- ☐ D-t 221 K-t 521;
- ☐ D-t 224 K-t 521;
- ☐ D- t 521 K-t 224;
- ☒ D-t 223 K-t 211;

594 Sığorta haqqı məbləği aşağıdakı məsələlər üçün kifayət etməlidir:

- ☐ lisenziya xərclərinin ödənilməsi;
- ☐ sığorta agentlərinin əmək haqqının ödənilməsi;
- ☒ sığorta müddətində gözlənilən iddiaların ödənilməsi, sığorta ehtiyatlarının yaradılması
- ☐ tələb və təklif arasında tarazlığın saxlanması;
- ☐ ödəmə qabiliyyətli marjın təmin olunması;

595 Mehmanxanada yaşamağa görə alınmış avansdan hesablanmış əDV üzrə hansı mühasibat yazılışını auditor düzgün hesab edir:

- ☐ D-t 543 K-t 225;
- ☐ D-t 224 K-t 521;
- ☐ D- t 521 K-t 224;
- ☒ D-t 241 K-t 221;
- ☐ D-t 225 K-t 543;

596 Mehmanxana təsərrüfatında əsas vəsaitlərin silinməsi üzrə hansı mühasibat yazılışını auditor düzgün hesab edir:

- ☐ D- t 112 K-t 301;
- ☐ D-t 102 K-t 112;
- ☐ D-t 301 K-t 221;
- ☐ D-t 221 K-t 102;
- ☒ D-t 112 K-t 111

597 Mehmanxana təsərrüfatında əDV hesablanması üzrə hansı mühasibat yazılışını auditor düzgün hesab edir:

- ☐ D-521 K-801;
- ☐ D-241 K-521;
- ☐ D-241 K-801;
- ☐ D-221 K-521;
- ☒ D-601 K-521;

598 Vergi tutma zamanı nəzərə alınan sığorta xidməti xərclərinə daxil edilir:

- ☐ əsas vəsaitlərin alınması ilə əlaqədar ssuda üzrə faizlərin ödənilməsi;
- ☐ sığorta olunanın həyatına, sağlamlığına ziyanın və tibbi xərclərin örtülməsi üzrə ödəmələr
- ☐ qabaqlayıcı tədbirlər üzrə ehtiyata ayırmalar və agentlərə komission mükafatı;
- ☐ əmtəə-material qiymətlilərinin alınması ilə əlaqədar ssuda üzrə faizlərin ödənilməsi;
- ☒ nəqliyyat xərclərinin örtülməsi;

599 Mehmanxanada yaşamağa görə avansın alınması üzrə hansı mühasibat yazılışını auditor düzgün hesab edir:

- ☐ D-t 341 K-t 543;
- ☐ D-t 211 K-t 435;
- ☒ D-t 244 K-t 221;
- ☐ D- t 543 K-t 211;
- ☐ D-t 435 K-t 341;

600 Mehmanxanada kassa əməliyyatlarının aparılması qaydalarına daxil edilmir:

- ☐ kassa intizamının gözlənilməsinə nəzarət;
- ☐ nağd pul vəsaitinin saxlanması;
- ☒ kassa aparatlarının istehsalı;
- ☐ kassa kitabının aparılması qaydasının gözlənilməsi;
- ☐ kassanın inventarizasiyası;

601 Fəaliyyətdə olan sığorta təşkilatının nizamnamə kapitalına dəyişik etdikdən sonra elan olunmuş nizamnamə kapitalının yeni həcmi balansda əks etdirilir:

- ☐ mərkəzi bankın qərarından sonra.
- ☐ sığorta şirkətinin rəhbərliyinin qərarından sonra;
- ☒ nizamnamədə dəyişikliklərin dövlət qeydiyyatından sonra;
- ☐ nizamnamədə dəyişikliklərin dövlət qeydiyyatına qədər;
- ☐ hesabat ilindən sonrakı il;

602 Mehmanxana təsərrüfatında daxil olmuş əsas vəsaitlər üzrə hansı mühasibat yazılışını auditor düzgün hesab edir:

- ☐ D-t 301 K-t 221;
- ☐ D-t 335 K-t 112;
- ☒ D-t 111 K-t 113;
- ☐ D- t 112 K-t 301;
- ☐ D-t 221 K-t 335;

603 Mehmanxana təsərrüfatı üzrə xərclər hansı hesabda uçota alınmalıdır:

- ☐ 205
- ☐ 203
- ☒ 202
- ☐ 201
- ☐ 204

604 Mehmanxana kompleksi müəssisəsində ümumistehsal və ümumtəsərrüfat xərclərinin auditi zamanı ilk növbədə konkret hesablar üzrə onların bölüşdürülməsinin düzgünlüyü yoxlanılmalıdır:

- ☒ bütün variantlar doğrudur;
- ☐ informasiya, məsləhət və auditor xidmətinin ödənilməsi xərcləri;
- ☐ inzibati idarəetmə heyətinin əmək haqqı;
- ☐ binanın qızdırılması, işıqlandırılması, saxlanması və icarəsi xərcləri;
- ☐ xidməti məqsədlə şəxsi avtomobillərdən istifadəyə görə kompensasiya;

605 Aşağıdakı hansı məsələ mehmanxana kompleksi müəssisəsində kassa əməliyyatlarının aparılması qaydalarına daxil edilmir:

- ☐ yangından təhlükəsizliyin gözlənilməsi qaydası;
- ☒ mehmanxana xidmətinin düzgün təşkili qaydası;
- ☐ pul vəsaitinin daşınması qaydası;
- ☐ pul vəsaitinin qaytarılması qaydası;
- ☐ kassanın texniki təhciz olunması qaydası;

606 Sığorta təşkilatının daxili auditi zamanı tədqiqatın logikası səciyyələndirir:

- ☐ auditor hesabatdan uçota, uçotdan sığorta təşkilatının maliyyə təsərrüfat fəaliyyətinin xarakterinə keçir,
- ☐ auditor ayrı-ayrı uçot obyektləri üzrə gələcək yoxlamanın iş planını tərtib edir;
- ☐ auditor ayrı-ayrı əməliyyatları və onların mövcud qanunvericiliyin tələblərinə uyğunluğunu yoxlayır;
- ☒ auditor sığorta təşkilatının giriş əməliyyatlarından onların uçot və hesabatda əks edilməsinə keçir;
- ☐ auditor yoxlanması sığorta təşkilatının maliyyə sabitliyi haqqında obyektiv informasiyanın alınmasına istiqamətlənmişdir;

607 Sığorta əməliyyatları üçün istifadə olunan alınmış mallar və ya göstərilmiş xidmətlər üzrə vergi məbləği daxil edilir:

- ☐ sair əməliyyat gəlirlərinə
- ☒ xərclərin uçotu hesabına;
- ☐ birbaşa sığorta üzrə sığorta ödəmələrinə;

- ☐ sığorta əməliyyatlarından digər gəlirlərə;
- ☐ vergi tutulan mənfəətə;

608 Mehmanxana kompleksi müəssisəsində kassa əməliyyatlarının aparılması qaydalarına aid deyildir:

- ☐ nağd pul vəsaitinin sənədləşdirilməsi qaydası;
- ☐ nağd pul vəsaitinin qəbul olunması qaydası;
- ☐ kassa əməliyyatlarının aparılmasının ümumi qaydaları;
- ☒ mehmanxanada inzibati heyətin sayı;
- ☐ nağd pul vəsaitinin xərclənməsi qaydası;

609 Auditor göstərilən gəlir növlərindən hansından gəlir vergisinin tutulmasını düzgün qəbul edir:

- ☒ sığorta ehtiyatlarının digər yerlərdə yerləşdirilməsindən alınmış gəlirlər
- ☐ sığorta fəaliyyətinin həyata keçirilməsindən digər gəlirlər;
- ☐ müqavilə üzrə komission mükafatı;
- ☐ yenidən sığortaya qəbul olunmuş riskə görə köçürülmüş mükafat üzrə alınmış faiz məbləği;
- ☐ dəymiş zərə görə müqəssir şəxsə tələb etmə hüququnun həyata keçirilməsi nəticəsində alınmış məbləğ;

610 Auditor sığorta şirkətinin əsas fəaliyyəti üçün istifadə etdiyi əsas vəsaitlərin hansı qiymətlə uçotda əks etdirilməsini düzgün hesab edir:

- ☐ müqavilə qiyməti ilə
- ☐ əldə olunma anına cari və ya bazar dəyəri ilə;
- ☐ ödənilmiş vergi məbləği daxil edilmədən alış dəyəri ilə;
- ☒ ödənilmiş vergi məbləği daxil edilməklə alış dəyəri ilə;
- ☐ sığorta şirkətinin rəhbərliyi tərəfindən təyin olunan qiymətlə;

611 Sığorta olunanın əsas xərclərinə daxil edilməməlidir:

- ☐ yenidən sığortaya köçürülmüş sığorta haqqları
- ☐ yenidən sığorta əməliyyatları üzrə ödənilmiş komission mükafatlar;
- ☐ sığorta ehtiyatlarına köçürmələr;
- ☐ birbaşa sığorta üzrə sığorta ödəmələri;
- ☒ sığorta müqaviləsi üzrə sığorta haqqları;

612 İşçilər üzrə şəxsi vərəqələrin mövcudluğunun yoxlanması auditor proseduru daxili hesablaşmaların uçotu üzrə auditin hansı istiqamətinə aid edilir?

- ☐ işçilərə əmək haqqı xərcləri üzrə analitik uçotun təşkilinin yoxlanması;
- ☒ əmək üzrə qanunvericilik qaydalarına əməl olunmasının, əmək münasibətləri üzrə daxili nəzarətin vəziyyətinin yoxlanması;
- ☐ vaxtamuzd əmək haqqının və digər ödəmələrin hesablanması üzrə uçotun və hesablaşmaların düzgünlüyünün yoxlanması;
- ☐ işəməz fəhlələrə əmək haqqının hesablanması üzrə uçotu və ona nəzarətin təşkilinin yoxlanması;
- ☐ fiziki şəxslərin əmək haqqından tutulmaların hesablanması üzrə düzgünlüyünün yoxlanması;

613 Sığorta agentləri və brokerləri ilə hesablaşmaların audit zamanı yoxlanılır:

- ☐ maliyyə risklərin sığortası üzrə müqavilələr, zərərlərin uçotu jurnalı;
- ☐ ciddi hesabat blankları, hesablaşma-ödəmə sənədləri;
- ☐ xərclərin uçotu hesabları, tarif dərəcələri, lisenziyalar, təsis müqaviləsi;
- ☒ bağlanmış və ödənilmiş müqavilələr üzrə komission mükafatların hüquqi əsasının və hesablanması üzrə düzgünlüyü;
- ☐ mühasibat balansı, mənfəət və zərər haqqında hesabat;

614 Borcların və məqsədli maliyyələşdirmənin uçotu üzrə hansı təsərrüfat əməliyyatı tipik səhv sayılır?

- ☒ kredit və borclar üzrə xərclər vergi xərclərinə daxil edilir;

- ☐ təşkilatın cari xərclərinə aid edilən və onun əməliyyat xərcləri olan kredit və borclar üzrə xərclər təşkilatın maliyyə nəticələrinə daxil edilir;
- ☐ vergitutmaya qədər mənfəətin hesablanmasında iştirakı əlamətinə görə alınmış kredit və borcların analitik uçotunun təşkili;
- ☐ uçota qəbul olunmasına qədər qiymətli kağızların əldə olunması üçün alınmış kredit və borclar üzrə xərclər onların dəyərinə daxil edilir;
- ☐ investisiya aktivinin alınmasına və ya yaradılması ilə əlaqədar alınmış kredit və borclar üzrə xərclər onun ilkin dəyərinə daxil edilir;

615 Mehmanxana kompleksi müəssisəsində əvvəllər verilmiş və tələb olunmamış avans məbləğinin silinməsinin hansı qaydasını auditor doğru hesab edir:

- ☒ D-t 801 K-t 192
- ☐ D-t 244 K-t 543
- ☐ D-t 543 K-t 244
- ☐ D-t 801 K-t 341
- ☐ D-t 341 K-t 801

616 Mehmanxana kompleksi müəssisəsində borcların silinməsinin düzgünlüyünün və əsaslı olmasının yoxlanması:

- ☐ daxili hesalaşmaların auditinin vəzifəsinə aid edilir;
- ☐ maliyyə nəticələrinin təhlilinin əsas vəzifəsinə aid edilir;
- ☐ qeyri maddi aktivlərin auditinin vəzifəsinə aid edilir;
- ☒ xarici hesabaşmaların auditinin vəzifəsinə aid edilir;
- ☐ maliyyə qoyuluşunun auditinin vəzifəsinə aid edilir;

617 Borcların və məqsədli maliyyələşdirmənin uçotu üzrə hansı təsərrüfat əməliyyatı tipik səhv deyildir?

- ☐ alınmış kredit və borclar üzrə xərclər həmişə hesabat dövrünün cari xərcləri kimi tanınır;
- ☐ alınmış kredit və borclar üzrə xərclər məhsulun maya dəyərinə daxil edilir;
- ☒ alınmış kredit və borclar üzrə xərclər maliyyə nəticələrinə daxil edilir;
- ☐ alınmış kredit və borclar üzrə xərclər investisiya aktivinə aid olunur və onun qalaq dəyərinə daxil edilir;
- ☐ qiymətli kağızların əldə olunması üçün alınmış kredit və borclar qiymətli kağızların uçota qəbul olunması tarixindən onların dəyərinə daxil edilir;

618 Mehmanxana kompleksi müəssisəsində ümumistehsal və ümumtəsərrüfat xərclərinin auditi zamanı ilk növbədə konkret hesablar üzrə onların bölüşdürülməsinin düzgünlüyü yoxlanılmalıdır:

- ☐ binanın qızdırılması, işıqlandırılması, saxlanması və icarəsi xərcləri;
- ☒ bütün variantlar doğrudur;
- ☐ xidməti məqsədlə şəxsi avtomobillərdən istifadəyə görə kompensasiya;
- ☐ informasiya, məsləhət və auditor xidmətinin ödənilməsi xərcləri;
- ☐ inzibati idarəetmə heyətinin əmək haqqı;

619 İşçilər üzrə şəxsi vərəqələrin mövcudluğunun yoxlanması auditor proseduru daxili hesabaşmaların uçotu üzrə auditin hansı istiqamətinə aid edilir?

- ☐ işçilərə əmək haqqı xərcləri üzrə analitik uçotun təşkilinin yoxlanması;
- ☐ işəmuзд fəhlələrə əmək haqqının hesablanmasının uçotu və ona nəzarətin təşkilinin yoxlanması;
- ☐ vaxtamuзд əmək haqqının və digər ödəmələrin hesablanması üzrə uçotun və hesabaşmaların düzgünlüyünün yoxlanması;
- ☒ əmək üzrə qanunvericilik qaydalarına əməl olunmasının, əmək münasibətləri üzrə daxili nəzarətin vəziyyətinin yoxlanması;
- ☐ fiziki şəxslərin əmək haqqından tutulmaların hesablanmasının düzgünlüyünün yoxlanması;

620 Mehmanxana kompleksi müəssisəsində anbarda çatışmayan yanacaq üzrə çatışmazlığın tutulması ilə bağlı itginin tutulması məhkəmə tərəfindən rədd edilərsə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- ☐ D-t «İddialar üzrə hesabaşmalar» K-t «Material ehtiyatları»

- ☐ D-t «Dəymiş zərərə görə işçilərlə hesablaşmalar» K-t «Material ehtiyatları»
- ☐ D-t «İnzibati xərclər» K-t «Material ehtiyatları»
- ☒ D-t «Material ehtiyatları» K-t «Umumi mənfəət (zərər)»
- ☐ D-t «İddialar üzrə hesablaşmalar» K-t Məlsatın və podratçılara kreditör borcları

621 Şəxsi heyətin uçotu üzrə nümunəvi formaların mövcudluğunun yoxlanması auditor proseduru daxili hesablaşmaların uçotu üzrə auditin hansı istiqamətinə aid edilir?

- ☒ əmək üzrə qanunvericilik qaydalarına əməl olunmasının, əmək münasibətləri üzrə daxili nəzarətin vəziyyətinin yoxlanması;
- ☐ işçilərə əmək haqqı xərcləri üzrə analitik uçotun təşkilinin yoxlanması;
- ☐ fiziki şəxslərin əmək haqqından tutulmaların hesablanmasının düzgünlüyünün yoxlanması;
- ☐ vaxtamuzd əmək haqqının və digər ödəmələrin hesablanması üzrə uçotun və hesablaşmaların düzgünlüyünün yoxlanması;
- ☐ işəməuzd fəhlələrə əmək haqqının hesablanmasının uçotu və ona nəzarətin təşkilinin yoxlanması;

622 Məhmanxana kompleksi müəssisəsində real debitor və kreditör borclarının müəyyən olunması:

- ☐ maliyyə nəticələrinin təhlilinin əsas vəzifəsinə aid edilir;
- ☐ maliyyə qoyuluşunun auditinin vəzifəsinə aid edilir;
- ☒ xarici hesablaşmaların auditinin vəzifəsinə aid edilir;
- ☐ daxili hesablaşmaların auditinin vəzifəsinə aid edilir;
- ☐ qeyri maddi aktivlərin auditinin vəzifəsinə aid edilir;

623 Depozit əməliyyatlarının auditinin məqsədi:

- ☐ şəxsi hesablar və ilkin sənədlər üzrə mühasibat yazılışların yoxlanması;
- ☐ depozit müqavilələrin zəruri rekvizitlərinin və onların doldurulmasının yoxlanması;
- ☒ depozit əməliyyatları üzrə öhdəliklərin həyata keçirilməsinin tamlığının və vaxtlığının qiymətləndirilməsi;
- ☐ pul vəsaitlərinin cəlb olunması üzrə işləri tənzimləyən daxili sənədlərin öyrənilməsi;
- ☐ depozit müqavilələrin miqdarının açılmış şəxsi hesablara uyğunluğunun yoxlanması;

624 kommersiya bankının əlavə kapitalının auditı zamanı aşağıdakı sənədlərdən istifadə olunur:

- ☒ yuxarıda sadalananların hamısı
- ☐ memorial sənədlər;
- ☐ ilkin sənədlər;
- ☐ şəxsi hesablardan çıxarışlar;
- ☐ mühasibat balansı;

625 kommersiya bankının nizamnamə kapitalının formalaşdırılması zamanı müşayiət olunan aşağıdakı əməliyyat tipik səhvə daxil deyildir:

- ☐ payın ödənilməsi üçün bank ssudasından istifadə olunması;
- ☐ depozit hesabından vəsaitlərin köçürülməsi
- ☒ hesablaşma hesabından vəsaitlərin köçürülməsi;
- ☐ qiymətləndirmə və ya qiymətlilərin verilməsi aktlarının olmaması;
- ☐ üçüncü şəxslər tərəfindən payın köçürülməsi;

626 Elektron informasiya və bank elektron xidmətləri sistemi daxil edilməklə idarəetmə və maliyyə informasiya sisteminin təhlilini aparır:

- ☐ bankın rəhbərliyi
- ☒ daxili auditor;
- ☐ müfəttiş;
- ☐ xarici auditor;
- ☐ maliyyə meneceri;

627 Riskin idarə olunması prosedurunun tətbiqi və səmərəliliyininə riskin qiymətləndirilməsi üzrə metodologiyanın təhlilini aparır:

- ☐ vergi müfəttişi
- ☐ müfəttiş;
- ☒ daxili auditor;
- ☐ xarici auditor;
- ☐ maliyyə meneceri;

628 kommersiya bankında xarici auditin əsas istiqamətlərinə daxil deyildir:

- ☐ bank tərəfindən nəzarət funksiyasının həyata keçirilməsinin auditi
- ☐ bankın fəaliyyətinin hüquqi əsaslarının qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanması;
- ☐ bankda mühasibat uçotunun qurulması vəziyyətinin qiymətləndirilməsi;
- ☒ bankın maliyyə və təsərrüfat fəaliyyəti haqqında özünün xüsusi informasiya sisteminin qurulması;
- ☐ mühasibat əməliyyatlarının əks etdirilməsinin düzgünlüyünə nəzarət;

629 kommersiya bankında daxili auditin işinin əsas istiqamətlərinə daxil deyildir:

- ☐ bank tərəfindən nəzarət funksiyasının həyata keçirilməsinin auditi
- ☐ bankın fəaliyyətinin hüquqi əsaslarının qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanması;
- ☐ bankda mühasibat uçotunun qurulması vəziyyətinin qiymətləndirilməsi;
- ☐ bankın maliyyə və təsərrüfat fəaliyyəti haqqında özünün xüsusi informasiya sisteminin qurulması;
- ☒ mühasibat əməliyyatlarının əks etdirilməsinin düzgünlüyünə nəzarət

630 kommersiya bankının daxili auditorunun vəzifələrinə daxil deyildir:

- ☐ idarə heyətinin tapşırığı ilə xüsusi tədqiqatın aparılması
- ☒ daxili prosedurların hazırlanması və tətbiq olunması;
- ☐ material qiymətlilərinin təhlükəsiz saxlanması təmin edilməsi;
- ☐ mühasibat informasiyasının yoxlanması;
- ☐ maliyyə qiymətlilərinin təhlükəsiz saxlanması təmin edilməsi;

631 kommersiya bankının daxili nəzarət xidmətinin kompetensiyasına daxildir:

- ☐ müştərilərin hesablaşma hesabları üzrə qalıqların əks etdirilməsinin dəqiqliyi və tamlığının yoxlanması.
- ☐ ssuda, digər aktivlər üzrə mümkün itgilər üçün ehtiyatların əks etdirilməsinin tamlığının və dəqiqliyinin yoxlanması;
- ☒ qoyulmuş məqsədlər üzrə bank rəhbərliyinin və heyətin fəaliyyəti haqqında hesabatın yoxlanması, qiymətləndirilməsi və təqdim olunması;
- ☐ kredit, portfel, bazar, faiz risklərinin qiymətləndirilməsi;
- ☐ qiymətli kağızlara qoyuluşların dəyərəcə qiymətləndirilməsi;

632 kommersiya bankı üzrə hansı informasiya konfidensial hesab olunmur?

- ☒ bank və onun filiallarının illik hesabatı
- ☐ qiymətli kağızlar portfelinin vəziyyəti haqqında;
- ☐ kredit portfelinin vəziyyəti haqqında;
- ☐ bank işçisinin əməyinin ödənilməsi səviyyəsi və qaydası;
- ☐ audit aparılan filialın maliyyə vəziyyəti haqqında;

633 kommersiya bankının yoxlanması nəticələri üzrə tərtib olunmuş auditor rəyini mütləq qaydada kim nəzərdən keçirir:

- ☐ kommersiya bankının baş mühasibi
- ☐ Nazirlər Kabineti;
- ☐ Auditor Palatası
- ☐ Maliyyə Nazirliyi;
- ☒ kredit təşkilatının yuxarı idarəetmə orqanı;

634 Bank və ya digər kredit təşkilatını yoxlayacaq auditoru kim təsdiqləyir:

- ☐ Nazirlər Kabineti

- ☐ Maliyyə Nazirliyi;
- ☒ kredit təşkilatının yuxarı idarəetmə orqanı;
- ☐ kommersiya bankının baş mühasibi
- ☐ Auditor Palatası;

635 kredit təşkilatının hesabatının auditi aparılır:

- ☐ müştərinin arzusu ilə
- ☐ yarım ildən bir
- ☐ hər ay
- ☒ hər il
- ☐ təsisçilərin qərarı ilə

636 Mehmanxana kompleksi müəssisəsində təhtəhesab şəxs tərəfindən pul vəsaitlərinin qaytarılmasının hansı yazılışı auditor tərəfindən düzgün hesab edilir:

- ☐ D-t «Təhtəhesab məbləğlər» K-t «İstehsalat məsrəfləri»
- ☐ D-t «Təhtəhesab məbləğlər» K-t «Bank hesablaşma hesabları»
- ☒ D-t «Kassa» K-t «Təhtəhesab məbləğlər»
- ☐ D-t «Bank hesablaşma hesabları » K-t «Təhtəhesab məbləğlər»
- ☐ D-t «İstehsalat məsrəfləri» K-t « Təhtəhesab məbləğlər »

637 Mehmanxana kompleksi müəssisəsində təhtəhesab şəxslərə pul vəsaitlərinin verilməsi zamanı tərtib olunan hansı mühasibat yazılışı auditor tərəfindən düzgün hesab edilir:

- ☐ D-t « Təhtəhesab məbləğlər » K-t «İstehsalat məsrəfləri»
- ☐ D-t «Təhtəhesab məbləğlər» K-t «Bank hesablaşma hesabları»
- ☒ D-t « Təhtəhesab məbləğlər» K-t «Kassa»
- ☐ D-t «Bank hesablaşma hesabları » K-t «Təhtəhesab məbləğlər»
- ☐ D-t «İstehsalat məsrəfləri» K-t « Təhtəhesab məbləğlər »

638 Mehmanxana kompleksi müəssisəsində D-t Malsatan və podratçılara qısamüddətli kreditör borcları K-t Bankdakı hesablaşmalar hesabı mühasiat yazılışı hansı əməliyyatın düzgünlüyünü əks etdirir:

- ☐ malsatanların qısamüddətli kreditör borclarının hesablanması;
- ☒ malsatanların qısamüddətli kreditör borclarının ödənilməsini
- ☐ malsatanların uzun və qısamüddətli kreditör borclarının müəyyən olunmasını;
- ☐ malsatanların uzunmüddətli kreditör borclarının hesablanması;
- ☐ malsatanların ortamüddətli kreditör borclarının ödənilməsini

639 Mehmanxana kompleksi müəssisəsinin malsatanlara olan kreditör borclarının silinməsi üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur:

- ☐ D-t « Malsatan və podratçılara uzunmüddətli kreditör borcları » K-t «Törəmə (asılı) müəssisələrin qısamüddətli debitor borcları
- ☒ D-t « Malsatan və podratçılara qısamüddətli kreditör borcları » K-t « Bankdakı hesablaşmalar hesabı»
- ☐ D-t « Malsatan və podratçılara qısamüddətli kreditör borcları » K-t «Əsas idarə heyətinin qısamüddətli debitor borcları
- ☐ D-t « Əsas idarə heyətinin qısamüddətli debitor borcları » K-t «Malsatan və podratçılara qısamüddətli kreditör borcları
- ☐ D-t «Törəmə (asılı) müəssisələrin qısamüddətli debitor borcları » K-t « Malsatan və podratçılara uzunmüddətli kreditör borcları

640 Mehmanxana kompleksi müəssisəsində D-t Şübhəli borclar üzrə düzəlişlər K-t Alıcılar və sifarişçilərin uzunmüddətli debitor borcları mühasibat yazılışı hansı əməliyyatın düzgünlüyünü əks etdirir:

- ☐ uzunmüddətli debitor borclarının silinməsini
- ☐ tələb olunmamış debitor borclarının silinməsini
- ☒ vaxtında alınmamış debitor borclarının silinməsini
- ☐ vaxtında silinməmiş debitor borclarının silinməsini

- ☐ ödənmə vaxtı çatmış debitor borclarının silinməsini

641 Mehmanxana kompleksi müəssisəsində vaxtında tələb olunmayan debitor borclarının silinməsi üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur:

- ☐ D-t « Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları » K-t «Törəmə (asılı) müəssisələrin qısamüddətli debitor borcları
- ☐ D-t « Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları » K-t «Əsas idarə heyətinin qısamüddətli debitor borcları
- ☒ D-t «Şübhəli borclar üzrə düzəlişlər» K-t «Alıcılar və sifarişçilərin uzunmüddətli debitor borcları
- ☐ D-t «Əsas idarə heyətinin qısamüddətli debitor borcları» K-t «Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları
- ☐ D-t «Törəmə (asılı) müəssisələrin qısamüddətli debitor borcları » K-t «Əsas idarə heyətinin qısamüddətli debitor borcları

642 Mehmanxana kompleksi müəssisəsinin audit proqramının səmərəli hazırlanması:

- ☐ idarəetmə auditı prosedurlarının planlaşdırılmasıdır;
- ☐ yalnız daxili auditin planlaşdırılmasıdır;
- ☐ eyni zamanda bütün bloklar üzrə yoxlama prosedurlarının planlaşdırılmasıdır;
- ☒ ayrı-ayrı bloklar üzrə yoxlama prosedurlarının planlaşdırılmasıdır;
- ☐ yalnız xarici auditin planlaşdırılmasıdır;

643 Auditor mehmanxana təsərrüfatında ümumistehsal və ümumtəsərrüfat xərclərinin bölüşdürülməsinin düzgünlüyünü təsdiq edir:

- ☐ təsis sənədlərinə əsasən;
- ☐ maliyyə siyasətinə əsasən;
- ☐ qiymət siyasətinə əsasən;
- ☐ vergi siyasətinə əsasən;
- ☒ uçot siyasətinə əsasən;

644 Digər təşkilatın nizamnamə kapitalına, birgə fəaliyyətə pay üzrə təhvil-təslim sənədləri, edilmiş payın məbləğinin təsdiq edən şəhadətnamə və s. aid edilir:

- ☐ mühasibat (maliyyə) hesabatı;
- ☒ ilkin uçot sənədlərinə;
- ☐ uçot reyestrlərinə;
- ☐ sövdələşmə üzrə tərəflərin öhdəliklərini müəyyən edən sənədlərə;
- ☐ inventarizasiya üzrə uçot sənədləşdirmə formalarına;

645 Uzun müddətə öz vəsaiti hesabına bütün növ qiymətli kağızların alınmasının yoxlanması bankın qiymətli kağızlarla əməliyyatlarının auditinin hansı istiqamətinə aiddir:

- ☐ bankın qiymətli kağızlarla vasitəçilik və trast əməliyyatlarının auditı;
- ☐ borc öhdəliklərinə qoyuluşlar üzrə bank əməliyyatlarının auditı;
- ☐ bankın səhmləşdirilməsi üzrə əməliyyatların auditı;
- ☐ qiymətli kağızlarla girov əməliyyatlarının auditı;
- ☒ bankın investisiya əməliyyatlarının auditı;

646 kommersiya bankının kassa əməliyyatları üzrə əhəmiyyət kəsb edən dövriyyələrin testləşdirilməsi nəzərdə tutur:

- ☐ müştərilərin şəxsi hesablar kitabının Baş kitabla üzləşdirilməsi.
- ☐ hesabat ilinin başa çatmasına qədər uçot məlumatlarının yoxlanması;
- ☒ pul vəsaiti maddələrinin təsnifləşdirilməsinin yoxlanması və onun bankın daxili siyasət qaydalarına uyğunluğunun yoxlanması;
- ☐ bütün növ nağd vəsaitlərin nəzarət hesablanması və mühasibat uçotu məlumatları ilə üzləşdirilməsi;
- ☐ fərqlərin aşkar olunmasına və onların uçotda əks etdirilməsinə qədər hesablardakı əhəmiyyətli məbləğlərin təhlili;

647 kommersiya bankının kredit əməliyyatları üzrə əhəmiyyət kəsb edən dövriyyələrin testləşdirilməsi nəzərdə tutur:

- ☒ müştərilərin şəxsi hesablar kitabının Baş kitabla üzləşdirilməsi
- ☐ hesabat ilinin başa çatmasına qədər uçot məlumatlarının yoxlanması;
- ☐ pul vəsaiti maddələrinin təsnifləşdirilməsinin yoxlanması və onun bankın daxili siyasət qaydalarına uyğunluğunun yoxlanması;
- ☐ bütün növ nağd vəsaitlərin nəzarət hesablanması və mühasibat uçotu məlumatları ilə üzləşdirilməsi;
- ☐ fərqlərin aşkar olunmasına və onların uçotda əks etdirilməsinə qədər hesablardakı əhəmiyyətli məbləğlərin təhlili;

648 kommersiya bankında kassa əməliyyatlarının uçotu zamanı müşayət olunan aşağıdakı əməliyyat tipik səhv sayılır:

- ☐ bütün cavab variantları doğrudur.
- ☐ əmtəə-material qiymətlilərinin alınmasına limitdən arptıq məbləğin ödənilməsi;
- ☐ icmal arayışda və kassa jurnalında baş mühasibin imzasının olması;
- ☐ bankın xəzinədarlıq işçiləri tərəfindən kassa jurnalının aparılması;
- ☒ bankın mühasibatlığı tərəfindən kassa jurnalının aparılması;

649 Aşağıdakı əsas sənədlərdən hansı kommersiya bankının kassasından nağd pulun verilməsi üzrə əsas sənəd hesab edilmir?

- ☐ hesablaşma-ödəmə cədvəli;
- ☐ hesablama cədvəli;
- ☐ kassa məxaric orderi;
- ☐ pul çeki;
- ☒ ödəmə tapşırığı;

650 kommersiya bankının kassa əməliyyatlarının auditinin əsas məqsədlərindən biri?

- ☐ nağd pul ilə hesablaşmaların həyata keçirilməsinin düzgünlüyünün yoxlanması;
- ☒ kassa işlərinin təşkilində nöqsanların aşkar olunması;
- ☐ həyata keçirilmiş bütün kassa əməliyyatlarının sənədli yoxlanması;
- ☐ pul saxlanan kassada qiymətlilərin uçotunun və sənədlərin yoxlanması;
- ☐ kassa əməliyyatlarının anaditik və sintetik uçotunun üzləşdirilməsi;

651 kommersiya bankının kassa əməliyyatlarının auditinin məqsədi?

- ☐ nağd pul ilə hesablaşmaların həyata keçirilməsinin düzgünlüyünün yoxlanması;
- ☐ həyata keçirilmiş bütün kassa əməliyyatlarının sənədli yoxlanması;
- ☒ nağd pulun saxlanması, əməliyyatların aparılması və uçotu sahəsində qanunvericiliyin gözlənilməsinin yoxlanması;
- ☐ pul saxlanan kassada qiymətlilərin uçotunun və sənədlərin yoxlanması;
- ☐ kassa əməliyyatlarının anaditik və sintetik uçotunun üzləşdirilməsi;

652 Bank vasitəsi ilə əsas müqavilə üzrə kreditorun borcun ödənilməsi üçün borcluya tələbi səciyyələndirən sənəd?

- ☐ aksept;
- ☐ inkasso üzrə hesablaşmalar;
- ☐ akkreditiv;
- ☒ ödəmə tapşırığı;
- ☐ çek;

653 Ödəmə tapşırıqları ilə hansı əməliyyatlar həyata keçirilir?

- ☒ bütün cavab variantları doğrudur;
- ☐ kreditlərin və faizlərin ödənilməsi məqsədi ilə pul vəsaitlərinin köçürülməsi;
- ☐ bütün səviyyədə büdcəyə və qeyri büdcə fondlarına pul vəsaitlərinin köçürülməsi;
- ☐ göndərilmiş mallara görə pul vəsaitlərinin köçürülməsi;

- ☐ qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulmuş digər məqsədlərə pul vəsaitlərinin köçürülməsi;

654 Daxili nəzarət xidmətinin mövcudluğu və onun fəaliyyətinin tənzimlənməsi aucitor üçün aşağıdakı təşkilatın auditi zamanı xüsusi əhəmiyyət kəsb edir?

- ☐ nəqliyyat təşkilatı;
☐ sığorta şirkəti;
☒ kommersiya bankı;
☐ tikinti təşkilatı;
☐ ticarət təşkilatı;

655 Fəaliyyətin bir neçə yerdə (filiallarda, əlavə ofislərdə) aparılması hansı bazar riski ilə əlaqədar ola bilər?

- ☐ bazar;
☐ valyuta;
☐ fidusiar;
☒ əməliyyat;
☐ depozit;

656 Hansı bazar riski səhvlərin və ya dələduzluğun (aktivlərin qeyri qanuni mənimsənilməsi) ehtimalı ilə əlaqədardır?

- ☒ əməliyyat;
☐ valyuta;
☐ fidusiar;
☐ bazar;
☐ depozit;

657 Bank bazar riskinin mahiyyəti nədir?

- ☐ faiz dərəcələrinin dəyişməsi ilə əlaqədar zərərin yaranması;
☐ aktivlərin qorunub saxlanmasının təmin olunmaması ilə əlaqədar zərərin yaranması;
☐ valyuta kurslarının dəyişməsi ilə əlaqədar zərərin yaranması;
☐ bankın müştərisi və ya tərəfdaşı öz öhdəliklərini tam və müəyyən edilmiş vaxtda yerinə yetirməmişdir;
☒ investisiyanın bazar qiymətinin dəyişməsi ilə əlaqədar zərərin yaranması;

658 kommersiya bankında depozit əməliyyatlarının həyata keçirilməsi zamanı müşayiət olunan aşağıdakı əməliyyat tipik səhvə daxil deyildir?

- ☐ faizlərin rübdə bir dəfədən az köçürülməsi;
☐ hesablaşma əməliyyatlarının hüquqi şəxsin depozit hesabı vasitəsi ilə aparılması;
☒ depozit əməliyyatları üzrə öhdəliklərin həyata keçirilməsinin tamlığının və vaxtlığının qiymətləndirilməsi;
☐ bank hesablaşma hesabından istifadə etmədən vəsaitlərin depozit hesaba köçürülməsi və silinməsi;
☐ depozit müqaviləsi olmadan depozit hesabının açılması;

659 kommersiya bankının depozit əməliyyatlarının auditi hansı məqsədlə aparılır?

- ☐ şəxsi hesablar və ilkin sənədlər üzrə mühasibat yazılışların yoxlanması;
☒ depozit əməliyyatlarının qanunvericiliyə uyğunluğunun yoxlanması;
☐ depozit əməliyyatları üzrə öhdəliklərin həyata keçirilməsinin tamlığının və vaxtlığının qiymətləndirilməsi;
☐ pul vəsaitlərinin cəlb olunması üzrə işləri tənzimləyən daxili sənədlərin öyrənilməsi;
☐ depozit müqavilələrin miqdarının açılmış şəxsi hesablara uyğunluğunun yoxlanması;

660 Mehmanxana təsərrüfatında əmtəə-material qiymətlilərinin saxlanmasının auditinin informasiya mənbəyinə daxil deyildir:

- ☐ balans;
☒ inventar vərəqəsi;
☐ qaimə;

- ☐ hesab-faktura;
- ☐ anbar uçotu vərəqəsi;

661 Mehmanxana təsərrüfatının satışdan kənar gəlirlərini yoxlamaq üçün auditor hansı məsələyə diqqət verməlidir:

- ☐ əlavə kapitalın tamamlanmasına;
- ☐ kommersiya xərclərinə;
- ☒ xalis mənfəətə;
- ☐ balans mənfəətinə;
- ☐ ehtiyat kapitalının tamamlanmasına;

662 Auditor mehmanxana təsərrüfatının zərərinin hansı vəsait hesabına örtülməsini düzgün hesab etmir:

- ☐ bütün cavablar doğrudur;
- ☐ ötən illərin bölüşdürülməmiş mənfəəti hesabına;
- ☐ səhmdarların məqsədli payları hesabına;
- ☒ mehmanxana kirayəşinlərinin pul hesablaşmaları hesabına;
- ☐ ehtiyat kapitalının vəsaiti hesabına;

663 Auditor mehmanxana təsərrüfatının zərərinin hansı vəsait hesabına örtülməsini düzgün hesab edir:

- ☒ səhmdarların məqsədli payları, ehtiyat kapitalı vəsaiti hesabına;
- ☐ mehmanxana təsərrüfatının qeyri maddi aktivləri hesabına;
- ☐ mehmanxana kirayəşinlərinin pul hesablaşmaları hesabına;
- ☐ mehmanxana təsərrüfatının debitor borcları hesabına;
- ☐ mehmanxana təsərrüfatının material resursları hesabına;

664 Mehmanxana təsərrüfatı hesabat ilini zərərlə başa vurduğu halda auditor əmin olmalıdır:

- ☐ material xərclərinin əks etdirilməsinin düzgünlüyünə;
- ☐ mehmanxana təsərrüfatının bütün səhmdarlarına dividendlərin ödənilməsinə;
- ☐ mehmanxana təsərrüfatı mülkiyyətçilərinin maraqlarının pozulmadığına;
- ☒ təsisçilər tərəfindən həmin zərərin hansı vəsait hesabına örtülməsi haqqında qərarın mövcudluğuna;
- ☐ mehmanxana təsərrüfatının nizamnamə kapitalının həcmində düzgünlüyünə;

665 Mehmanxana təsərrüfatının xalis mənfəətini hansı istiqamətdə istifadə etmək olmaz:

- ☐ ötən illərin zərərlərinin örtülməsinə;
- ☐ ehtiyat kapitalının tamamlanmasına;
- ☒ material ehtiyatlarının və əsas fondların artırılmasına;
- ☐ dividendlərin ödənilməsinə;
- ☐ əlavə kapitalının artırılmasına;

666 Mehmanxana təsərrüfatının xalis mənfəətindən istifadə olunur:

- ☐ vergi və ödəmələr üzrə büdcə və qeyri büdcə fondlarına olan borcların örtülməsinə;
- ☐ malsatan və podratçılar üzrə öhdəliklərin ödənilməsinə;
- ☐ material ehtiyatlarının və əsas fondların artırılmasına;
- ☒ dividendlərin ödənilməsi, ehtiyat kapitalının tamamlanması;
- ☐ yeni istehsal binalarının tikilməsinə;

667 kommersiya bankının gəlirlərinə daxil edilmir:

- ☐ nağd və nağdsız formada xarici valyuta ilə həyata keçirilən əməliyyatlardan gəlirlər;
- ☐ pul vəsaitlərinin, veksellərin, ödəmə və hesablaşma sənədlərinin inkasso edilməsindən gəlirlər;
- ☒ banka borclunun ölməsi və ya sağlamlığının itirilməsi ehtimalı ilə bağlı sığorta müqaviləsi üzrə alınmış sığorta ödəmələri;
- ☐ müştəri üçün hesabın açılması və aparılması üzrə ödəmə formasında gəlirlər;

- ☐ qiymətli metalların və daşların alqı-satqı əməliyyatları üzrə alış və uçot dəyəri arasında müsbət fərq formasında gəlirlər;

668 Cari hesabat ilinin mənfəətindən avans olaraq istifadə olunması:

- ☒ mehmanxana mülkiyyətçilərinin əmlak marağının birbaşa pozulması;
☐ material ehtiyatlarının artımının səbəbidir;
☐ ehtiyat kapitalının tamamlanmasının səbəbidir;
☐ idarə heyətinin optimal qərarıdır;
☐ əlavə kapitalın artırılmasının səbəbidir;

669 Mehmanada yaşayış üzrə xidmət göstərilməsindən pul gəliri uçotda nə vaxt tanınır:

- ☐ hesabat dövrünün sonunda;
☐ mehmanxanada yaşaması sənədləşdirilən andan;
☐ ödəniş aparılan andan;
☐ kirayənişin tərəfindən yaşadığı təqvim günü başa çatdıqda;
☒ xidmət faktiki göstərildiyi andan;

670 Mehmana təsərrüfatının yaratdığı müxtəlif fondlar və ehtiyatlardan istifadənin düzgünlüyünün yoxlanması hansı informasiya mənbələrinə əsaslanır:

- ☐ bütün cavablar doğrudur;
☒ təsis sənədləri, uçot siyasəti, təsisçilərin iclasının qərarları;
☐ vergi siyasətinin, ötən dövrlərin hesabatlarının düzgünlüyü haqqında arayış;
☐ qeyri maddi aktivlər, icarə müqavilələri, maliyyə siyasəti üzrə qaydalar;
☐ maliyyə siyasətinin, idarəetmə şurasının sənədləşməsinin düzgünlüyü

671 Mehmana təsərrüfatının yoxlanması prosesində hansı məsələ xüsusi diqqət mərkəzində olmalıdır:

- ☒ bütün cavablar doğrudur;
☐ kirayənişinlərlə hesablaşmaların həyata keçirilməsi zamanı normativ tələblərin gözlənilməsi;
☐ əlavə xidmətlərin göstərilməsindən gəlirin vergiyə cəlb olunması;
☐ vergitutma rejiminin gözlənilməsi;
☐ forma geyimlərinin uçotunun əsaslı olması;

672 Mehmana təsərrüfatının auditi zamanı auditor aşağıdakı məsələyə diqqət verməlidir:

- ☐ mehmanxanada yaşayanların sayına;
☐ mehmanxananın dərəcəsinə;
☒ yaşayış üzrə xidmətdən gəlirlərin uçotda tanınması;
☐ idarəetmə heyətinin tərkibinə və ixtisas səviyyəsinə;
☐ son ildə işə qəbul olunmuş işçilərin sayına;

673 Depozit və əmanət sertifikatı uçotda əks etdirilir:

- ☐ bütün cavablar doğrudur
☒ nominal dəyərə
☐ ilk dəyərlə
☐ bazar dəyəri ilə
☐ qalıq dəyəri ilə

674 Banka qoyulmuş hansı vəsait depozit sayılır:

- ☐ düzgün cavab yoxdur
☒ pul vəsaitləri
☐ veksellər
☐ qiymətli kağızlar
☐ sertifikatlar

675 Banklarda əsas vəsaitlərin balans dəyərində hansı xərclər daxil edilir:

- ☐ düzgün cavab yoxdur
- ☐ amortizasiya ayırmaları
- ☐ istismar xərcləri
- ☒ cari xidmət və təmir xərcləri
- ☐ sair xərclər

676 Auditor şirkəti kommersiya bankına aşağıda qeyd olunan hansı xidməti göstərə bilər:

- ☐ bankın perspektivə strateji və taktiki planını işləyib hazırlamaq;
- ☐ bankı mühasibat uçotunu aparmaq;
- ☐ bütün cavablar doğrudur;
- ☒ mövcud qanunvericilik məsələləri üzrə məsləhət vermək;
- ☐ bankın fəaliyyətini reklam etmək;

677 kommersiya bankının xərclərinə daxil edilmir:

- ☐ özünün istiqrazları, depozit və ya əmanət sertifikatları üzrə xərclər;
- ☒ kredit təşkilatının nizamnamə kapitalının ödənilməsi üçün daxil olmuş xarici valyutada vəsaitlərin yenidən qiymətləndirilməsi üzrə mənfəət məbləği;
- ☐ banklararası kreditlər üzrə xərclər;
- ☐ şübhəli borclar üzrə ehtiyatların formalaşmasına xərclər;
- ☐ müqaviləyə görə bank payı və digər cəlb edilmiş pul vəsaitləri üzrə faizlərə xərclər;

678 Bank işçisinin normativdən artıq ezamiyyə xərcləri silinir:

- ☒ xalis mənfəət hesabına;
- ☐ gələcək dövrlərin xərclərinə;
- ☐ bank xidmətlərinin maya dəyərinə;
- ☐ işçinin vəsaiti hesabına;
- ☐ ehtiyat kapitalına;

679 kommersiya bankının gəlirlərinə daxil edilmir:

- ☐ nağd və nağdsız formada xarici valyuta ilə həyata keçirilən əməliyyatlardan gəlirlər;
- ☐ pul vəsaitlərinin, veksellərin, ödəmə və hesablaşma sənədlərinin inkasso edilməsindən gəlirlər;
- ☐ müştəri üçün hesabın açılması və aparılması üzrə ödəmə formasında gəlirlər;
- ☒ bankın nizamnamə kapitalının tamamlanması üçün daxil olmuş xarici valyutada vəsaitlərin yenidən qiymətləndirilməsi üzrə müsbət nəticə;
- ☐ qiymətli metalların və daşların alqı-satqı əməliyyatları üzrə alış və uçot dəyəri arasında fərq formasında gəlirlər;

680 Ödənmə vaxtı keçmiş debitor və kreditor borclarının, onların yaranma səbəblərinin müəyyən edilməsi uçotun hansı sahəsinin auditinə aiddir:

- ☐ maliyyə nəticələrinin uçotu;
- ☐ daxili hesablaşmaların uçotu;
- ☐ qeyri maddi aktivlərin uçotu;
- ☐ maliyyə qoyuluşlarının uçotu;
- ☒ xarici hesablaşmaların uçotu;

681 Notarial xidmətlər üzrə (dövlət yığımı) ödənişlər daxil edilir:

- ☐ kapital ehtiyatlarına;
- ☐ vergi tutulan mənfəət məbləğinin tərkibinə;
- ☒ bank xidmətlərinin maya dəyərinə;
- ☐ norma daxilində bankın xalis mənfəətinə;
- ☐ qeyri satış xərclərinə;

682 Ssuda üzrə mümkün itgi üçün hesablanmış ehtiyat məbləği daxil edilir:

- ☐ kapital ehtiyatlarına;
- ☐ vergi tutulan mənfəət məbləğinin tərkibinə;
- ☐ norma daxilində bankın xalis mənfəətinə;
- ☒ bank xidmətlərinin maya dəyərinə;
- ☐ qeyri satış xərclərinə;

683 kadrların hazırlanması və yenidən hazırlanması üzrə bankın reklam xərcləri daxil edilir:

- ☒ norma daxilində bank xidmətlərinin maya dəyərinə;
- ☐ kapital ehtiyatlarına;
- ☐ norma daxilində bankın xalis mənfəətinə;
- ☐ vergi tutulan mənfəət məbləğinin tərkibinə;
- ☐ qeyri satış xərclərinə;

684 Bankın reklam xərcləri daxil edilir:

- ☐ qeyri satış xərclərinə;
- ☐ vergi tutulan mənfəət məbləğinin tərkibinə;
- ☐ norma daxilində bankın xalis mənfəətinə;
- ☐ kapital ehtiyatlarına;
- ☒ norma daxilində bank xidmətlərinin maya dəyərinə;

685 Bankın qeyri maddi aktivlərinin yenidən qiymətləndirilməsi necə aparılır:

- ☐ onların ədalətli dəyərinin yenidən hesablanması yolu ilə;
- ☐ onların qalıq dəyərinin yenidən hesablanması yolu ilə;
- ☐ onların ilkin dəyərinin yenidən hesablanması yolu ilə;
- ☐ onların qalıq dəyərinin yenidən hesablanması yolu ilə;
- ☒ onların balans dəyərinin yenidən hesablanması yolu ilə;

686 Bankın qeyri maddi aktivlərinin yenidən qiymətləndirilməsi necə aparılır:

- ☐ onların ədalətli dəyərinin yenidən hesablanması yolu ilə;
- ☒ onların qalıq dəyərinin yenidən hesablanması yolu ilə;
- ☐ onların ilkin dəyərinin yenidən hesablanması yolu ilə;
- ☐ onların qalıq dəyərinin yenidən hesablanması yolu ilə;
- ☐ onların balans dəyərinin yenidən hesablanması yolu ilə;

687 Qiymətli kağızlarla girov əməliyyatlarının uçotu zamanı tipik səhvə aid edilir:

- ☐ girov götürülmüş qiymətli kağızlar üzrə reyestrin mövcudluğu ;
- ☐ yeni girov alınmış qiymətli kağızlara görə faizlərin hesablanması üzrə şəxsi ssuda hesabında yazılışların aparılması;
- ☒ girov alınmış qiymətli kağızların hərəkətinin qeydiyyatı jurnalının aparılmaması;
- ☐ borcun ödənilməsi üçün daxil olmuş məbləqlərə görə faizlərin hesablanması üzrə şəxsi ssuda hesabında yazılışların aparılması;
- ☐ geri qaytarılmış qiymətli kağızlara görə faizlərin hesablanması üzrə şəxsi ssuda hesabında yazılışların aparılması;

688 Qiymətli kağızlar üzrə sövdələşmə qiyməti və bilavasitə onların alınması ilə bağlı əlavə xərclər qiymətli kağızların hansı qiymətini formalaşdırır:

- ☐ bərpə;
- ☐ ədalətli;
- ☐ bazar;
- ☐ müqavilə;
- ☒ balans;

689 Bankın səhmləşdirilməsi ilə bağlı əməliyyatlarının yoxlanması zamanı auditor tərəfindən aşkar olunan tipik səhvə aiddir:

- ☐ bazar kotirovkası olan üçüncü şəxsdən öz səhminin satın alınması;
- ☒ əlavə buraxılmış səhmlərin kredit hesabına səhmdarlara satılması;
- ☐ buraxılmış imtiyazlı səhmlərin miqdarının bankın öhdəliklərinə uyğunluğu;
- ☐ qiymətli kağızların əlavə emissiyasının nəticələrinin mətbuatda nəşr etdirilməsi;
- ☐ ehtiyat fondu hesabına imtiyazlı səhmlər üzrə dividendlərin ödənilməsi;

690 Bank tərəfindən qiymətli kağızların emissiyası prosedurunun auditi qiymətli kağızlar üzrə əməliyyatların auditinin hansı istiqamətinə aiddir:

- ☐ bankın qiymətli kağızlarla vasitəçilik və trust əməliyyatlarının auditi;
- ☐ bankın investisiya əməliyyatlarının auditi;
- ☐ borc öhdəliklərinə qoyuluşlar üzrə bank əməliyyatlarının auditi;
- ☒ bankın səhmləşdirilməsi üzrə əməliyyatların auditi;
- ☐ qiymətli kağızlarla girov əməliyyatlarının auditi;

691 Dividendlərin ödənilməsi üzrə əməliyyatların düzgünlüyünün yoxlanması bankın qiymətli kağızlarla əməliyyatlarının auditinin hansı istiqamətinə aiddir:

- ☐ bankın qiymətli kağızlarla vasitəçilik və trust əməliyyatlarının auditi;
- ☐ bankın investisiya əməliyyatlarının auditi;
- ☒ bankın səhmləşdirilməsi üzrə əməliyyatların auditi;
- ☐ borc öhdəliklərinə qoyuluşlar üzrə bank əməliyyatlarının auditi;
- ☐ qiymətli kağızlarla girov əməliyyatlarının auditi;

692 Depozit və əmanət sertifikatları ilə əməliyyatların düzgünlüyünün yoxlanması bankın qiymətli kağızlarla əməliyyatlarının auditinin hansı istiqamətinə aiddir:

- ☐ bankın qiymətli kağızlarla vasitəçilik və trust əməliyyatlarının auditi;
- ☒ borc öhdəliklərinə qoyuluşlar üzrə bank əməliyyatlarının auditi;
- ☐ bankın səhmləşdirilməsi üzrə əməliyyatların auditi;
- ☐ bankın investisiya əməliyyatlarının auditi;
- ☐ qiymətli kağızlarla girov əməliyyatlarının auditi;

693 kreditörlerin və əmanətçilərin maraqlarına təhlükə yaradan vəziyyətin aşkar olunması baxımından bankın kredit siyasətinin qiymətləndirilməsi:

- ☒ auditor yoxlanmasının vəzifəsidir;
- ☐ auditor təşkilatının fəaliyyət istiqamətidir;
- ☐ kredit təşkilatının fəaliyyət göstərməsinin zəruri şərtidir;
- ☐ bankın kredit şöbəsinin fəaliyyətinin əsas məqsədidir;
- ☐ auditor yoxlanmasının nəticəsidir;

694 Bankın maliyyə nəticələrinin formalaşmasının auditi imkan verir:

- ☐ satışdan kənar fəaliyyətdən maliyyə nəticələrini müəyyən etməyə;
- ☐ son maliyyə nəticəsini müəyyən etməyə;
- ☐ mənfəətdən artıq verilən vergi məbləğini müəyyən etməyə;
- ☐ bankın ümumi gəlirini müəyyən etməyə;
- ☒ mənfəətin bölüşdürülməsinin düzgünlüyünü müəyyən etməyə;

695 Bankın vergi tutulan gəlirinin tərkibinə daxil edilmir:

- ☐ doğru cavab yoxdur;
- ☐ xarici valyuta ilə əməliyyatlar üzrə gəlirlər;
- ☐ pul formasında mükafat, maddi yardım;
- ☒ mühafizə xidmətinin saxlanması xərcləri;
- ☐ bankın səhmdarlarına dividendlərin ödənilməsi;

696 Bankın qiymətli kağızlarla əməliyyatlarının yoxlanması zamanı auditor tərəfindən aşkar olunan hansı əməliyyat qanun pozuntusuna aiddir:

- ☐ qiymətli kağızlar üzrə sənədləşməyə az sayda səlahiyyətli vəzifəli şəxslərin girişinə icazə verilir;
- ☒ bankda qiymətli kağızların qəflət inventarizasiyası aparılmır;
- ☐ kreditə verilmiş və ya girov qoyulmuş qiymətli kağızlar üzrə ayrıca reyestr tərtib olunur;
- ☐ qiymətli kağızların uçotu üzrə analitik hesablar ayda bir dəfədən az olmamaqla sintetik hesablarla üzləşdirilir;
- ☐ bankın rəhbərliyi qiymətli kağızlar üzrə yazılışları yoxlayır və düzəlişləri təsdiq edir;

697 Risk qrupları üzrə kreditlərin təsnifləşdirilməsinin düzgünlüyünün yoxlanması bankının kredit əməliyyatlarının auditinin hansı mərhələsinə aiddir:

- ☐ faiz dərəcələrinin əsaslandırılmasının yoxlanması;
- ☐ ssuda üzrə faizlərin hesablanması və tutulması üzrə kredit müqaviləsinin şərtlərinin icrasının yoxlanması;
- ☒ borcların tutulması üzrə əməliyyatların yoxlanması;
- ☐ ödənilməsi gecikdirilmiş kreditlərin yoxlanması;
- ☐ kredit və onlara hesablanmış faizlərin ödənişinin gecikdirilməsi səbəblərinin öyrənilməsi;

698 Ssuda üzrə mümkün itgilər üçün ehtiyatların yaradılmasının tamlığının təhlili bankının kredit əməliyyatlarının auditinin hansı mərhələsinə aiddir:

- ☐ faiz dərəcələrinin əsaslandırılmasının yoxlanması;
- ☐ ssuda üzrə faizlərin hesablanması və tutulması üzrə kredit müqaviləsinin şərtlərinin icrasının yoxlanması;
- ☐ borcların tutulması üzrə əməliyyatların yoxlanması;
- ☒ ödənilməsi gecikdirilmiş kreditlərin yoxlanması;
- ☐ kredit və onlara hesablanmış faizlərin ödənişinin gecikdirilməsi səbəblərinin öyrənilməsi;

699 Ümidsiz kreditlərin silinməsinin düzgünlüyünün yoxlanması bankının kredit əməliyyatlarının auditinin hansı mərhələsinə aiddir:

- ☐ faiz dərəcələrinin əsaslandırılmasının yoxlanması;
- ☐ ssuda üzrə faizlərin hesablanması və tutulması üzrə kredit müqaviləsinin şərtlərinin icrasının yoxlanması;
- ☒ borcların tutulması üzrə əməliyyatların yoxlanması;
- ☐ ödənilməsi gecikdirilmiş kreditlərin yoxlanması;
- ☐ kredit və onlara hesablanmış faizlərin ödənişinin gecikdirilməsi səbəblərinin öyrənilməsi;

700 Auditor hansı analitik prosedur vasitəsi ilə kommersiya bankının faiz siyasətini qiymətləndirir:

- ☐ kreditlər üzrə faizlərin mühasibatlıqda rəsmiləşdirilməsinə nəzarətin yoxlanması.
- ☐ kreditlər üzrə köçürmələrə nəzarətin yoxlanması;
- ☐ bankın kredit portfelinin vəziyyətinin qiymətləndirilməsi;
- ☐ hesablanmış faizlərlə birlikdə kredit məbləqlərinin geri qaytarılmasının yoxlanması;
- ☒ kreditlərin verilməsinə, onların məqsədli istifadəsinə nəzarətin yoxlanması;